

ISSN 0206-4340

# AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ



BAKİ 2010

No 3

Təsisçi: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Nö 3 (225). İyul – Sentyabr 2010-cu il. Jurnal 1954-cü ildən çıxır.

## MÜNDƏRİCAT

### XRONİKA

Təhsil Nazirliyində .....	3
---------------------------	---

### LAYIHƏLƏR

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ana dili fənni kurikulumu .....	5
Azərbaycan Respublikasının təlim digər dillərdə olan ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni kurikulumu .....	13

### TƏBRİK EDİRİK!

"Sənətkar – 40" .....	19
-----------------------	----

### ƏDƏBİYYATŞUNASLIQ VƏ DİLÇİLİK

T.Hacıyev – Azərbaycan ədəbi dilinin dövrləri haqqında. (Ardı) .....	20
--	----

### ÜMUMTƏHSİL, ORTA İXTİSAS VƏ ALI MƏKTƏBLƏR: TƏDRİS METODİKASI, İŞ TƏCRÜBƏSİ

A.Məmmədov – X sinifdə Azərbaycan dilinin tədrisi. (III məqalə) .....	27
S.Hüseynoğlu – Lirik şeirlərin tədrisində yeni texnologiyaların tətbiqi yolları .....	34
Ş.Aslanova – Qabaqcıl təcrübə və şagird istedadının inkişaf etdirilməsi .....	39
E.Nəbiyeva – "Sənə "aslanım" deyən..." hekayəsinin tədrisində yeni texnologiyaların tətbiqi .....	44
Ş.Mirzəyeva – Bədii üslubda obrzlılığın leksik səviyyədə təzahürlerinin öyrədilməsi ..	48
A.Eminov – S.Vurğunun "Ayın əfsanəsi" poemasında kainat məsələlərinin şagirdlərə şəhhi .....	52
S.Mehdiyeva – S.S.Axundovun "Qaraca qız" əsərinin təhlili .....	59

### POLEMİKA

T.Əliyev – Dilin tədrisinin bəzi problemləri .....	64
M.Aslanlı – Milli-mənəvi kimliyimiz və dilimiz .....	67
M.Baharlı – "Meyxana" yox, "Bədihə"! .....	72

### MƏLUMAT


G.Xudiyeva, S.Yusifova – Azərbaycan dili və ədəbiyyat proqramlarına edilmiş əlavə və dəyişikliklər .....	73
---	----

### XƏBƏR – SERVİS

Ədəbi aləmdə .....	77
Xarici ölkələrdə .....	78
Yeni nəşrlər .....	79

\*\*\*

Xəbərləri hazırladı Lalə Əhmədova.





Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!

...Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik... Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qalmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəsində mümkün olur.

**Heydər ƏLİYEV**

## TƏHSİL NAZIRLIYINDƏ

**İyulun 7-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “Öyrədənləri öyrədən” statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında” əmr imzalamışdır.

\*\*\*

**Avqustun 10-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “Həyati bacarıqlara əsaslanan təhsil” fakültativ kursunun tədrisi barədə” əmr imzalamışdır.

\*\*\*

**Avqustun 11-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “Sosial iş” ixtisası üzrə yenidən hazırlanma təhsilinin təşkili barədə” əmr imzalamışdır.

\*\*\*

**Avqustun 12-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında” əmr imzalamışdır.

\*\*\*

**Avqustun 13-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə” əmr imzalamışdır.

\*\*\*

**Avqustun 19-da** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov İraqın Azərbaycandakı fövqələdə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşmüştür. Görüşdə iki ölkə arasında tələbə mübadiləsinin aparılması perspektivləri müzakirə edilmiş və iraqlı tələbələrin respublikamızın ali məktəblərində təhsili ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

\*\*\*

**Avqustun 20-də** Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilmişdir.

\*\*\*

**Avqustun 25-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Almaniya – Azərbaycan Forumunun sədri, Azərbaycanın Şutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputati Tomas Barays ilə görüşmüştür. Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması üçün birləşmiş işçi qrupunun təşkil edilməsi, ümumtəhsil məktəblərində alman dilinin tədrisi səviyyəsinin yüksəldilməsi

üçün müvafiq tədbirlərin görülməsi, ixtisasırtırma təhsili ilə bağlı  
əməkdaşlığın davam etdirilməsi qorara alınımışdır.

\*\*\*

**Avqustun 27-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə" əmr imzalamışdır.

\*\*\*

**Avqustun 30-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "Ümumi orta təhsil səviyyəsində icbariliyin tətbiq edilməsi barədə" əmr imzalamışdır.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında" əmr imzalamışdır.

\*\*\*

**Sentyabrın 2-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyinin keçirilməsi ilə əlaqədar "Təşkilat Komitəsinin yaradılması barədə" əmr imzalamışdır.

\*\*\*

**Sentyabrın 8-də** Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli, 003283 nömrəli xüsusi razılığın (lisenziya) qüvvədolma müddətinin uzadılmasına barədə "Azərbaycan Respublikası təhsil nazirinin 02.09.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə" əmr imzalamışdır.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycanda akkredita olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan haqqında nə biliram" mövzusunda müsabiqə keçirmək məqsədilə "İşçi qrupunun yaradılması haqqında" əmr imzalamışdır.

Niderland Krallığı Senatının sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur. Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan-Nederland əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır. O, Prezident İlham Əliyevin ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini xatırlatmışdır.

Niderlandda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan Rene Van der Linden azərbaycanlı gənclərin bu ölkədə təhsili üçün imkanlar olduğunu bildirmiş, ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini vurgulamışdır.

Görüşdə iki ölkə arasında təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılmışdır.

23.09.2010.

## Layihələr

### AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN ANA DİLİ FƏNNİ KURİKULUMU

#### (V-XI siniflər)

Məlum olduğu kimi, respublikamızda həyata keçirilən təhsil istlahatları onun məzmununu, texnologiyalarını, qiymətləndirmə mexanizmlərini və digər sahələri yeniləşdirməyi bir vəzifə kimi qarşıya qoyur. Bu vəzifələrin yerinə yetirilməsi üçün ardıcıl və sistemli işlər aparılır. Kurikulum istiqamətlində aparılan işlər onun əsas hissələrindən birini təşkil edir. Artıq "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" əsasında I-IV siniflər üçün fənn kurikulumları hazırlanaraq çap edilmişdir. V-XI siniflər üçün kurikulumların hazırlanması istiqamətində işlər davam etdirilməkdədir.

Respublikanın ümumtəhsil məktəbləri üçün ana dili fənni və təlim digər dillərdə aparılan məktəblər üçün Azərbaycan dili fənni kurikulumlarının tərkib hissəsi kimi məzmun standartlarının layihə variantları işçisi qrupları tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilmişdir. Məzmun standartlarının həmin layihə variantlarını oxucuların müzakirəsinə veririk.

#### TƏHSİL PİLLƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ

##### Əsas təhsil pilləsində məzmun xəlləri üzrə təlim nəticələri

###### 1. Dilinəyib-anlama və danışma

Şagird:

- danışanın fikrinə münasibət bildirir;
- dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif tipli və formalı mətnlər qurur;
- fikrini inandırıcı etmək üçün fakt və hadisələrdən istifadə edir;
- nitqini uyğun səs tonu, intonasiya, ritm, jest və mimikalarla tənzimləyir.

###### 2. Oxu

Şagird:

- tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;
- verilmiş mətni düzgün və ifadəli oxuyur;
- mətnin hissələrini (giriş, əsas hissə, nəticə), abzəsləri, cümlələri, onlar arasında bağlama vasitələrini müəyyən edir;
- oxuduğu mətni məzmununa görə təhlil edir.

###### 3. Yazi

Şagird:

- mənbələrdən istifadə etməklə irali sürülmüş problemlə bağlı müxtəlif tipli (nəqli təsviri, mühakimə) və formalı (inşa, hekaya, esse) rəhbərli mətnlər qurur;
- ilkin əlyazma (qaralama) üzərində işləməklə onu təkmilləşdirir;
- əməli yazılar (örzə, tərcüməyi-hal, elan, məktub, telegram, izahat, arayış, protokol hesabat, akt) yazar.

###### 4. Dil qaydaları

Şagird:

- zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, bir-birindən fərqləndirir müləhizələrini müxtəlif üsullarla əsaslandırmır və təqdim edir;

- sözləri leksik, qrammatik mənalarına görə izah edir, müxtəlif sintaktik vəzifələrə işlədir;
- cümlələrdə durğu işarəsi qaydalarından istifadə edir;
- müxtəlif dil vahidlərinin yazılış qaydalarına əməl edir.

#### *Orta təhsil pilləsində məzmun xətləri üzrə tolum nöticələri*

##### **1. Diniyyət-anlama və danışma**

*Sağird:*

- Diniyyəti və KIV-dən (Kütüvə İnformasiya Vəsitələri) aldığı müxtəlif məlumatlara münasibət bildirir;
- auditorianın maraqlına uyğun üslub seçir, qoyulmuş problemətrafında müzakirə açır;
- mənbələrə istinad etməklə fikrini əsaslandırır;
- yardımçı nitq vəsaitlərindən istifadə etməklə danışır.

##### **2. Olu**

*Sağird:*

- öyrəndiyi söz və ifadələri əslubi xüsusiyyətlərinə görə izah edir;
- söz və ifadələrə əsasən oxuduğu mətnləri əslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir;
- mətnin hissələrini (giriş, əsas hissə, nəticə), abzaları, cümlələri, onlar arasında bağlama vəsaitlərini təhlil etməklə məzmunun aydın ifadə olunmasına töşirini izah edir.

##### **3. Yazı**

*Sağird:*

- təqdim olunmuş mövzuya uyğun üslub seçməklə fikirlərini yazılı şərh edir, layihələr, ssenarilər hazırlayırlar;
- əslubi tələblər baxımından özünü və başqasının yazısını təkmilləşdirir;
- müzakirə, görüş, diskussiya və s. tədbirlərin təşkili və keçirilməsi məqsədi ilə yazılı rəy, məruzə, referat, təqdimat hazırlayaraq səmərəli əməkdaşlıq nümayiş etdirir.

##### **4. Dil qaydaları**

*Sağird:*

- türk dilləri ailəsinə daxil olan bir dil kimi Azərbaycan dilinin xüsusiyyətlərini şərh edir;
- qrammatik-semantik xüsusiyyətlərini gözləməklə sözlərdən əslubi imkanlarına görə istifadə edir;
- nitqin düzgünlünü və ifadəliliyini təmin edən durğu işarələrdən istifadə edir;
- mətnin tərtibatına və əslubuna uyğun düzgün yazı bacanqları nümayiş etdirir.

### **SİNİFLƏR ÜZRƏ MƏZMUN STANDARTLARI**

#### **V SINIF**

##### **V sinfin sonunda şagird:**

- diniyyəti məlumatlarda əsas faktları müəyyənləşdirir;
- dediyi fikri fakt və nümunələrlə əsaslandırır;
- lügətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını müəyyənləşdirir;
- mətni tələffüz qaydalarına uyğun oxuyur;
- mətnədəki əsas fikri müəyyənləşdirir;
- mövzu ilə bağlı topladığı materialları ümumiləşdirir;
- mətnin tərkib hissələrini fərqləndirir;
- müxtəlif əməl yazilar (ərizə, tərcüməyi-hal) yazar;
- cümlənin məqsəd və intonasiyaya görə növleri, sözün səs tərkibi, semantikası və yaranma üsullarına aid xüsusiyyətləri mənimsədiyini nümayiş etdirir;
- sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir, cümlənin sonunda və dialoqlarda durğu işarələrini tələb edir.

### **MƏZMUN XƏTLƏRI ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR**

##### **1. Diniyyət-anlama və danışma**

*Şagird:*

- 1.1. Diniyyəti fikri anladığını nümayiş etdirir.
- 1.1.1. Danışmanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.
- 1.1.2. Diniyyəti məlumatlardakı əsas faktları seçir.
- 1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
- 1.2.1. Deyaccayı fikrə müvafiq ifadə forması seçir.
- 1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
- 1.2.3. Danışarkən mimika və jəstlərdən yerli-yerində istifadə edir.
- 1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.

##### **2. Olu**

*Şagird:*

- 2.1. Mətnədə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
- 2.1.1. Lügətdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
- 2.1.2. Sözün həqiqi və ya məcəzi mənada işləndiyini müəyyənləşdirir.
- 2.2. Mətinin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
- 2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.
- 2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.
- 2.2.3. Mətnədəki əsas fikri müəyyənləşdirir.

##### **3. Yazı**

*Şagird:*

- 3.1. Rabitalı yazı vərdişlərinə yiyalandılığını nümayiş etdirir.
- 3.1.1. Müxtəlif yazı formalarını fərqləndirir.
- 3.1.2. Mövzu ilə bağlı topladığı materialları əsasında mətn hazırlayırlar.
- 3.1.3. Mətinin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.
- 3.1.4. Müxtəlif əməl yazilar (ərizə, tərcüməyi-hal) yazar.

##### **4. Dil qaydaları**

*Şagird:*

- 4.1. Dil qaydalarının mənimsədiyini nümayiş etdirir.
- 4.1.1. Cümənləri məqsəd və intonasiyaya görə növlerinə ayırrı.
- 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini və yaranma üsullarını izah edir.
- 4.1.3. Cümənin sonunda və dialoqlarda durğu işarələrdən məqsədyönlü istifadə edir.
- 4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.

#### **VI SINIF**

##### **VI sinfin sonunda şagird:**

- diniyyəti məlumatları ümumiləşdirir;
- problemlə bağlı müləhizələrini bildirir;
- mətnədəki tanış olmayan sözlərin mənasını şərh edir;
- fikir və müləhizələrə münasibət bildirir;
- müxtəlif yazı formalarını (inşa, esse, həkayə) fərqləndirir;
- müxtəlif əməl yazilar (əlan, məktub) yazar;
- sözün qrammatik mənasını, cümlənin qrammatik əsasını müəyyənləşdirir;
- müvafiq durğu işarələrdən düzgün istifadə edir və əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalarla əməl edir.

### **MƏZMUN XƏTLƏRI ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR**

##### **1. Diniyyət-anlama və danışma**

*Şagird:*

- 1.1. Diniyyəti fikri anladığını nümayiş etdirir.
- 1.1.1. Danışmanın şifahi və qeyri-şifahi məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.
- 1.1.2. Diniyyəti məlumatı yüksəmə şəkildə ümumiləşdirir.

- 1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.**
- 1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını və yanaşma tərzini müəyyənləşdirir.
  - 1.2.2. Diniyən şaxsin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm möqamları vurgulayır.
  - 1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.
  - 1.2.4. Problemlə bağlı müləhizələrini söyləyir.

## 2. Oxu

### Şagird:

- 2.1. Məndə tanış olmayan sözləri məniməsdiyini nümayış etdirir.
- 2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.
- 2.1.2. Sözləri haqqı və məcəzi manada işləməsinə görə farqlandırır.
- 2.2. Mətinin məzmun və strukturunu məniməsdiyini nümayış etdirir.
- 2.2.1. Məndəki əsas fikri nəzərə çarpmılaq möqsədi ilə mühüm möqamları vurgulayır.
- 2.2.2. Mətinin tərkib hissələrinə ayırt.
- 2.2.3. Məndəki fikir və müləhizələrə münasibət bildirir.

## 3. Yazı

### Şagird:

- 3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayış etdirir.
- 3.1.1. Müxtəlif yazı tiplənni farqlandırır.
- 3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.
- 3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.
- 3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.

## 4. Dil qaydaları

### Şagird:

- 4.1. Dil qaydalarını məniməsdiyini nümayış etdirir.
- 4.1.1. Cümənin grammatik əsasını müəyyənləşdirir.
- 4.1.2. Sözün grammatik mənasını kontekstə uyğun izah edir.
- 4.1.3. O, bu əvəzliliklərindən sonra vergüldən düzgün istifadə edir.
- 4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

## VII SINİF

### VII sinfin sonunda şagird:

- diniyədiyi fikirlərə münasibət bildirir;
- məndəki tanış olmayan sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir;
- səs tonu, temp və fasıləni gözləməklə mətni oxuyur;
- fikir və müləhizələrini əsaslandırır;
- plan əsasında mətnlər yazır;
- müxtəlif əməli yazılar (teleqram, izahat) yazır;
- ümumi grammatik mənasına görə sözləri, quruluşuna görə cümlələri fərqləndirir;
- nitq hissələrinin yazılışı və durğu işarələrindən istifadə qaydalara əməl edir.

## MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

### 1. Dinləyib-anlama və danışma

#### Şagird:

- 1.1. Dinlədiyi fikri anladığını nümayış etdirir.
- 1.1.1. Şifahi məlumatda ton, əhvali-rubriyyə və emosiyalar müəyyən edir.
- 1.1.2. Dinlədiyi fikrin inandırıcı olub-olmamasını əsaslandırır.
- 1.2. Şifahi nitq bacarıqları nümayış etdirir.
- 1.2.1. Fikrini müxtəlif formalarda istifadə edir.
- 1.2.2. Fikrini məntiqi ardıcılıqla istifadə edir.
- 1.2.3. Nitqində müxtəlif səs çalarlarından istifadə edir.
- 1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri münasibət bildirir.

## 2. Oxu

#### Şagird:

- 2.1. Məndə tanış olmayan sözləri məniməsdiyini nümayış etdirir.

- 2.1.1. Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir.
- 2.1.2. Məndəki sözlərin haqqı və ya məcəzi manada işləndiyini izah edir.
- 2.2. Mətinin məzmun və strukturunu məniməsdiyini nümayış etdirir.
- 2.2.1. Səs tonu, temp və fasıləni gözləməklə mətni oxuyur.
- 2.2.2. Mətinin tərkib hissələri arasında əlaqəni gözləməklə mətni oxuyur.
- 2.2.3. Məndəki fikir mənasibətini əlavə faktlərlə əsaslandırır.

## 3. Yazı

#### Şagird:

- 3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayış etdirir.
- 3.1.1. Verilmiş mövzunu müxtəlif yazı formalarında (inşa, esse, hekaya) ifadə edir.
- 3.1.2. Topladığı fakt və hadisələr mənasıbət bildirməklə mətni zənginləşdirir.
- 3.1.3. Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir.
- 3.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.

## 4. Dil qaydaları

#### Şagird:

- 4.1. Dil qaydalarını məniməsdiyini nümayış etdirir.
- 4.1.1. Cümələləri qurulmasına görə farqlandırır.
- 4.1.2. Sözləri ümumi grammatik əsaslarına görə fərqləndirir.
- 4.1.3. Kəməkci nitq hissələrinin işlənmə möqamından asılı olaraq durğu işarələrindən istifadə edir.
- 4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

## VIII SINİF

### VIII sinfin sonunda şagird:

- diniyədiyi fikrin məntiqiliyini əsaslandırır;
- müxtəlif mövqeli fikirləri ümumiləşdirir;
- məndəki tanış olmayan söz və ifadələrin mənasını şərh edir;
- hissələri arasında əlaqələri gözləməklə mətni oxuyur;
- məndəki fakt və hadisələri real həyatla əlaqələndirir;
- müxtəlif tipli (noqli, təsviri, mühakimə) yazılar yazır;
- müxtəlif əməli yazılar (arayış, protokol) yazır;
- sözün sintaktik vəzifəsini və sadə cümənin növünü müəyyənləşdirir;
- cümlədə durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.

## MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

### 1. Dinləyib-anlama və danışma

#### Şagird:

- 1.1. Dinlədiyi fikri anladığını nümayış etdirir.
- 1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir və müləhizələrini dəqiqləşdirir.
- 1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.

### 1.2. Şifahi nitq bacarıqları nümayış etdirir.

- 1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.
- 1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.
- 1.2.3. Nitq etiketlərindən möqamunda istifadə edir.
- 1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri ümumiləşdirir.

## 2. Oxu

#### Şagird:

- 2.1. Məndə tanış olmayan sözləri məniməsdiyini nümayış etdirir.
- 2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir.
- 2.1.2. Haqqı və məcəzi mənali söz və ifadələrin mənasını nümunələrlə şərh edir.
- 2.2. Mətinin məzmun və strukturunu məniməsdiyini nümayış etdirir.
- 2.2.1. Səs sırasını, cümələlər və abzaslar arasında əlaqəni gözləməklə mətni oxuyur.
- 2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.
- 2.2.3. Məndəki fakt və hadisələri real həyatla müqayisə edir.

### 3. Yazı

#### **Şagird:**

- 3.1. *Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.*  
 3.1.1. Mərvzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazar.  
 3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.  
 3.1.3. Mətnin hissələri, abzaslar və cümələlər arasında əlaqəni gözləməkən yazıya düzəlişlər edir.  
 3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazar.

#### **4. Dil qaydaları**

#### **Şagird:**

- 4.1. *Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.*  
 4.1.1. Sədə cümələnin növlərini fərqləndirir.  
 4.1.2. Sözün sintaktik vəzifəsinin müəyyən edir.  
 4.1.3. Həmcins üzvlər, olvələr, xitab və ara sözlərlə bağlı durğu işarələrdən istifadə edir.  
 4.1.4. Həmcins üzvlərə şəkilərin yazılış qaydalarına əməl edir.

## IX SINIF

### IX sinfin sonunda şagird:

- diniqliyi fikirlərə münasibət bildirir və onları ümumişdirilmiş şəkildə təqdim edir;
- tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;
- mətni müvafiq intonasiya ilə oxuyur;
- irəli sürülmüş əsas fikirləri dəyərləndirir;
- müxtəlif xarakterləri və formalı yazılar yazır, təkmilləşdirir;
- müxtəlif əməli yazılar (hesabat, akt) yazır;
- sözləri müxtəlif sintaktik vəzifələrdə işlədir, mürəkkəb cümələnin növlərini müəyyənləşdirir;
- mürəkkəb cümələdə, vəsitsiz nitqədə durğu işarələrdən istifadə edir;
- orfoqrafiya qaydalarına əməl edir.

## MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

### 1. Dinləyib-anlama və danışma

#### **Şagird:**

- 1.1. *Dinlədiyi fikri anladığımı nümayiş etdirir.*  
 1.1.1. Danışının mərvzuya münasibətini müəyyən etmək üçün tədqiqat xarakterli suallar verir.  
 1.1.2. Dinlədiyi fikirləri münasibət bildirir.  
 1.2. *Şıfahi nitq bacarıqları nümayiş etdirir.*  
 1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı mətnlər qurur.  
 1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.  
 1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin əcalığı, hiss, ton) ilə ifadə tərzini (poza, jest, mimika) arasında əlaqə yaradır.  
 1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.

### 2. Oxa

#### **Şagird:**

- 2.1. *Məndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.*  
 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.  
 2.1.2. Həqiqi və məcazi mənali söz və ifadələrin mənasını kontekstə uyğun dəqiqləşdirməkən şərh edir.  
 2.2. *Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.*  
 2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.  
 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməkən mətni genişləndirir.  
 2.2.3. Məndə irəli sürülmüş fikirləri dəyərləndirir.

### 3. Yazı

#### **Şagird:**

- 3.1. *Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.*  
 3.1.1. Verilmiş mərvzuya uyğun müxtəlif xarakterləri və formalı mətnlər yazar.  
 3.1.2. Formalaşmış fikir və mülahizələrini həyət hadisələri ilə əlaqələndirərək əsaslandırır.

3.1.3. Mətnin hissələri, abzaslar və cümələlər arasında əlaqəni gözləməkən özünü və başqasının yazısını təkmilləşdirir.

3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazar.

#### **4. Dil qaydaları**

#### **Şagird:**

- 4.1. *Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.*  
 4.1.1. Mürəkkəb cümələnin növlərini fərqləndirir.  
 4.1.2. Sözləri müxtəlif sintaktik vəzifələrdə işlədir.  
 4.1.3. Mürəkkəb cümələdə, vəsitsiz nitqədə durğu işarələrdən istifadə edir.  
 4.1.4. Dialoglarda və vəsitsiz nitqədə sözlərin böyük və kiçik hərflərə yazılış qaydalarına əməl edir.

## X SINIF

### X sinfin sonunda şagird:

- diniqliyi və KIV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir;
- müxtəlif mülahizələri dəyərləndirməkən təqdimatlar hazırlayırlar;
- məndəki söz və ifadələri əslubi xüsusiyyətlərinə görə fərqləndirir;
- mətni ədəbi dil normalarına uyğun oxuyur;
- mətni tezisler və xülasə şəkildə ifadə edir;
- müxtəlif mülahizələrin müqayisəsinə əsaslanan mətnlər yazar;
- müxtəlif əməli yazılar (roy, məruzo) yazır;
- sözlərdən və cümələrdən ədəbi dil normalarına uyğun istifadə edir;
- mətnin tərtibat formasını nəzərə almaqla durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.

## MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

### 1. Dinləyib-anlama və danışma

#### **Şagird:**

- 1.1. *Dinlədiyi fikri dəyərləndirir.*  
 1.1.1. Dinlədiyi və KIV-dən aldığı məlumatlarda yol verilmiş məntiqi nöqsanları müəyyən edir.  
 1.1.2. Dinlədiyi və KIV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir.  
 1.2. *Şıfahi nitq bacarıqları nümayiş etdirir.*  
 1.2.1. İfadə edəcəyi fikrə uyğun əslub seçir.  
 1.2.2. Müşəssəl faktlardan, əyani vəsaitlərdən, müvafiq KIV-dən istifadə etməklə fikrini əsaslandırır.  
 1.2.3. Fakt və sitatlardan istifadə etməklə nitqini zənginləşdirir.  
 1.2.4. Müzikirəldərə səyənilmiş mülahizələri dəyərləndirməkən təqdimatlar hazırlayırlar.

### 2. Oxa

#### **Şagird:**

- 2.1. *Məndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.*  
 2.1.1. Məndəki söz və ifadələri əslubi xüsusiyyətinə görə fərqləndirir.  
 2.1.2. Sözlərə əsasən oxuduğu mətnin əslubunu müəyyənləşdirir.  
 2.2. *Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.*  
 2.2.1. Mətni ədəbi dilin normalarına uyğun oxuyur.  
 2.2.2. Mətnin hissələrini tezislər şəkildə ifadə edir.  
 2.2.3. Mətnin məzmununu xülasə şəkildə ifadə edir.

### 3. Yazı

#### **Şagird:**

- 3.1. *Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.*  
 3.1.1. Mərvzuya uyğun müxtəlif xarakterləri və formalı mətnlər yazar.  
 3.1.2. Mətnin əslubunu üzərində işləməkən yazıya düzəlişlər edir.

#### **4. Dil qaydaları**

#### **Şagird:**

- 4.1. *Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.*

- 4.1.1. Ödəbi dilin normalarına uyğun müxtəlif cümlə konstruksiyaları qurur.  
 4.1.2. Sözün grammatik-mənə xüsusiyyətlərini gözləməklə ödəbi dil normalarına riyat edir.  
 4.1.3. Müxtəlif cümlə konstruksiyalarında durğu işarələrindən istifadə edir.  
 4.1.4. Matənin tərtibatı zamanı müxtəlif yazılış formalarından istifadə edir.

## XI SINIF

### XI sinfin sonunda şagird:

- dildəyi və KIV-dən aldığı məlumatlara münasibət bildirir;
- fikrini müxtəlif üslublarda ifadə edir və əsaslandırılmış təqdimatlar hazırlayır;
- söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir, müxtəlif üslublu mətnləri düzgün oxuyur;
- mətnin məzmununu slavələr etməkələrə genişləndirir;
- fərqli yanaşmalara və şəxsi düşüncələrə əsaslanan müxtəlif üslublu mətnlər yazır, təkmilləşdirir;
- müxtəlif əməli yazılar (referat, təqdimat) yazır;
- sözlərdən və müxtəlif cümlə konstruksiyalarından üslubi imkanlarına görə istifadə edir;
- yazıda durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.

## MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

### 1. Dinləyib-anlama və danışma

#### Şagird:

##### 1.1. Dinlədiyi fikri dəvərləndirir.

1.1.1. Dinlədiyi və KIV-dən aldığı məlumatları təhlil edir.

1.1.2. Dinlədiyi və KIV-dən aldığı məlumatlara münasibət bildirir.

##### 1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1. Fikrini müxtəlif üslublarda ifadə edir.

1.2.2. Əsaslandırılmış fikir və mülahizələr söyləyir.

1.2.3. Yardımcı vasitələrdən istifadə etməkələr müxtəlif nitq nümunələri qurur.

1.2.4. Problemlə bağlı fakt və dəlillərlərə əsaslandırılmış təqdimatlar edir.

### 2. Oxu

#### Şagird:

##### 2.1. Mətndə tamış olmayan sözləri məniməsdiyini nümayiş etdirir.

2.1.1. Öyrəndiyi söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir.

2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir.

##### 2.2. Matənin məzmunu və strukturunu məniməsdiyini nümayiş etdirir.

2.2.1. Üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur.

2.2.2. Mətnin məzmununu saxlamaqla strukturunu dəyişir.

2.2.3. Mətni məzmununa əlavələr etməkələrə genişləndirir.

### 3. Yazı

#### Şagird:

##### 3.1. Rabitəli yazı vərdığılara yiyələndiyini nümayiş etdirir.

3.1.1. Üslubi xüsusiyyətləri gözləməklə müxtəlif mətnlər yazır.

3.1.2. Müxtəlif yanaşmalara və şəxsi düşüncələrə əstinən əsaslandırılmış mətnlər qurur.

3.1.3. Mətni üslubi və struktur cəhətdən təkmilləndirir.

3.1.4. Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.

### 4. Dil qaydaları

#### Şagird:

##### 4.1. Dil qaydalarını məniməsdiyini nümayiş etdirir.

4.1.1. Müxtəlif cümlə konstruksiyalarından möqsədyonlu istifadə edir.

4.1.2. Qrammatik-semantik xüsusiyyətləri gözləməklə sözlərdən üslubi imkanlarına görə istifadə edir.

4.1.3. Nitqin düzgünüyü və istadəliyini təmin edən durğu işarələrdən möqsədyonlu istifadə edir.

4.1.4. Üslubi çədlərləndən asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır.

# AZƏRBAYCAN RESPUBLİKASININ TƏLİM DİGƏR DİLLƏRDƏ OLAN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN AZƏRBAYCAN DİLİ FƏNNİ KURİKULUMU

## (V-XI siniflər)

### TƏHSİL PİLLƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ

#### Ösas təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

##### 1. Dinləyib-anlama

#### Şagird:

- dinlədiyi söz, ifadə, cümlə və mətnin mənasını anladığını nümayiş etdirir;
- dinlədiyi fikirlərlə bağlı mühakimələr yürüdür.

##### 2. Danışma

#### Şagird:

- nitqində düzgün tələffüz qaydalarına əməl edir;
- nitqində müxtəlif yardımçı vasitələrdən (uyğun səs tonu, jest, mimika, nitq etiketləri) istifadə edir;
- fikirlərini nitqin müxtəlif formalarında (monoloji, dialoji) ardıcıl ifadə edir.

##### 3. Oxu

#### Şagird:

- mətndəki söz və ifadələrin kontekstə uyğun mənalarını izah edir;
- elmi-kütləvi və bədii mətnləri düzgün və istadəli oxuyur;
- elmi-kütləvi və bədii mətnləri məzmun və strukturuna görə təhlil edir.

##### 4. Yazı

#### Şagird:

- mənbələrdən istifadə etməkələr müxtəlif formalı (inşa, esse, hekayə) rabitəli mətnlər yazır;
- özünün və başqasının yazısını təkmilləşdirir;
- yazısında orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarını tətbiq edir;
- əməli yazılar (elan, məktub, teleqram, izahat, ərizə, tərcüməyi-hal, arayış, protokol, hesabat, akt) yazar.

### ORTA TƏHSİL PİLLƏSİNDE MƏZMUN XƏTLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ

##### 1. Dinləyib-anlama

#### Şagird:

- müxtəlif janr və üslublarda olan mətnlərə münasibət bildirir;
- dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır;

##### 2. Danışma

#### Şagird:

- fikirlərini sərbəst ifadə edir;
- yardımçı nitq vasitələrdən istifadə etməkələr fikirlərini əsaslandırır;
- fikirlərini əsaslandırmaqla müxtəlif tipli mətnlər qurur, təqdimatlar hazırlayır.

##### 3. Oxu

#### Şagird:

- mətndəki söz və ifadələrin üslubi xüsusiyyətlərinə görə izah edir;
- üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur;
- mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.

##### 4. Yazı

#### Şagird:

- üslubi xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır;
- üslubi xüsusiyyətləri nəzərə almaqla mətni təkmilləşdirir;
- yazısında düzgün yazı qaydalarına əməl edir;
- müxtəlif mənbələrdən istifadə edərək çıxışlar, təqdimatlar hazırlayır.
- əməli yazılar (roy, məruza, referat, təqdimat) yazır.

#### Sınıflar üzrə nəzərmə standartları

### V SINİF

#### V sinif sonunda şagird:

- dinlədiyi məndəki əsas fikri müəyyənləşdirir;
- nitq prosesində dənişiq səslərini düzgün tələffüz edir, jest və mimikalardan məqsədə uyğun istifadə edir;
- deyacayı əsas fikri müəyyənləşdirir və mülahizələrini bildirir;
- məndə tanış olmadığı sözlərin mənasını lügətlərdən istifadə etməklə müəyyənləşdirir, orfoepik qaydalarla uyğun oxuyur;
- məndəki əsas fikri uyğun fakt və hadisələri müəyyənləşdirir;
- müxtəlif yazı formalarını (inşa, esse, həkayə) fərqləndirir;
- sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına, cümlənin sonunda və dialoqlarda dərđi işarələri qaydalarına əməl edir;
- müxtəlif əməli yazılar (elan, məktub) yazır.

#### MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

##### 1. Dinləyib-anlama

###### Şagird:

- 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  
1.1.1. Suallara cavab verir.  
1.1.2. Dinlədiyi məndəki əsas fikri müəyyənləşdirir.

##### 2. Danışma

###### Şagird:

- 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.  
2.1.1. Nitq prosesində sait və samitləri düzgün tələffüz edir.  
2.1.2. Nitq prosesində jest və mimikalardan istifadə edir.  
2.1.3. Müzakirə olunan məvzu ilə bağlı mülahizələrini bildirir.  
2.1.4. Deyacayı əsas fikri müəyyənləşdirir.

##### 3. Oxu

###### Şagird:

- 3.1. Mətni məniməsiyini nümayiş etdirir.  
3.1.1. Məndə tanış olmadığı sözlərin mənasını lügətlərdən istifadə etməklə müəyyənləşdirir.  
3.1.2. Məndəki sözləri orfoepik qaydalarla uyğun oxuyur.  
3.1.3. Məndəki əsas fikri uyğun fakt və hadisələri müəyyənləşdirir.

##### 4. Yazı

###### Şagird:

- 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.  
4.1.1. Müxtəlif yazı formalarını (inşa, esse, həkayə) fərqləndirir.  
4.1.2. Topladığı fakt və məlumatlara əsasən plan tərtib edir.  
4.1.3. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına, cümlənin sonunda və dialoqlarda dərđi işarələri qaydalarına əməl edir.  
4.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.

### VI SINİF

#### VI sinif sonunda şagird:

- dinlədiyi məndəki əsas fakt və hadisələri seçir;
- nitq prosesində sözləri düzgün vurgu ilə tələffüz edir, nitqində ritm və tempdən məqsədə uyğun istifadə edir;
- fikirlərini əlavə fakt və hadisələrlə əsaslandırır və mətnin hissələrinə müvafiq qruplaşdırır;
- məndəki əsas nitq hissələrini grammatik mənasına görə izah edir;
- məndəki sözləri düzgün vurgu ilə oxuyur;
- mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) müəyyənləşdirir;

- mövzuya uyğun yazı forması (inşa, esse, həkayə) seçir və mətnin hissələri arasında əlaqələri müəyyənləşdirir;
- əsas nitq hissələri ilə bağlı yazılış və dərđi işarələri qaydalarına əməl edir;
- müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.

#### MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

##### 1. Dinləyib-anlama

###### Şagird:

- 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  
1.1.1. Dinlədiyi fikirləri daşıqlaşdırıb məqsədi olub suallar verir.  
1.1.2. Dinlədiyi məndəki əsas fakt və hadisələri seçir.

##### 2. Danışma

###### Şagird:

- 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.  
2.1.1. Nitq prosesində sözləri düzgün vurgu ilə tələffüz edir.  
2.1.2. Nitqində ritm və tempdən istifadə edir.  
2.1.3. Fikirlərini əlavə fakt və hadisələrlə əsaslandırır.  
2.1.4. Fikirlərini mətnin hissələrinə müvafiq qruplaşdırır.

##### 3. Oxu

###### Şagird:

- 3.1. Mətni məniməsiyini nümayiş etdirir.  
3.1.1. Məndəki əsas nitq hissələrini grammatik mənasına görə izah edir.  
3.1.2. Məndəki sözləri düzgün vurgu ilə oxuyur.  
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) müəyyənləşdirir.

##### 4. Yazı

###### Şagird:

- 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.  
4.1.1. Mövzuya uyğun yazı forması (inşa, esse, həkayə) seçir.  
4.1.2. Mətnin hissələri arasında əlaqələri müəyyənləşdirir.  
4.1.3. Əsas nitq hissələri ilə bağlı yazılış və dərđi işarələri qaydalarına əməl edir.  
4.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.

### VII SINİF

#### VII sinif sonunda şagird:

- dinlədiyi məndəki əsas hissələrini müəyyənləşdirir;
- ahəng qanununa uyğun şəkilçi variantı seçməklə sözleri düzgün tələffüz edir;
- nitqini uyğun səs tonu ilə tənzimləyir;
- müvafiq nümunələrdən mətnin hissələrinə uyğun istifadə edir;
- məndəki əsas və köməkçi nitq hissələrini grammatik mənasına görə izah edir;
- məndəki cümlələr və abzaslar arasındaki əlaqələri müəyyənləşdirir, səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur;
- nümunələrdən istifadə etməklə fikirlərini əsaslandırır;
- nitq hissələri ilə bağlı yazılış və dərđi işarələri qaydalarına əməl edir;
- müxtəlif əməli yazılar (ariza, tərcüməyi-hal) yazır.

#### MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

##### 1. Dinləyib-anlama

###### Şagird:

- 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  
1.1.1. Dinlədiyi mətnin hissələrini müəyyənləşdirir.  
1.1.2. Dinlədiyi məndə əsas fakt və hadisələri qruplaşdırır.

##### 2. Danışma

###### Şagird:

- 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.  
2.1.1. Ahəng qanununa uyğun şəkilçi variantı seçməklə sözleri düzgün tələffüz edir.  
2.1.2. Nitqini uyğun səs tonu ilə tənzimləyir.  
2.1.3. Müzakirədə deyilən müxtəlif fikirlərə münasibət bildirir.  
2.1.4. Müvafiq nümunələrdən mətnin hissələrinə uyğun istifadə edir.

##### 3. Oxu

**Şagird:**

- 3.1. *Mənni mənimşədini nümayış etdirir.*
- 3.1.1. Məndəki asas və köməkçi nitq hissələrini grammatik mənasına görə izah edir.
- 3.1.2. Səs tonu, temp və fasılı gözləməkla mənni oxuyur.
- 3.1.3. Məndəki cümlələr və abzəslər arasında əlaqələri müyyənləşdirir.

**4. Yazı****Şagird:**

- 4.1. *Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayış etdirir.*
- 4.1.1. Nümunələrdən istifadə etməkla fikirlərini əsaslaşdırır.
- 4.1.2. Cümələrlər və abzəslər arasında əlaqələri gözləməkla mənni yazır.
- 4.1.3. Nitq hissələri ilə bağlı yazılış və dURGU işarələri qaydalarına əməl edir.
- 4.1.4. Müxtəlif əməli yazılar (örzə, tərcüməyi-həl) yazır.

**VIII SINIF****VIII sinfin sonunda şagird:**

- dİnlədiyi məndəki fikirlərin möntiqi ardıcılığının müyyənləşdirilər;
- söz birləşməsi və sadə cümlələri grammatik normalara uyğun tələffüz edir, nitqində möntiqi vurgudan düzgün istifadə edir;
- məndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə daşıqlaşdırır;
- oxuduğu məndəki asas fikri nəzərə çarpdırmaq üçün möntiqi vurgudan istifadə edir;
- seqdiyi nümunələrlə yazısını zənginləşdirir;
- həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı dURGU işarələri qaydalarına əməl edir;
- müxtəlif əməli yazılar (arayış, protokol) yazır.

**MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR****1. Dinləyib-anlama****Şagird:**

- 1.1. *Dinlədiyi fikri anladığını nümayış etdirir.*
- 1.1.1. Dinlədiyi məndəki fikirlərin möntiqi ardıcılığının müyyənləşdirilər.
- 1.1.2. Dinlədiyi məndəki fakt və hadisələri ümumişdirir.

**2. Danışma****Şagird:**

- 2.1. *Sıfahi nitq bacarıqları nümayış etdirir.*
- 2.1.1. Söz birləşməsi və sadə cümlələri grammatik normalara uyğun tələffüz edir.
- 2.1.2. Nitqində möntiqi vurgudan düzgün istifadə edir.
- 2.1.3. Müxtəlif mövqeli fikirləri ümumişdirərək təqdim edir.
- 2.1.4. Məninin hissələri arasında əlaqələri gözləməkla danişir.

**3. Oxu****Şagird:**

- 3.1. *Mənni mənimşədini nümayış etdirir.*
- 3.1.1. Məndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə daşıqlaşdırır.
- 3.1.2. Əsas fikri nəzərə çarpdırmaq üçün möntiqi vurgudan istifadə edir.
- 3.1.3. Məndəki fikirlərə münasibət bildirir.

**4. Yazi****Şagird:**

- 4.1. *Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayış etdirir.*
- 4.1.1. Topladığı fakt və məlumatlara münasibətini bildirir.
- 4.1.2. Seqdiyi nümunələrlə yazısını zənginləşdirir.
- 4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı dURGU işarələri qaydalarına əməl edir.
- 4.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.

**IX SINIF****IX sinfin sonunda şagird:**

- dİnlədiyi məninin məzmununu şəh edir, fikirlərə bağlı mühakimə yürüdür;
- mürəkkəb cümlələri grammatik normalara uyğun tələffüz edir;
- nitq etiketlərindən möqamında istifadə edir;

- mürəkkəb cümlədəki ümumişmiş fikirlərə münasibətini bildirir, fikirlərini möntiqi ardıcılıqla ifadə edir;
- məndəki söz və ifadələrin kontekstə uyğun mənasını izah edir, məqsəd və intonasiyaya görə cümlələri düzgün oxuyur;
- məndəki fikirlərə münasibətini əlavə fakt və nümunələrlə əsaslandırır;
- mənbələrdən istifadə etməklə rəhbərli mənənlər yazır, özünü və başqasının yazısını təkmilləşdirir;
- mürtəkkəb cümlədə, vasitəsiz nitqda dURGU işarələrindən istifadə edir;
- müxtəlif əməli yazılar (hesabat, akt) yazır.

**MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR****1. Dinləyib-anlama****Şagird:**

- 1.1. *Dinlədiyi fikri anladığını nümayış etdirir.*
- 1.1.1. Məndəki məninin məzmununu şəh edir.
- 1.1.2. Dinlədiyi məndəki fikirlərlə bağlı mühakimə yürüdür.

**2. Danışma****Şagird:**

- 2.1. *Sıfahi nitq bacarıqları nümayış etdirir.*
- 2.1.1. Mürəkkəb cümlələri grammatik normalara uyğun tələffüz edir.
- 2.1.2. Nitq etiketlərindən möqamında istifadə edir.
- 2.1.3. Mürəkkəb cümlədəki ümumişmiş fikirlərə münasibətini bildirir.
- 2.1.4. Fikirlərini möntiqi ardıcılıqla ifadə edir.

**3. Oxu****Şagird:**

- 3.1. *Mənni mənimşədini nümayış etdirir.*
- 3.1.1. Məndəki söz və ifadələrin kontekstə uyğun mənasını izah edir.
- 3.1.2. Məqsəd və intonasiyaya görə cümlələri düzgün oxuyur.
- 3.1.3. Məndəki fikirlərə münasibətini əlavə fakt və nümunələrlə əsaslandırır.

**4. Yazi****Şagird:**

- 4.1. *Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayış etdirir.*
- 4.1.1. Mənbələrdən istifadə etməklə rabitəli mənənlər yazır.
- 4.1.2. Möntiqi ardıcılığla gözləməkla özünü və başqasının yazısını təkmilləşdirir.
- 4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqda dURGU işarələrindən istifadə edir.
- 4.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.

**X SINIF****X sinfin sonunda şagird:**

- KIV-dən dinlədiyi mənənləri şəh edir, fikirləri real həyatla müqayisə edir;
- nitqində dil vahidlərindən, yardımçı vasitələrdən (atalar sözü, məsəllər və sittatlar) məqsəd-yönlü istifadə edir;
- fikirlərini müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mənənlərlə ifadə edir;
- oxuduğu məndəki söz və ifadələri əslubi xüsusiyyətlərinə, mənənləri əslubuna görə fərqləndirir;
- müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mənənlər yazır və təkmilləşdirir;
- məninin tərtibat formasına uyğun yazılış və dURGU işarələri qaydalarına əməl edir;
- müxtəlif əməli yazılar (roy, moruza) yazır.

**MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR****1. Dinləyib-anlama****Şagird:**

- 1.1. *Dinlədiyi fikri anladığını nümayış etdirir.*
- 1.1.1. KIV-dən dinlədiyi mənənləri şəh edir.
- 1.1.2. Dinlədiyi məndəki fikirləri real həyatla müqayisə edir.

**2. Danışma****Şagird:**

- 2.1. *Sıfahi nitq bacarıqları nümayış etdirir.*
- 2.1.1. Nitqində dil vahidlərindən möqədəyönlü istifadə edir.
- 2.1.2. Nitqini zənginləşdirmək məqsədilə atalar sözü, məsəllər və sittatlardan istifadə edir.

2.1.3. Müxtəlif mövqeli fikirlərin real hadisələrlə müqayisə edir.

2.1.4. Fikirlərimi müxtəlif təpli (nəqli, təsviri, mühakimə) mətnlərə ifadə edir.

### 3. Olu

#### Şagird:

3.1. Mətni mənimədiyini nümayiş etdirir.

3.1.1. Məndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə sərgənləndirir.

3.1.2. Oxuduğu mətnləri üslubuna görə sərgənləndirir.

3.1.3. Oxuduğu mətinin tipini (nəqli, təsviri, mühakimə) müəyyənəşdirir.

### 4. Yazı

#### Şagird:

4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

4.1.1. Müxtəlif təpli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.

4.1.2. Mətni tipina (nəqli, təsviri, mühakimə) uyğun olaraq təkmilləşdirir.

4.1.3. Mətnin tərtibat formasına uyğun yazılış və durgu işarələri qaydalarına əməl edir.

4.1.4. Müxtəlif əməli yazılar (rəy, mərousə) yazır.

## XI SINIF

### XI sinfin sonunda şagird:

- diniñdiyi müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir, mühakimələrini əlavə fakt və nümunələrlə əsaslandırır;
- mənbələrə istinad etməklə əsaslandırılmış müxtəlif təpli mətnlər qurur, fikirlərini sərbəst ifadə edir;
- üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur;
- mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir;
- müxtəlif üslublarda mətnlər yazır və təkmilləşdirir;
- üslubi cəalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durgu işarələri qaydalarına əməl edir;
- müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.

## MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT-STANDARTLAR

### 1. Dinləyib-anlama

#### Şagird:

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Dinlədiyi müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir.

1.1.2. Dinlədiyi məndəki fikirlərlə bağlı mühakimələrini əlavə fakt və nümunələrlə əsaslandırır.

### 2. Danışma

#### Şagird:

2.1. Şəfai nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Fikirlərini sərbəst ifadə edir.

2.1.2. Yardımcı vasitələrdən istifadə etməkla əsaslandırılmış nitq qurur.

2.1.3. Müxtəlif mənbələrə istinad etməkla əsaslandırılmış təqdimatlar hazırlayırlar.

2.1.4. Fikirlərini əsaslandırmıqla müxtəlif təpli (nəqli, təsviri, mühakimə) mətnlər qurur.

### 3. Olu

#### Şagird:

3.1. Mətni mənimədiyini nümayiş etdirir.

3.1.1. Məndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir.

3.1.2. Üslubi xüsusiyyətlərini nəzərə almaqla matni təkmilləşdirir.

3.1.3. Mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.

### 4. Yazı

#### Şagird:

4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

4.1.1. Müxtəlif üslublu mətnlər yazır.

4.1.2. Üslubi xüsusiyyətlərini nəzərə almaqla matni təkmilləşdirir.

4.1.3. Üslubi cəalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durgu işarələri qaydalarına əməl edir.

4.1.4. Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.

**Redaksiyadan:** oxucuların müzakirəsinə təqdim edilən məzmun standartlarının layihə variantları bunnardan ibarətdir.

**Təbrik edirik!**

## «SƏNƏTKAR» – 40

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji, metodik jurnalı olan "Sənətkar"ın 40 yaşı tamam oldu. "Sənətkar" 1969-cu ildən "Gənc fəhlə" adı ilə nəşrə başlamışdır. 2000-ci ildən bu günədək "Sənətkar" adı ilə fəaliyyətini davam etdirir.

Jurnalın ilk redaktoru T.Allahverdiyev olmuş, sonralar isə ona V.Əliyev, T.Cəfərov rəhbərlik etmişlər. "Sənətkar" adı ilə nəşr olunduğu illərdən jurnalın baş redaktoru Şahbaz Balakışiyevdir.

Respublikamızda peşə təhsilini inkişaf etdirmək, onun informasiya təminatını gücləndirmək, qabaqcıl dünya təcrübəsini öyrənib yaymaq işini "Sənətkar" jurnalı özünün ümddə vəzifəsi hesab edir.

Jurnalda müntəzəm olaraq Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin əməkdaşlarının, tanınmış pedaqoqların, Təhsil Problemləri İnstitutunun mütəxəssislərinin, peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlerinin, müəllim və istehsalat təlimi ustalarının məqalələri dərc olunur.

Jurnalın yaradıcı heyəti 10 nəfərdən ibarətdir. Onlar ali təhsilli, jurnalın profilinə uyğun ixtisasa malikdirlər. Əməkdaşların 3-ü Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Jurnalın yaradıcı kollektivi Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına Diplomuna layiq görülmüşdür.

Bu günlərdə isə Bakı şəhər 7 nömrəli Peşə Litseyində "Sənətkar"ın 40 yaşı təntənə ilə qeyd edildi. Təhsil Nazirliyi rəhbərliyinin də iştirak etdiyi həmin yubiley tədbirində həm jurnalın, həm də onun yaradıcı heyətinin ünvanına xoş sözlər deyildi, əməkdaşların əməyi mükafatlarla qeyd olundu.

Biz də "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı redaksiyasının kollektivi olaraq, Təhsil Nazirliyi pedaqoji mətbuatının bir üzvü kimi, həmkarlarımıza bu yubiley münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

**"Azərbaycan dili və ədəbiyyatı tədrisi".**

**Diqqət! Diqqət!**

Biz Sizə – zəngin pedaqoji iş təcrübəsinə malik orta məktəb müəllimlərinə, elmi-metodik tədqiqatlarla məşğul olan alimlərə müraciət edirik. Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə bağlı iş təcrübələrinə, metodikaya dair yazılar ehtiyacınız var. Jurnalımızla yaxından əlaqə saxlayın və onu məqalələrinizlə təmin edin. Unutmayın ki, o. Sizin jurnalınızdır.

**Redaksiya.**

# AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN DÖVRLƏRİ HAQQINDA

Tofiq HACIYEV,  
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor

XI-XII əsrlərin farsdilli ədəbiyyatında xeyli türkizm vardır (bilavasit). Azərbaycan-türk dili ilə bağlıdır). Bu baxımdan, birinci növbədə, farsca yazan azərbaycanlıların əsərləri diqqəti cəlb edir. Bu sənətkarların dilində azərbaycanlıların mösiəti və adat-ananələrlə bağlı sözlərə, aşya, rəng adları, azərbaycanlıların mösiəti və adat-ananələrlə bağlı sözlərə, aşya, rəng adları, konkret və müraciət anlayışlar bildirən lügət vahidlərinə rast gəlinir: **bəkməz**, tag, **dağ** (yandırma – dağlama, mənasında), **çuval**, **cinaq** (Q.Təbrizi)<sup>1</sup>, **uşaq**, **su**, **ağca**, **tanrı**, **yalvac** (Xaqani), **muncuq**, külüng **gərdək**, **alaçuq**, **qurd**, **xatun** (Nizami)<sup>2</sup> və s. Bu sözlər həm lügəti mənəsi ilə XIII əsrden sonrakı Azərbaycan dilinin əsas lügət fondunda qalır, həm də morfonoloji təşəkkülü bitkindir. Bu sözlərin içərisində elələri var ki, milliyəqadərki Azərbaycan dili bitkindir. Bu sözlərin içərisində elələri var ki, milliyəqadərki Azərbaycan dili bitkindir. Bunlarda müəyyən fonetik forqlər də nəzərə çarpır: **səncəq** “sancaq”, **qort** “qurd”, **ovzan** “ozan” və s. Bunlardan, məsələn, **ovzan** yəqin ki, etimoloji inkişafla bağlıdır, ancaq, görünür, başqa hallarda əruzla şərtlənir. Təsadüfi deyil ki, **Rostəm** isminin əruzla bağlı **Rüstəm** fonetikası ilə işlənməsi tədqiqatçıların diqqətini çəkmişdir (Beqdeli, s.24) – bu, Azərbaycan tələffüzünün fars prosodiyasına müdaxiləsidir və Azərbaycan xalq tələffüzünün müəyyənliliyidir. Yad dil şəraitində, hətta semantik təkamülün nişanələrini görürük. Məsələn, Qətranda **alıq** (yəhər) mənasında **yun** sözü işlənir – bu onunla bağlıdır ki, **alıq** da **keçə** kimi yundan döyülbər hazırlanan. Həmin mənbələrdəki türkizmlər Azərbaycan dilinin morfoloji təşəkkülü haqqında da məlumat verir. Morfoloji əlamətlər aydın seçilir:

**iş** – **çal** (fel) + **iş** – **çalış** (isim);

**aq** – **sanc** (fel) + **aq** – **sancaq** (isim);

**uq** – **tut** (fel) + **uq** – **tutuq** (isim);

**laq** – **yay** (isim) + **laq** – **yaylaq** (isim). Bu şəkilçi fars sözlərinə də artırılır;

– **səng+lax**, **div+lax** (Nizamidə);

**-mac** – **tut** (fel) + **ma + c** – **tutmac** (isim);

<sup>1</sup> Beqdeli Q. Qətran Təbrizi və onun divanı – Qətran Təbrizi Divan (müqaddimo), - Bakı, 1962.  
<sup>2</sup> Arzali H. Nizamidə xalq sözləri, ifadə və zərbə-məsəllər. – SSRİ EA Azərbaycan filialının “Xəbərləri”, 1942, №8.

Əvvəlki jurnalın ətəni saylarında:

**-çı** – fars sözü ilə işlənir; miyan – **çı**;

**-taş** (daş) – fars sözü ilə işlənir; **xacə-taş** (Nizamidə).

Bu sözlərdə artıq morfoloji daşlaşma prosesinin başa çatdığını görüb. Məsələn, bunlarda tarixi morfologiya artıq özünü itirib, leksik mənə içərisində oriyib:

**Tanrı** – **tanq** (göy və ilahi mənasında) + **ıı** (şəkilçi);

**Gərdək** – **gard/kərt** (“kəsmək” mənasında; hətta indi canlı danışı “kərtmək”, ədəbi dilda “çərtmək” sözlərində qalır) + **ək** (isim düzələşmiş şəkilçi);

**Muncuq** – moyun/boyun>**mun/bun+cuq**.

Həmin sözlər XIII əsrden bu gənə kimi göstərilən fonetik tərkibdə indiki leksik mənəsində işlənir. Bu cəhət nəinki onların leksik-morfol sabitləşməsindən, həm də Azərbaycan xalq dilinin dediyimiz dərinlik təşəkkül tapmasından xəbər verir. Aqlütinativ dilin bu inkişaf məntiqi əsaslanırıq ki, agar 10 əsr müddətində bu sözlər bir leksik semantika dəyişməz morfonologiya ilə yaşayırsa, deməli, mayaları çox dərində tutulu deməli, on aži bir o qədər də dərinə gedir.

Maraqlıdır ki, adları çəkilən sənətkarların farsca əsərlərinin dilində bə maddi-cismani faktlarla yanaşı, türk-azərbaycancanın mənəvi təsiri də his olunur. Bu, qrammatik və frazeoloji kalkalarda özünü göstərir. Qrammatiqləbin belə hərfi tərcümələri var:

**Xani-xanan**. Bu, “Dədə Qorqud”dakı “xanlar xanı” titul – ifadəsinə tərcüməsidir – türkcə “xan” leksik vahidinin işlənməsi də öz yerində. “Dədə Qorqud”da: “Xanlar xanı xan Bayındır yılda bir kərrə toy edüb Oğuz bəylerür qonaqlardı”. Nizamidə: “Xani-xanan rəvana gəş zi Çin” (Xanlar xanı Çindər yola düşdü). Bir qədər sonra hətta farscadakı “şahənsəh” müqabilində “şahı-şahan” forması da işləndi – bu, türkənin qrammatikasının (xanlar xanı→xani-xanan→şahı-şahan) fars qrammatikasına aşkarca təsiridir.

**Kəmani-səpidtuz**. “Dədə Qorqud”dakı “ağ tozlu yay” ifadəsinin hərfi tərcüməsi göz qabağındadır – “toz” sözünün türkçəliyi də öz yerində.

Farsca yazan azərbaycanlıların dilində hərfən tərcümə olunmuş çoxlu frazeoloji ifadələr, atalar sözü və məsəllər var. Bunun əzəmən və ən tipik faktları Xaqani və Nizamidə özünü göstərə də, ilk nümunələrinə onlardan 150 il qabaq, XI əsrin birinci yarısında Qətran Təbrizidə rast gəlirik. Qətran Təbrizinin dilində azərbaycanlıların qapıdan qovub bacadan çağırmaq, örəkən doğanaqdan keçər, ilan vuran ala çatıdan qorxar, cidanı çuvalda gizlətmək olmaz, at dəryaya – baliq bilməz, xalıq bılər məsəlləri, həmçinin min belə bayramlar görəsən, birdəfəlik gözdən düşmək kimi onlarla ifadələri türkçəsindən hərfi tərcümələri ilə işlənir<sup>3</sup>.

Nizamidən bir neçə nümunə:

**Çeşmrəsideki** – gözə gəlmə;

**Çeşməzadə** – göz dayma;

**Be dəsti-xod təbər bər payi-xod zəd** – Öz əli ilə öz ayağına balta çalır;

<sup>3</sup> Beqdeli Q. Göstərilən əsəri, s.21

**Yek-ca ab xorəd qort ba miş** – qurdla quzu bir yerdə otlayır;  
**Yeki serke tələb kard, ənkəbin yaft** – doşab almışam bal çıxıb;  
**Dozd-e xane ra dər bast nətvan** – ev ogrusunu tutmaq olmaz;  
**Biya ta kəc neşinim, rast quyim** – gəl ayrı oturaq, düz danişaq;  
**Amade-ye bad be badi şəvad** – kələklə galan küləklə gedər;  
**Kas na quyəd ke, dug-e man torşəst** – heç kas ayranına turş deməz və s.

Görkəmlı nizamişlınas H.Arashı gəstəriñ ki, sənətkarlarında, hətta nəhəng leksik-frazeoloji tutum sahibi və təmiz farscanın timsali Firdovsida bu ifadə və məsəllər işlənmir, halbuki XII əsrənən sonrakı fars ədəbi dili nümunalarında tez-tez rast galınır<sup>4</sup>. Bu dil qanunu məlumdur ki, tərcümə zamanı bir dilin frazeologiyasının başqa dildə qarşılığını (ekvivalentini) götürmək lazımdır, əgər o hərfənə çevrilirsə, süni görünür, sezilir, xüsusilə söz ustalıtı, filoloqlar onu dərhal ayıırlar. Deməli, Nizami, Xaqani kimi sənətkarlar Azərbaycan dilinin bu frazeoloji vahidlərinin farscada qarşılığını görməmiş və fars dilini zənginləşdirmək və şübhəsiz, hom də öz etnik-milli varlıqlarını hiss etdirmək üçün belə hərfi çevirmə yolu ilə getmişlər. Xaqani və Nizami barəsində farslar "əzan bu-ye tork miyəd" (onlardan türk ətri galır) deyəndə, şübhəsiz, həmin frazeoloji məxsusiliyi nəzərdə tutmuşlar.

Türkizmələr fars şairlərinin də əsərlərində işlənir. Bunların da içərisində elələri var ki, bugünkü azərbaycancada qalır: **ay**, **and**, **köç**, **su**, **bız** (alət), **bıçaq**, **bıçqı**, **qar**, **çığək**, **yol**, **az**, **sən** və s. Sonralar arxaikləşənləri də var: **yaxní**, **tuzluq** (şoraba), **qlavuz** (bələdçi), **qonuq** (gəcələmə, aylənmə yeri) və s. İdiomatik qəlibdə işlənənləri var ki, azərbaycancadan (Türkçə) hərfi tərcümə kimi görünür: **məkəş bıçaq** “bıçaq çəkmə” (Suzənidə), **bıçqı kaşid** “bıçqı çəkdi” (Moizzidə) və s. Sözdüzəldici şəkilçilərlə işlənənlərə də rast gəlinir: **andlıq**, **tuzluq** (duzluq), **atsız** və s. Arxaik fonetikada işlənənlər özünü göstərir: **oltur** “otur” (Ənvəridə), **qazğan** “qazan” (Şəmsəddin Əhmədiddə) və s.

<sup>4</sup> Arash H. Göstərişlər, s. 14.

Yenî galımlıñ Qotran Təbrizi haqqında söylemliyi bi tarixi məlumatda təshih vənmək möqsədəuyğun olardı. Nasır Xosrov öz "Şayahənə"ndə Təbrizi 438-ci (m.1046) ilə bağlı yazar: "Təbrizde Qotran adlı sən göründü. Yaxşı seyir deyirdi, amma fars diliñ yaxşı bilmədi. Menim yanına gəldi, Mancıq va Daqıqının devanlarını hatırladı, oxudu, ona çətin olan mananı sorusdu, dedim, şərhini yazdı" (bax: M.Məmmədova. Q.Təbrizinin "Təfsir" adlı əsəri "Əlyazmalar xəzənində", Bakı, 1971, III c., s.67). Bələ faktlar məlumundur ki, hətta Qotran divanınnan şeirlərdən bəzilərin Rudskininiyanın şəhərini (orda, s.67). Bax Qotranla Rudskin'in eyni dil səvəyyasında sahib olmasının deməkdir. Nadir Mirzə "Tarihi coğrafiyyatı-darüssəltaneyi-Təbriz" əsərində Qotranın Təbriz zələzəsi haqqındaki qəsidişini misal gatıraraq yazar: "Çox yaxşı və gözəl şabdu bi qəsidiş misal vəndidir. Nasır Xosrovun "farsça bilmirdi. Fərtux və Rudskinin divanını yanına gatırıldı, divanda çətin olanı ona öyrədim" deməsindən tövəcübünlərin. Qotranın bu căsaba şeirlərindən var ki, heç bir nöqsan nəzərə çarpmır" (orda, s.68). Rəsîd Vaivatın sözləri də ibratidir: "...man öz həyatında onun (Qotranının) hər qətəsiñin sərlilik hesab edir və başqa sən tamirümüz" (yəni orada). Deməli, Nasır Xosrov iki căsaba nəzərə almışdır. 1. Qotran İLK rəhbəri dili lüğətinə müsbüflərdir - lüğətdər hər söküñ konkret inqilablırm, mahallı mənə təzahürlerini atıba etmək üçün ab böyük leksikograf hətta savadsız adamdan da söz soruya bilər; 2. Görünür, Qotranın şeirlərindən yuxarıda misal gatırırdıñ qəbilden hərəfən tərcümə olunmuş frazəcəy nümunələr Nasır Xosrovun qulagılışını etiraflaşdırır - bu farsecdə ilk hərbi manisəmələrmiş, fars sənətçilər hələ onlara vərdiş etməmiş və bunu farsca yaxşı bilmək kimi qıymətləndirmişlər. Əsr yanın sunra Xaqani və Nizamiyə "onlardan türk atri galır" deyildiydi zamanı həm fars diliñ turkiçəyə vərdiñ yaranmış, həm da Xaqani və Nizamiyə onların sanctioñu irad futuşa casarət etməyib, bu farseçaya yəhəngiliq məcəzi şöksəd etdiñi, onu "Türk atri" kimi oibraslaşdırılmışlar.

Doğrulur, bu şairler (Naser Xostrov, Ənvəri, Suzəni, Moizzi, Şəmsəddin Əhmədi və b.) azərbaycanlı olmadıqlarından bu sözlerin bilavasitə Azərbaycan türkəsindən götürülib-götürülməməsi hərədə düşünmək də olar.

Ancaq iki cəhəti nəzərə almaqla gərəkdir. 1. Bu sözlərin (arxaikləşənlərin də, yaşayanların da) ilügəti manası, morfologiya və fonetikasının oğuzcalığı göz qabağındadır və bilavasitə Azərbaycan dilini və onun tarixi ilə səsləşir; 2. M.Kaşgarinin Ön Asiya türklərinin adəbi yazılı dilə malik olduları fikrini xatırlasaq, yənə bu türkizmlərə yiylənmək hüquq, birinci növbədə, Azərbaycan dilinə düşür.

Bütün bunlarla yanaşı, məsalənin bu tərəfi var ki, yüksək inkişaf faktı sayılan müəyyən tarixi-mədəni göstəricilər eyni dövrdə yaşayıb siyasi-mədəni səviyyəsi ilə irəlidlə gedən qohum xalqlardan hər birinə aid ola bilər. Yəni türk dili IX-XII əsrlərdə Şərqi mədəni və siyasi kommunikasiyasında fəaldırısa (tədqiqatlar hələ ki X əsrən bu fəallığı qeydə alır), Azərbaycanın həmin dövrdəki yüksək tərəqqisi, Şərqi renessansındakı aparcılığı yuxarıdağı türkizmlərin farscaya nüfuzunda Azərbaycan dilinin bilavasitə iştirakını təsdiqləyir. Bunu demək kifayətdir ki, həmin əsrlərdə farsca yazan türk şairləriindən ən istedadlıları və çoxluq təşkil edənləri azərbaycanlılar idi: Qətran Təbrizi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Qıvamı Mütərrizi, Məhsəti Gəncəvi, Xaqani Sırvani, Nizami Gəncəvi.

Fars şairlerinin asırlarındaki türkçmlər Xaqani və Nizaminin dilindəkilarla tipoloji səsləşmədədir. Hətta morfologiya və sintaksis baxımından da uyğunluqlar nəzərə çarpır. Məsələn, Xaqanıda: *Mara dər pari fohsi ke quyənd*, *Be torki çarxeşən quyəd: sansən*; Nasir Xostov Dəhləvidə: *Yekki bengər be çəşmə-delət*, ey sən; Suzənidə, *Ta bevəsle-Nacibməndə rəsəm*, Ey qlavuz, ayt yolum qanda? Bunlar Azərbaycan dilinin tarixi morfologiya və sintaksinin normasına müvafiqdir.

Bazan türkizmin matn içerisinde şerhi verilir, mənasi fars oxucusuna açılır: *Az əndək başad ləfze-torki və beomr, Saqiye-barro ataye-mən nədanəd dadi – az-Suzani* (türki ləfzi ilə “az” əndək deməkdir...); *Biz derəş əst dər ebarətə-torki, Suzəne-həcvəm tora xalidətar az biz-Suzəni* (türk ifadəsində “dereş” **bizdir**, Mənim həcvinin iynəsi **bizdan**dır idi).

Ancaq eksərən farsca matnlarda türk sözleri, Xaqani və Nizamidə gördüyüümüz kimi, şərhsız verilir. Məsələn: Çeşme-in daim sefid az abe-həsrət həmçü **qar**, Ruye-an daim siyah az gärde-mohnət həmçü **qır**-Ənvəri<sup>5</sup> (Bunun gözü həsrət yaşından **qar** kimi daim ağıdır. Onun üzü möhnət tozundan **qır** kimi daim qaradır). Bu o deməkdir ki, IX-XII əsrlərdə fars dilinin yayıldığı regionlarda və ümumiyyətlə, Ön Asiyada, Yaxın Şərqdə türkçə serbest başa düşülmüşdür<sup>6</sup>. “Tarixe-Fəxrəddin Mübarəkşah” (XIII əsrin əvvəlləri) asarında

<sup>5</sup> Fars şairlerinin dilinden türkizmeler buradan görürlüleb; Tourkhân Gandjei, Turkish in pre-mongol persian poetry, Bulletin of the School of Oriental and African studies, University of London, 1960, 23, 1, 1-20.

*Journal of the School of Oriental and African Studies*, University - London, Vol. XL, IX, Part I, c. 67-75.

deyilir ki, Şərqdə ərəb dilindən sonra türkçədən daha gözəl və daha layiqli bir dil yoxdur. 300 il sonra "Mühakimətül-lügəteyn" traktatında Ə.Nəvayı də həmin qənaatə görür. Bu müləhizələr və farsdilli ədəbiyyatlardakı türkizmələr təsdiqləyir ki, bir sıra türk dilləri kimi, Azərbaycan dili də ilk orta əsrлərdən öz ölkələrinə, hətta Şərqdə, yazılı və şifahi, bədii və hüquqi ünsiyyət vasitəsi kimi fəaliyyət göstərmişdir. XII əsr şairi Fələki Şirvaninin Məhsəti haqqında bir fərdi biza məlumudur:

Bu şuxi-nəvədsalədə halət yənə qalmış,

Geysuyi-səfidində təravət yənə qalmış. Doqquz sözdən üçü türkçədir: **bu**, **yeno**, **qalmış**. Bu, milli tərkibəcə üçdə deməkdir. Altı əcnəbi sözdən dördü tarixən adəbi-bədii dilimizdə işlənilənmişdir: **şux**, **halət**, **geysu** (saç), **təravət**. Bunlar aşiq şeirində də işlənilən, işə (şux, halət, təravət) bu gün də canlı danışqda qalır. İkisinin **dsələ** (doxsan yaşı), **səfid** (ağ) sözlərinin işlənmə ənənəsi yoxdur, ik poeziyamızın dilində çox nadir hallarda təsadüf olunur. Kütłəvi oxucu anlaşılmaz ola bilər, ancaq dövrünən yazıl-b-oxumaq bilən hər adı üçün beytin dili yüz faiz anlaşılan olub. Məhdud işlək sözlərin də də türkçəmizin morfoloji əlamətləri işlənilib: **nəvədsələ+də** (yerlik hal cisi), **səfid+i** (III şəxs mənsubiyyət şəkilçisi)+n (bitişdirici fonetik +də (yerlik hal şəkilçisi)) – yəni cümlənin düzəlməsində əcnəbi sözlər qrammatikanın tələbləri ilə işlənilib. Eyni zamanda iki fars izafəti – **sexi-  
lsələ**, **geysuyi-səfid** – var. Bu dil bütövlükda gələcək Azərbaycan əruzun dili olacaqdır. Yəni artıq alınma ərab və fars sözləri adəbi dilimizdə yer edib, milli sözlərlə türk cümləsində dil tapıblar. Alınma ərab və fars i hətta “Dədə Qorqud kitabı”nın dilinə də, necə deyərlər, yol tapıblar ədəbi dilimizdən dəha da dələğinləşməsi üçün materiallaşmışdır. Bu olsadır ki, VII – XII əsrlər mərhələsi fiziki və hüquqi baxımlardan əyican – türk milli ədəbi dilinin tərkibinə daxil olur və bir bünövrə kimi gələcək ağırlığını öz üzərinə götürür.

VII – XII əsrlər Azərbaycan xalq dilinin və onun yazılı fəaliyyətinin varlığını azərbaycandilli materialın özü ilə də təsdiqləmək olur. Xalq ağzında biza belə bir bayati gəlib:

Vermə Xəzərə məni,  
Çəkər bazara məni,  
Yada kəniz olunca  
Salla məzara məni.

Əlbəttə, bayatının dili müasir Azərbaycan dilidir. Ancaq həmin müasir Azərbaycan dili kimi səslənən mətnlər XIV əsrədə də (*Dedim: belün. Dedi: nə narin sölər* – Q.Bürhanəddin), XIII əsrədə də (*And içərəm, səndən artıq sevmayəm, Sənün ilə xoş keçər çağum...* – Həsənoğlu) və “Dadə Qorqud”un dilində də (*Qosa badam sığmayan dar ağızlum...*) rast gəlinir – yəni mətnin dilinin həddindən artıq buguncə səslənməsi bizi tərəddüdə salmamalıdır. Və buna görə də onun konkret yaranma dövrünü təyin edək. Bayatıda bir tarixi möhür-damğa var: **xəzər** etnonimi. Tarixi faktlar təsdiqləyir ki, xəzərin Azərbaycan ərazisində ən faal müdaxilələri X əsrənən əvvəllərə aiddir.

24

Azərbaycanın şimal-şərqində yerləşən xəzərlər, ümumiyyətlə, X əsrin əvvəllərində indiki Həştərxan ətrafına, Volqanın tökülcəyinə çəkilirlər. Deməli, bu bayatı IX əsrdən sonra yarana bilməzdi. Tarixi-tipoloji linqvistik təhlil bayatının dilini həmin dövrə mümkün hesab edir. Bayatidakı sözlərdən ver, çək, sal (-la), ol felləri, mən əvəzliyi Həsənoğlu qəzəllərinin və "Dədə Qorqud"un dilində var, **bazar**, **yad**, **kəniz**, **məzar** həmin mənbələrdə yoxdur. Bunların dördü də alınma sözdür, onlara XIII əsrin başqa abidəsi "Qisseyi-Yusif"in dilində rast galırıq, çünki bu poemada alınma leksika – ərəb-fars sözləri çoxdur. Bayatidakı morfoloji əlamətlərin hamısı – *-mə* inkar, *-ər* nüzare, *-uncə* feli bağlama, *-i* təsirlik hal şəkilçisi Həsənoğluda və "Dədə Qorqud"da mövcuddur. Həm XIII əsrdən Azərbaycan dilinin əsas lüğət fondu və grammatik müəyyənliliyi (morpholoji və sintaktik təşkilatlar), həm XI – XII əsrlərin farsdilli şeirlərdəki türkizmlərin leksik-grammatik-fonetik formalaşma uyğunluğu bayatının dil kompleksiyasını IX əsr Azərbaycan dili akıti kimi məqbul saymağa imkan verir. Burada daha iki cəhəti nəzərə almaliyiq: 1. Şeirin dili tələffüzə tamam müasirləşib, ona tarixi fonetika örtüsü versək (**məni** əvəzinə **bəni**, **olunca** yerinə **olınca**), deyilən tarixə uyğun görünür; 2. Dilin bu qədər sabit qalmasını şeir qəlibi şərtləndirir, yəni şeirin arxitektonikası mühafizəçi rolunu oynayır – vəzn, qafiyə, ahəng həmişə tarixi stampı qoruyur ("az getdi, uz getdi") qəlibini yadımıza salaq. Burada eksik planda dəyişmə isə dediyimiz dörd alınma sözün dörd türk sözünü əvəz məsindən ibarət ola bilər – yerdə qalan sözlər öz lüğəti mənası, orfologiyası və sintaktik mühiti ilə dövrünün azərbaycancasının əmsilcisiidir.

Bir cəhəti de nəzərə alaq ki, bayatının dilini, məsələn, Həsənoğlunun klassik poeziya janrlarının dili ilə müqayisə edəndə onun tarixliyini eynən avramaq müəyyən dərəcədə özlüyünü itirir. Həsənoğlunun dilini ona müasir Türk şairi Yunus İmrən xalq şeiri janrndakı dili ilə müqayisə etsək, bayatının dili öz tarixi kontekstində daha uyğun görünər – o zaman yenice aliyyətə başlayan oğuz-səlcuq Türkiyə türkescisinin Azərbaycan dilinə qərdən çox yaxınlığı var idi. Beləliklə, Yunus İmrən xalq şeiri janrndakı linin lüğötini həmin bayatının dili ilə tutusdurur.

- Dolap, neçin inlersin,
  - Derdim vardır, inlerim.

**Ben Mevlaya aşık oldım,  
Anın için inlerim.**

Taxud:

Sırat kıldan incedir,  
Kılıçdan keskinedir.  
Varıp anın üstine  
Evlər yapasım gelir.

XIII əsr türk şairinin qələmindən çıxmış bu şeirlərin dili, hələ Türkiyə irkcəsini bir yana qoyaq, bugünkü Azərbaycan dilindən nə qədər fərqlənir? Morfolojiyanın aqlütinativ tipi dilin belə dözümlülüyüն, mühafizəkarlığıն anunu sayır.

25

Nəhayət, texniki forma kimi, heca və qafiyə sistemi ilə həmin bayatı şəkli deyilən dövrə ola bilərdimi? M.Kaşgari bu suala müsbət cavab verir; onun "Divan"ında tanışığımız türk bayatı-mani qəlibində çoxlu xalq şeiri nümunaları var.

**İkinci dövrün ikinci mərhələsi** XIII-XVI əsrləri əhatə edir. Bu mərhələdə ədəbi dil milli dil inkişafını başa çatdırır. Dil normasında fonetik (q/h/x, d/t), leksik (yazı/cöl, cənnət/uçmaq), qrammatik (dür/dürür, isər/əcək) paraleлизm özünü göstərir. İki pillədə inkişaf edir: a) XIII-XIV əsrlər. Bu zaman divan ədəbiyyatının dili formallaşır. Ərəb və fars sözləri və qrammatik quruluş faktları dil normasına nüfuz edir. Dilin inkişafı elmi-fəlsəfi məzmunu və lügət zənginliyi ilə səciyyələnən Nəsimi zirvəsi kimi yekunlaşır; b) XV-XVI əsrlər. Əcnəbi lügət dil normasında aparıcı mövqə tutur. Tərcümə dili ədəbi dilin inkişafında özünü hiss etdirir. Qeyri-oğuz elementləri müsahidə olunur. Türkəcə dövlət dili kimi işlənir. Nəşr dili yaranır. Ədəbi dil funksional üslublar üçün güc kəsb edir. Füzuli sənətində milli ədəbi dil qəti şəkildə elan olunur.

**İkinci dövrün növbəti mərhələsi** XVII-XXI əsrləri əhatə edir. Üç pillədən keçir: a) XVII-XIII əsrlər. Normada xəqlinqəşmə gedir. Realist ədəbiyyatın dili aparıcı mövqeyə qalxır. Folklor dili yazılı dila nüfuz edir; b) XIX-XX əsrlər. Üslublar yenidən təşkil olunur. Ədəbi dil çoxivalentlilik qazanır. Satira, mənzum hekayə, dram, realist hekayə dili meydana çıxır. Publisist üslub yaranır. Ədəbi dilin lügətinə rus və Avropa dillərindən söz alınmağa başlanır. İctimai, siyasi, elmi-ədəbi terminlər hazırlanır. Dərslik dili formallaşır. Canlı danişq dili normaya fəal şəkildə nüfuz edir; c) XX əsrin 30-cu illəri - XXI əsr. Ədəbi dil məktəblərdə sistem şəklində tabliğ olunur. Qrammatikalar yazılır, tərcümə lügətləri, terminoloji lügətlər, orfoqrafiya lügətləri hazırlanıb nəşr olunur. Müasir dilin orfoqrafik və orfoepik normaları sabitləşir. Terminoloji həcmərcliklə mübarizə aparılır, alınma və milli terminlərə münasibət müəyyənləşir.

Ölbatta, ədəbi dilin dövrleri və mərhələləri arasında Çin səddi çəkmək, bu dövrler bir-birindən təcrid etmək olmaz. Yeni dövrün norması - əvvəlki dövrün içərisində hazırlanmağa başlayır; köhnə norma dəfn olunmur, onun əsas kütləsi yenidə qalır. Sadəcə ədəbi dildə yeni bir üslubun yaranması, aparıcı üslubun dəyişməsi, ədəbiyyatda yeni janrların meydana gəlməsi, dilin struktur elementlərində cüzi dəyişmə - bir grammatik formanın yaranması və ya itməsi, koynenin əvəz olunması və s. ədəbi dilin norma sistemində yenidən komplektləşməyə səbəb olur. Yeni komplektləşmə yeni norma sistemi yaradır ki, bu da yeni dövr və ya mərhələnin başlanması elan edir. Doğrudur, ədəbi dil daha sürətli inkişafa meyillidir. Lakin ümumxalq dili bütövlükdə mühafizəkardır. O öz mühafizəkarlığı ilə ədəbi dili çəkir, ənənəyə bağlayır və bununla da nəsillər arasındaki ünsiyyəti mümkün edir. Ədəbi dil xalq dilini intellektuallaşdırır, xalq dili isə onun yaşaması, varlığı üçün baza təşkil edir. Bu iki təzahür arasında daimi ahəngdarlıq qalır. Ədəbi dillə xalq dili arasındaki rəbitənin dialektikası belədir.

## Ümumtəhsil, orta ixtisas və ali məktəblər: tədris metodikası, iş təcrübəsi

# X SINİFDƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ (III məqalə)

**Akif MƏMMƏDOV,**  
**Bakı Slavyan Universitetinin dosenti**

### **“Nitq mədəniyyəti” bölməsinin tədrisi**

X sinfin "Azərbaycan dili" dörsliyinin (T.Hacıyev, N.Xudiyev, N.Cəfərov, "Azərbaycan dili", Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik, Bakı, 2009) sonunda verilən "Ümumtəhsil məktəblərinin X sinfi üçün Azərbaycan dilinin fənni üzrə program"a görə, "Nitq mədəniyyəti" bölməsinin tədrisinə 22 saat vaxt verilir. (Təhsil Nazirliyinin 2002-ci ildə təsdiq etdiyi programda bu vaxt 25 saatdır). Təbii ki, programın tematik planlaşdırılması mülliimləndən, onun dərs dediyi sinifdən və s. çox asılıdır. Ancaq gənc mülliimlərə kömək məqsədilə dərsliyi əsas götürərək aşağıdakı bölgünü müsləhatlı bilirik. (Bölgü mülliim yaradıcı yanaşa, ümumi saatların sayı (22 saat) saxlanmaqla müvafiq dayışıklılık apara bilər).

1. Nitq mədəniyyatı anlayışı –	1 saat.
2. Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsidir –	1 saat.
3. Nitq mədəniyyatının əsas şərtləri (ümumi məlumat) –	1 saat.
4. Nitqin düzgülüyü –	1 saat.
5. Nitqin daşıqlılığı –	1 saat.
6. Nitqin ifadəliliyi –	1 saat.
7. Nitq mədəniyyətinin ümumi (iectimai) və xüsusi (fərdi) məsələləri –	1 saat.
8. Dil, nitq və nitq fəaliyyəti –	1 saat.
9. Azərbaycan ədəbi dili haqqında ümumi məlumat –	1 saat.
10. Müasir Azərbaycan ədəbi dilinin normaları –	1 saat.
11. Fonetik norma –	2 saat.
12. Leksik norma –	1 saat.
13. Dilimizdə özləşmə meyilləri –	1 saat.
14. Qrammatik norma –	2 saat.
15. Nitq normalarının tarixiliyi –	1 saat.
16. Nitq istisnaları –	1 saat.
17. Natiqlik sənəti –	1 saat.
18. Nitq etiketləri –	1 saat.
19. Keçilənlərin təkrarı və ümumiləşdirilməsi –	2 saat.

Dərsliyin sonunda “Nitq mədəniyyatı”nın aid belə bir mövzuya da verilmişdir: “Dəqiq nitq və onun asas xüsusuyyətləri”. Əvvələ, bu elə nitqin dəqiqlik şərti deməkdir, onun təkrarıdır. Müəllimin nitq mədəniyyatının asas şərtləri mövzusunu tədris edərək dəqiq nitq haqqında geniş məlumat vermək imkanına malikdir. İkincisi, adı çəkilən dərslikdə belə bir mövzü öz öksini ayrıca tapmamışdır. (Buna ehtiyac da voxdur).

Bölmədəki ayrı-ayrı mövzuların tədrisi metodikasına keçməzdən əvvəl problemlə bağlı bir müləhizəmizi oxuculara cətdirməyi lazımlı bilirik. Bu bölmədə ("Nitro")

“mədəniyyəti”) ümumilikdə götürdükdə iki məsələ ilə: a) nitqlə və b) ədəbi dillə bağlı məlumatlar öz əksini təpib. Yuxarıda bölgündən də görünən kimi, nitqlə bağlı məsələlərə aşağıdakılardan daxildir: nitq mədəniyyəti anlayışı, nitq mədəniyyətinin şərtləri, onun ümumi və xüsusi məsəlləri, dil, nitq və nitq fəaliyyəti, nitq normaların tarixiliyi, nitq istisnaları, natiqlik sənəti, nitq etiketləri. Ədəbi dil haqqında isə aşağıdakı məlumatlar verilir: ədəbi dil anlayışı, onun fonetik, leksik və grammatic normaları, normaların tarixiliyi. Dörslikdə, elcə də programda avval nitq mədəniyyəti məsələləri, sonra isə ədəbi dillə bağlı anlayışlar öz əksini təpib. Nitqlə bağlı bəzi mövzular (“Natiqlik sənəti”, “Nitq etiketləri”) “Ədəbi dil”dən sonra keçirilmədir. İstər məktəb təcrübəsinin, istər dörslikdəki nəzəri məlumatların və çalışmalara diqqətən öyrənilməsi göstərir ki, ədəbi dillə bağlı məlumatların verilməsi nitqlə, nitq mədəniyyəti ilə bağlı məsələlərin öyrənilməsindən avval keçirilsə, daha məqsədə uyğun olar. Hər şeydən avval ona görə ki, nitq mədəniyyəti ilə bağlı öyrənilən elə anlayışlar var, ədəbi dilin mahiyyətini bilmədən onları şürlü şəkildə mənimşətmək ya mümkin deyil, ya da çətinidir. Bəzi faktlara nəzər salaq: Dörsliyin 96-cı səhifəsində nitq mədəniyyəti şərh edilərkən yazılır: “Ədəbi dil yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır”. Halbuki şagird ədəbi dil anlayışını bir neçə dərs sonra öyrənir (bax: dörslik, səh.113). 2) Nitq mədəniyyəti ilə bağlı verilən 153-cü çalışmada (səh.98) şagirdlərdən tələb edilir ki, mətnədə fonetik, leksik, grammatic normaların pozulduğu məqamları müəyyənləşdirsinlər. Bu çalışmaya aid olavaş tapşırıqda isə “mətni ədəbi dil normalarına əməl etməklə köçürmək” göstərişi verilir. Qeyd etdiyimiz kimi, ədəbi dil və onun normaları haqqında məlumatlar isə şagirdlərə sonralar verilir (bax: səh.116). 3) Məlumdur ki, nitq mədəniyyətinin düzgünlük və daqiqlik şənti ədəbi dilin normaları ilə bilavasitə bağlıdır. “O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, leksik, grammatic qayda-qanunları (yəni normaları – A. M.) pozulmasın” (dörslik, səh. 102). Deməli, şagird avval ədəbi dil, onun normaları və s. haqqında məlumat alsa, sonra nitq mədəniyyəti ilə bağlı anlayışlarının öyrənilməsində heç bir çətinlik çəkməz, əksinə, bu anlayışlar nitq mədəniyyəti, ümumilikdə nitqlə bağlı məlumatların mənimşətməsini asanlaşdırır.

**"Nitq mədəniyyəti anlayışı"**nın tədris edərkən müəllim ilk növbədə nəzərə almalıdır ki, bu termin (nitq mədəniyyəti) iki mənada işlədirilir: a) nitq mədəniyyəti – fonetika, leksika, dialektologiya və s. kimi dilçilik bölmələrindən (sahələrindən) biridir; b) nitq mədəniyyəti – yüksək keyfiyyətli nitq manasında ümummilli mədəniyyətin formalarından biridir. Nədənsə, dərsliyin son nəşrlərində birinci məna şərh edilmişdir. Ancaq elə bu dərsliyin əvvəlki sahifələrində nitq mədəniyyətinin dilçiliyin sahəsi olması və bu barədə geniş məlumat veriləcəyi qeyd olunur: "Dilçiliyin gündəlik fəaliyyətdə ehtiyac duyulan bir neçə sahəsi haqqında da məlumat veriləcək: etimologiya, lüğətçilik dialektologiya ilə bağlı ümumi təsəvvür yaradılacaq, ... nitq mədəniyyəti və üslubiyat işa geniş öyrəniləcəkdir" (səh. 22). Təhsil Nazirliyinin 2002-ci ildə təsdiq etdiyi programda da nitq mədəniyyətinin dilçiliyin sahələrindən biri kimi öyrənilməsi nəzərdə tutulmuşdur: "Nitq mədəniyyəti, onun predmet və vazifələri" (Bax: "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili programı", 2002, səh. 57). Bu program əsasında yaradılan dərsliklərin ilk nəşrlərində dediyimiz məsələ özəsini geniş şəkildə tapşa da (bax: T.Hacıyev, N.Cəfərov, N.Xudiyev, Ə.Abbasov, X-XI siniflər üçün "Azərbaycan dili", 2004, səh. 95), sonrakı nəşrlərdə (2008, 2009 və s.), nədənsə, "unudulmuşdur". Bize, müəllim bu barədə məlumat versə, elmislik baxımından daha düzgün olar. Belə ki, nitq mədəniyyəti dilçiliyin sahələrindən biri kimi şərh olunarkən aşağıdakılardan aşağıda olunmalıdır: 1) Nitq mədəniyyəti dil vasitələrindən istifadə qaydalarını elmi əsaslarla öyrənən dilçilik sahəsidir. Bu müddəəni şagirdlərə mənimsətmək üçün onların indiyə qədər öyrəndikləri digər dilçilik sahələri yada salınır (fonetika, leksika, qrammatika və s.). Həmin sahələrin hər biri bu və ya digar məsələni, məsələn, fonetika danışq səslərini, leksika dilin lügət tərkibini və s. öyrəndiyi kimi, nitq mədəniyyəti də dil vasitələrindən istifadə qaydalarını tədqiq edir. Dil vasitələri dedikdə danışq səsləri, onların yazıldığı ifadəsi olan hərfələr, söz, söz birləşməsi, cümlə və s.

nəzərdə tutulur. Bu vəsitələrdən istifadə kor-korana yox, elmi xarakter daşıyır və müəyyən qayda-qanunlara əsaslanır. Şəgirdlərə səsdən, sözdən və s. istifadəyə aid öyrəndikləri bəzi qaydalar (orfopik, orfoqrafik, leksik, grammatic) xatırladılır. 2) Hər bir dilçilik sahəsinin konkret predmeti var. Məsələn, fonetikanın predmeti danışış səsləri, leksikanın predmeti söz, sintaksisinin predmeti söz birləşməsi və cümlədir. Bu baxımdan nitq mədəniyyətinin predmeti yoxdur. Deyək ki, fonetikada "a" səsinin qalın, dodaqlanmayan, açıq olması nəzəri cəhətdən əsaslandırılır. Nitq mədəniyyəti isə bu səsdən harda və necə istifadə edilməsini müəyyənlaşdırır. Məsələn, iki və çoxxəcəli alınma sözlərin birinci hecasında vurgusuz işlənən "o" hərsi [a] kimi tələffüz edilir: *Moskva* [maskva], monumental [monumental], sözlərdəki "aa" qoşalığı [a:] şəklində deyilir: *sədət / sa:dat /* və s. (Burada müxtəlif təlim metodlarından faydalananmaqla leksika və grammatika ilə bağlı digər qaydalar da yada salına bilər). Deməli, nitq mədəniyyəti səs, söz, cümlə və s. dil vəsitişlərinin nəzəri xüsusiyyətlərini yox, onlardan düzgün istifadə yollarını elmi şəkildə öyrənir. 3) Yuxarıdakı iki xüsusiyyətdən şagirdlər asanlıqla nəticə çıxarırlar ki, nitq mədəniyyəti nəzəri məsələlərlə yox, bilavasitə tətbiqə, təcrübə ilə bağlıdır. Yəni bu sahə dil vəsitişlərinindən nitqdə (şifahi və yazılı) istifadə yollarını öyrənir. Bu baxımdan nitq mədəniyyəti dilçiliyin praktik (təcrübə, tətbiq) sahəsidir.

**Nitq mədəniyyəti ifadəsinin ikinci anlamı isə nitqin keyfiyyəti ilə bağlıdır.** Məsələnin bu baxından şəhri üçün ilk növbədə "mədəniyyət" anlayışı şagirdlərə izah edilmişdir. Dərslikdə bu termin belə şərh olunur: "Hər kəsin cəmiyyətdə, insanlar arasında, yığıncaqlarda, müxtalif məclislərdə, ailədə müəyyən ölçülərə sığan, ümumi davranışın normallarına tabe olan hərəkət mədəniyyəti" (səh. 90). "Azərbaycan dilinin izahlılığı"nda isə "mədəniyyət" anlayışının daha geniş mənəvə işləndiyi diqqəti çəkir: "İnsan cəmiyyətinin istehsal sahəsində, ictimiyyət və mənəvə həyatda əldə etdiyi nailiyyatların nəcəməsu" (bax: III cild, 2006, səh. 310). Göründüyü kimi, dərslik - mədəniyyəti insanların ekən cəmiyyətdə ("insanlar arasında, yığıncaqlarda, müxtalif məclislərdə, ailədə") ifadələri ilə cəmiyyətdə deməkdir) davranışın normaları kimi, "Azərbaycan dilinin izahlı lugəti"nə həm də istehsal sahəsində və mənəvə həyatda əldə olunan nailiyyəti kimi şərh edir. Bize, ikinci izah daha doğaldır. Təsədüfi deyil ki, dilimizdə istehsalat mədəniyyəti, mənəvə mədəniyyət ifadələri işlədir. Deməli, şagirdə mənimətmək lazımdır ki, insan cəmiyyət göstərdiyi bütün sahələrdə özünü necə goldi apara bilməz. Əsrlərlə cəmiyyət rəfəfindən müxtalif sahələrdə əldə olunmuş, qəbul edilmiş müəyyən normalar, qanunlar sistemi var ki, onlara əməl etmək bütövlükdə mədəniyyətdir. Dilda da belədir, o da sanların yaradıb inkişaf etdiridiyi ən mənəvə sərvətdir. Şagirdlər çox yaxşı bilirlər ki, dilin təri-ayrı sahələrində müəyyən normalar – qayda-qanunlar sistemi var və danişarkən, zərkən onları gözlämək lazımdır. Müəllim şagirdlərin fəal iştirakı ilə həmin normaların neçəsini yada da sala bilər (məsələn, fonetikada ahəng qanunu, digər orfoqrafik və soeypik qaydalar, morfolojiyada şəkilçilərin müəyyən qayda ilə düzülüşü, sintaksisdə sözASI ilə, uzlaşma ilə bağlı qaydalar və s.). Dilda olan belə qayda-qanunlara əməl etmək da **"nitq mədəniyyətidir"**. Bununla yanaşı, nitq həm də məzmunlu, aydın, dinləyənlərin keyfiyyasına uyğun anlaşıqlı, intonasiyasına görə zəngin olmalıdır. Deməli, nitq mədəniyyətinin yüksək soviyyədə olmasına çalışan şəxs ilk növbədə adəbi dilin normalarını dərinlənibilməli və onlara əməl etməli, eyni zamanda, yuxarıda qeyd etdiyimiz digər təsləbləri də (aydınılıq, anlaşılılıq və s.) gözləməlidir. Müəllim bu dərsdə "nitq mədəniyyət" sözünün etimoloji təhlilini də vəro bilər (bax: dərslik, səh. 97). Bu, ilk növbədə dilin, sözün tarixinə maraq yaratmaq baxımından faydalıdır. Şagirdlər bir dəfə də düşürlər ki, söz ilkin mənasını tədricən dəyişə bilər (*gürmərah, atom, doli* və s. kimi tələblərin də taleyi belədir). Dərslikdə bu mövzu izah edilərkən natiqliklı nitq mədəniyyətinin fərqinə də toxunulur. Bize, bu şəhri bir qədər sonrakı mövzuya ("Natiqliyi") saxlamaq lazımdır. Çünkü şagirdlər hələ nə nitq mədəniyyəti, nə də natiqliyi ətraflı öyrənməyiblər. İki anlayışın müqayisəsi o vaxt səmərəli olar ki, onların hər ikisi hərtərəfli nümsənilsin. Dərslikdə, "Nitq mədəniyyəti anlayış"na aid 3 çalışma verilmişdir, 151 - c

çalışmada mətni ucadan oxumaq və obrazlı ifadələri göstərmək tələb olunur. Təbii ki, ucadan oxumaq üçün şagird ifadəli oxuya əmlə etməlidir. Bunun üçünənşən şeirin ucadan oxumaq üçün şagird ifadəli oxuya əmlə etməlidir. Ona görə də (ümmüyyətə, mətnin) məzmunu, mahiyyəti ilə yaxından tanış olmalıdır. Ona görə də müəllim çalışmada verilən şeirin məzmununu ilə şagirdləri tanış etməlidir. S. Vurğundan müəllim çalışmada verilən şeirin məzmununu ilə şagirdləri tanış etməlidir. Müəllimin köməyiylə şagirdlər verilən bu nümunə poetizmlərlə, məcazlarda zəngindir. Müəllimin köməyiylə şagirdlər verilən bu nümunə poetizmlərlə, məcazlarla söyləyir, onların mahiyyətini açmaga şərəf xüsusi obrazlılıq gətirən ifadələri, məcazları söyləyir, onların mahiyyətini açmaya çalışırlar. Müəllim övvəlcə şagirdlərə iah edir ki, obrazlılıq yaradın vasitələrdən biri də çalışır. Müəllim övvəlcə şagirdlərə iah edir ki, obrazlılıq yaradın vasitələrdən biri də çalışır. Müəllim övvəlcə şagirdlərə iah edir ki, obrazlılıq yaradın vasitələrdən biri də çalışır. Müəllim övvəlcə şagirdlərə iah edir ki, obrazlılıq yaradın vasitələrdən biri də çalışır. Müəllim övvəlcə şagirdlərə iah edir ki, obrazlılıq yaradın vasitələrdən biri də çalışır. Müəllim övvəlcə şagirdlərə iah edir ki, obrazlılıq yaradın vasitələrdən biri də çalışır. Müəllim övvəlcə şagirdlərə iah edir ki, obrazlılıq yaradın vasitələrdən biri də çalışır. Müəllim övvəlcə şagirdlərə iah edir ki, obrazlılıq yaradın vasitələrdən biri də çalışır.

1) Yeno də yamyayı geyinib dağlar; 2) Ötriyir günçəylər döşümündə qar; 3) *Təbiat* ilhamı çağırır məni; 4) Ürək dil açır ki, sənməmiş odun; 5) Hicuma başlayır mənim söz ordum; 6) Kənülər mülkündə man yuva qurdum; 7) *Məhabbat* ilhamı çağırır məni; 8) Dan yeri yeno sökülür; 9) Zəmirlər, tarlalar üzüma gülür; 10) Bu nemət ilhamı çağırır məni; 11) Açı payla söz xəzinəni və s.

Müəllimin köməyiylə buradakı məcazlar şərh olunur. Məsələn, şagirdlər aydınlaşdırır ki, dağların gevinişəsi, *təbiatın* çağırılması, ürəyin dil açması, söz *ordusunun hicuma başlaması*, kənülər mülkü, *məhabbatın* çağırılması, dan yerinin sökülməsi, zəmirlərin, tarlaların üzə güləməsi deyimlərində insana məxsus olamətlər müxtəlif anlayışlarının üzərinə köçürülməklə ifadələrin obrazlılığı artırılmış və beləliklə, nitq dəha gözəl olmuşdur.

Sonra isə şagirdlər təşbeha (göz kimi durlular ayna bulaqlar), metonimiya (göydən yer üzüne nurlar töküür) və epiteti (ayna bulaqlar) müəyyənləşdirərək şərh edirlər. Yalnız bundan sonra şagirdlərən ucadan və ifadəli oxumağı tələb etmək olar. Oxu zamanı orfoepik tələffüz və s. gözlənəməlidir. Bütün bunlar isə nitq mədəniyyətinin bir neçə dərs sonra öyrəniləcək asas şərtlərini – düzgünlük, dəqiqlik və ifadəlilik şərtlərini şüurlu dərk etmək üçün baza hazırlayırlar.

152-ci çalışmada isə S.Rəhimovdan verilmiş nəşr nümunəsi üzərində iş aparılmışdır. Şagirdlərən tələb olunur ki: "Mətni oxuyun, xoşunuza gələn (daha "çox yerində işləndiyi" ni gümən etdiyiniz) sözləri, ifadələri, cümlələri göstərin" (səh. 97). Müşahidələr göstərir ki, şagirdlər daha çox aşağıdakı nümunələrə diqqət yetirirlər:

1) "İki yana səqqalanmış ... Tərtər çayı"; 2) "Dərin uçurumu İsti su dərəsi"; 3) Tərtər çayının eynagı səsi ... bu dağlara cal-cağır salırdı; 4) "Öz başlangıcını Dəli dağın taķından götürür"; 5) "Çopur qara qayalar; 6) "Qayaların arasından piqqildaya-piqqildaya dəlicəsinə çıxan, ... polad kimi sər qayaların ortasından keçən, lülələnib, fısıltı ilə üstdən aşağı tökülib, ağara-ağara gedən, gələləli çay; 8) "Çay hay-harayı ilə sanki bütün dağlara meydan oxuyur"; 9) "... Six, sər qayalar Tərtəri elə böğməga başlayırdı ki, az qala çigürtvə qalxırı" və s.

Beləliklə, mətnin dili üzərindəki iş şagirdlərə əyani şəkildə göstərir ki, bu ifadələr nitq gəzəlləşdirir, təsvir olunan mənzərəni aydın və canlı edir, nitq xüsusi axılıqlı, rəvanlıq, məzmun zənginliyi gətirir. 153-cü çalışma isə şagirdi yazılı nitq mədəniyyəti üçün asas olan fonetik normanın gözlənləşməsinə hazırlayırlar: şagird aşgar məktubunda fonetik, leksik və grammatik normaların pozulduğu məqamları müəyyənləşdirir. Əslində bu terminlərin (fonetik norma, leksik norma, grammatik norma) mahiyyəti ilə şagirdlər bir neçə dərs sonra ("Ədəbi dilin normaları") dərafəli tanış olacaqlar. Ona görə də müəllim şagirdlərə sadəcə tapşırı bilsər ki, matəndəki səhvələri müəyyənləşdirsinər və məktubu düzgün formada köçürsünər. Matəndə grammatik səhv yoxdur, bir yerdə leksik səhvə yox verilmişdir ("... aşgar həyatına öyrənirəm" – "aşgar həyatına alısim" avəzində), on səkkiz orfoqrafik səhvə yox verilmişdir ki, onlar da yanlış və ya düzgün tələffüzdən irəli gələn qüsurlardır. Yaxşı olar ki, şagirdlər düzəldikləri səhvələrin mahiyyətini şərh etsinlər, hər hansı sözün niyyə məktubda olduğu kimi yox, başqa cür yazılmalı olduğunu öyrəndikləri

qaydalarla əsaslanaraq şərh etsinlər. Məsələn: "Gücmüznən" düz yazılmayıb, cünki sözün kökü "güç" ismidir, -la<sup>2</sup> zərf düzəldən şəkilçisi –nan, –nan şəklində tələffüz edilsə də, -la, -la kimi yazılmalıdır" və s.

"Nitq mədəniyyətin milli mədəniyyətin tərkib hissəsidir" mövzusunun tədrisində əsasən iki amil (taləb) qabardılır. Nitq mədəniyyətinin gözəlliyi üçün: 1) dilin özünün səfisiyi, ifadə imkanlarının genişliyi; 2) həmin dildən istifadə edənlərin hazırlığı (dərslik, səh. 98). Lakin bu iki taləbin şəhərinə keçməzdən əvvəl "milli mədəniyyət" anlayışı və "mədəniyyət" termini ilə tanış olmuşlar. Ancadındı ham da aydınlaşdırılır ki, hər millətin əzəzə maxsus, onu dönya miqyasında tanınan mədəniyyəti vardır. Məsələn, Azərbaycan xalqının mahz özüntün yaratdığı, əsrlərlə formalasdırıcı, cəlaladığı müsiki mədəniyyəti, geyim mədəniyyəti, mərasim mədəniyyəti və s. vardır. Bunlar millətin bir növ attributlarından, onu başqa millətlərdən fərqləndirən cəhətləridir. Müəllim burada bədnəm ermənilərin müsiki ətəflərimizi, müsiki havalarmızı, milli xörəklərimizi və s. öz adlarını çıxmışlıq na məqsəd güddükənləri də şərh edə və mövzunu həyata əlaqələndirə bilər. Bu mədəniyyəti formalarının içərisində nitq mədəniyyətinin xüsusi yeri vardır. Nitq mədəniyyəti olmadan millətin mövcudluğu mümkün deyil.

Sonra isə yüksək səviyyəli nitq üçün tələb olunan yuxarıda qeyd etdiyimiz iki amil şərh edilir. Birinci tələb (dilin səfisiyi, ifadə imkanlarının genişliyi) dərslərdə geniş izah olunmuşdur. Müəllim əlavə olaraq ayrı-ayrı ədiblərin, tarixi sırnaların Azərbaycan dilinin zənginliyi, gözəlliyi, əhəngdarlığı haqqında dediyi fikirləri də xatırlada bilər. Nisbatan faal şagirdlər bunları "tədqiq edib" növbəti dərslədə yoldaşlarına çatdırmağı təşşirəmək da olar (tədqiqat metodu). Eyni zamanda qeyd etmək yerinə düzər ki, Azərbaycan dili hələ qədim zamanlarda səlis, gözəl bir dil kimi formalasılmışdır. Nümunə üçün XI əsrə yaxınmış dahi Azərbaycan şairi, alimi Xətib Təbrizi ilə bağlı malum əhvalatı da şagirdlərə çatdırıda bilər. X.Təbrizi Bağdadda ustadı Əbu-Ələdan dərs alarkən Təbrizdən gəlmüş qonşusunu görür və ustادindən xahiş edir ki, iki il ayrıldığı vətənindən (Təbrizdən) xəbər tutmaq üçün onuna danışmağa icazə versin. Sonra Əbu-Əla ilə Xətib Təbrizi arasında belə bir mükalimə olur: "Mən qayidib onun yanında oturduğda məndən soruşdu: "Bu, hansi dildir?". Dedi: "Bu, Azərbaycan əhalisinin dildir". Dedi: "Mən bu dili bilmirəm, ancaq sizin danışığlarınızın hamisini əzbərlədim". Sonra o, qonşumla manımın danışığlarının hamisini artıq-əskikisiz, olduğu kimi təkrar etdi" (Ə.Səforli, X.Yusifli, "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", Bakı, "Ozan" nəşriyyatı, 1998, səh. 51). Bu fakt Əbu-Ələnin fenomen yaddaşa sahib olması ilə yanşı, hələ XI əsrə Azərbaycan dilinin nə qədər səda və gözəl olmasından xəbər verir. Yüksək səviyyəli nitq üçün tələb olunan ikinci şərt dil daşıyıcılarından, yəni o dilda danışandan asılıdır. Nitq mədəniyyətinin yüksək olmasına istəyən hər kəs Azərbaycan dilinin solisliyindən, ifadə imkanlarının genişliyindən düzgün faydalana bəcariq və vərdişlərinə yiyələnəlidir. Bunu bacarmayan şəxsi bütövlükədə mədəni şəxs adlandırmaq olmaz. Kiminsə geyim mədəniyyəti, davranış mədəniyyəti və s. yüksək ola bilər, lakin nitq mədəniyyəti qaydasında deyilsə, bu bütövlük pozulur. Cünki yuxarıda qeyd etdiyimiz kimi, nitq mədəniyyəti ümummilli mədəniyyətin bir formasıdır, tərkib hissəsidir. Azərbaycan dili ifadə imkanlarına görə dönyanın inkişaf etmiş dilləri ilə bir sıradə duran dildir. Ancaq ondan lazımi səviyyədə istifadə etmək, yararlanmaq hər bir azərbaycanlının borcudur. Demək, dilin tətbiq səviyyəsi bizdən – dil daşıyıcılarından asılıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci ildə verdiyi fərman "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" adlanır. Deməli, səhəbat dili təkmilləşdirilməkdən yox (cünki buna ehtiyac yoxdur), onun tətbiqini yüksək səviyyəyə qaldırmaqdan, təkmilləşdirilməkdən gedir. Elə fərmanın adı göstərir ki, doğma dilimizin tətbiqi istənilən səviyyədə deyil. Bu proses bu gün də davam edir. Mətbuatda, radio və televiziyyada Azərbaycan dilinin gözəlliyyindən, səfisiyindən nəinki faydalanağı bacarmayan, hətta onu korlayan, özünü bir növ nitq "mədəniyyətsizliyini" nümayış etdirən səxslərlə - dil daşıyıcıları ilə tez-tez rastlaşmaq olur. Şagirdlərə başqasının və

Özünün nitqini təqidi yanaşmaq bacarığı formalaşdırmaq üçün bu faktın üzərində xüsusi dayaomaq olar. Bunun üçün aşağıdakı tapşırıq formalarından da istifadə etmək mümkündür: Televiziya kanallarının hər hansı birində müxtəlif verilişləri müşahidə etmək, oradakı nitq qüsurlarına münasibət bildirən (Fakt tapşırıqda şagirdlər çətinlik çəkməyəcəklər). 2) Hər hansı mətbuat vəsiti lərinin (qazet və ya jurnalın) diliini müzakirə etmək. 3) Müəllimin bu məqsədə xüsusi olaraq seçdiyi matının diliini şərh etmək. 4) Ayri-ayri şəxslərin nitqində tez-tez müşahidə olunan bəzi yanlış ifadələrə (məsələn: "həddindən artıq" ifadəsin tez-tez yerli-yerlisiz işləndirilir: "Filan kəs həddindən artıq yaxşı adandır"; "Burada tabiat həddindən artıq gözəldir" tipli nümunələrdə olduğu kimi.) münasibət bildirmək və s.

**155-ci çalışmada** isə yazılı ədəbiyyatda nitq mədəniyyətinin əsas gəstərişlərin müəyyənləşdirilmə tapşırılır. Nümunə C.Məmmədquluzadənin M.F.Axundov haqqında yazdığı məqalədəndir. Matndakı cümlələrin uzunluğu, mürakkəbliyi, söz sırası, bəzi sözlər (*yadəvərlik, sərlövhə, tabir*) yazılı nitq üçün səciyyəvi olsa da, M.Cəlilin əslubuna məxsus müəyyən cəhətlər, deyim tərzisi ("ya çox yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır"; "ya yaxşı yazımaq lazımdır, ya heç yazmamaq lazımdır"; "man Mirzə Fətalının barəsində nəinki çox yazımaq, bəlkə, heç az da yazımaq xayalında deyiləm") onu şifahi danişığa yaxınlaşdırır və oxunaqlı edir.

Dərslikdəki 156, 157 və 158-ci çalışmalar da qüsurlu nitq üzərində inşanlıda aparmaq və nöqsanları üzə çıxarıb şərh etmək bacarığı formalasdırmaq məqsədi güdür (bax: səh. 101). 156-ci çalışmada Ü.Hacıbəyovdan verilən mətnəndə nitq mədəniyyətinin hansı tələblərinin pozulduğunu tapmaq tələb olunur. Burada müəllim şagirdlərin diqqətini tipin dilində işlədirən "soldat", "meşət eləmə", "çto tam ugodno", "provodite, yego i ne dopuskayte nikogo", "bulunsun", "xayır" kimi sözlərə cəlb edir və obrazın xarakterini, Azərbaycan dilinə xor baxmasının açıqlığı, ifşa etmək üçün müəllifin belə bir üsuldan yararlandığını söyləyir. Mətnəndə müəllifin dilində də "kontor", "intelligent", "upravlyası" kimi sözlər işlənilir. Bu isə Ü.Hacıbəyovun özünü güya rusca təhsil alanlara oxşatmaq üçün istifadə etdiyi kinaya əsuludur. 157 və 158-ci tapşırıqlarda isə şagird başqasının və özünün nitqinə nəzarət etməklə sahvləri müəyyənləşdirmək və aradan qaldırməq bacarığı göstərməlidir. Yuxarıda qeyd etdik ki, "nitq mədəniyyəti" anlayışı iki mənada işlənir: 1) filşiliyin praktik sahələrindən biri kimi; 2) mədəniyyətin bir forması kimi; "Nitq mədəniyyətinin şartları" mövzusu məhz ikinci anlamla bağlıdır. Müəllim bu mövzunun drisincə şagirdlər qarşısında belə bir problemlə sual qoymaqla başlaya bilər: "Sizcə, kimin təq mədəniyyəti yüksəkdir? Yüksək, mədəni nitqə yiyələnmək üçün nə lazımdır?" Tabii, cavablar müxtəlif olacaq. Müəllim bu cavablara istiqamət verməklə yanşı, onlara ünün də münasib əlavə və düzəlişlərini edir və nəticədə yüksək mədəni səviyyəli nitqin tə-ayrı xüsusiyyətləri söylənir və şərh olunur. Dərslikdə nitq mədəniyyətinin üç əsas şartı

göstərilir: "1) düzgünlük, 2) dəqiqlik və 3) ifadəlilik" (səh. 102). Müəllim bu üç əsas şərtin izahına keçməzdən övvəl mərvzuya ayrılmış birinci saatda nitq mədəniyyətinin digər tələbləri (bunları əlamət və ya şərt də adlandırmak olar) haqqında məlumat vera və nəhayət, bu üç əsas şərt ətrafında dəhaçox dayana bilər. Müvafiq elmi adəbiyyatda nitq mədəniyyətinin aşağıdakı tələbləri də göstərilir. Müəllimə körək məqsədilə bu tələblərin hər biri haqqında qısa məlumat verməyi təqsidəşüyğun bildik.

1) Nitqlin aydınlığı. Çatdırılan fikir hem danışan (yazan), hem de dinleyen (oxuyan) üçün başadıtsızlık olmalıdır. Bu taleb müəllimlər üçün xüsusilə gərklidir. Müəllimin mövzunu bilməsi onun hələ sağirdə çatdırılması demək deyil. Gərək müəllim fikrini aydın anlaşıqlı, sağirdin başa düşəcəyi tərzdə izah etməyi, çatdırmağı bacarsın.

2) Nitqin yiğcamlığı. "Yiğcamlıq dedikdə müxtəşərlik, fikrin qısa və aydın ifadə olunması nəzərdə tutulur" (N.Abdullayev, Z.Məmmədov. "Nitq mədəniyyətinin əsərləri" Bakı, 2008, səh. 37-38). Natiqin nitqi na qədər aydın olsa da, o müvafiq normaları gözləsə, artıq sözlərə, təkrar ifadələrə, uzunçuluşa yol verirə, dinişyicini gec-üzər yoracaq və onun nitqi cansızıcı olacaq. Ona görə da asl natiq an geniş mətləbləri, fikirləri bəla yer gələndə yiğcam şərh etməyi bacarmalıdır.

3) Nitqin təmizliyi. Fikrini adəbi dildə ifadə edən hər bir kəs nitqin təmizliyinə xüsusi fikir vermalıdır. Yəni onun nitqində dialekt sözləri, yersiz əcnəbi ifadələr, jarŋonlar, vulqarizmlər, tüfeyli sözlər və s. işlədilməməlidir. Bunlar nitqi korlayır, onun sahib haqqında mənfi fikir formalasdır.

4) Nitqin zənginliyi. Bu, nitqda işlənən dil vasitələrinin rəngarəngliyi, çoxşalarlı olması deməkdir. Natiqin söz ehtiyatı nə qədər bol olsa, Azərbaycan dilinin əslub imkanlarına nə qədər çox yiyalansa, onun nitqi bir o qədər zəngin olar. Lügət ehtiyatının kasıbılığı səbəbindən eyni sözü yersiz təkrar etmək, standart cümlə formalarından istifadə etməklə olan tapa bilmədiyindən kekələmələr, yorucu fasılələr qarşı tarifi (auditoriyani) beşdirir.

**5) Nitqin sadəliyi.** Bu tələb nitqin primitivliyi kimi yox, onun qarşı tərəfə dəha sadə formada çatdırılması ilə bağlıdır. Təbii ki, burada nitq situasiyası da nəzərə alınmalıdır. Belə ki, eyni mövzu ilə bağlı müxtəlif səviyyəli adamlara məlumat vermək olar. Hər bir səviyyəti fikrini qarşı tərəfin anlaya biləcəyi səviyyədə ifadə etməlidir.

6) Nitqin təbiiyi. Nitq (xüsusiyyətli şəhəri) təbii, canlı olmalıdır. Kitab tələffüzü siyallanmış" cümlələr, quru, canlış, təməraqlı sözlər nitq yonucusu edir.

**7) Nitqin orijinallığı, özünəməxsusluğu.** Hamımız Azərbaycan dilində danışsaq da or kəsin özüənə aid nitq xüsusiyyətləri var. Bu ən çox tələffüz çalarında, fərdi söhättiyatında, cümlə qurmaq bacarıçı özünü göstərir. Ancaq özünəməxsusluq ədəbi diliñormalarından kənara çıxmaga asas yemir.

**8) Nitqin münasibiliyi.** “Nitq məqamına, yerinə, danişan və dinləyən xarakterindən  
əqsədində və s. görə müxtəlif şəkildə təzahür edir” (N.Abdullayev, Z.Məmmədov  
östəriplen əsər, səh. 59). Bu tələbənin müəllim də özü üçün nəticə çıxarmalıdır. İstenilə  
övzunu tədris edərkən, aydınlaşdırırkən dərs dediyi sinfin səviyyəsini nəzərə almalıdır.  
Nitqini onların səviyyəsinə uyğunlaşdırılmalıdır.

**9) Nitqin rabitəliyi.** Nitqin rabitəli qurulması üçün ilk növbədə haqqında məlumatlı olacaq mərvü mənimsənilməlidir. Sonra bu mərvzunu qarşı tərəfə hansı ardıcılıqla idtirməq barədə düşünmək gərəkdir; fikrin ifadəsinə hardan, nədən başlanılaçaq, sonradır neçə davam etdiriləcək, ayrı-ayrı detallar, əlamət və xüsusiyyətlər bir-biri ilə necə əlaqlandırılacaq və nəhayət, mərvzuya neçə yekun vurulacaq – bütün bunlar haqqında təşündən nitqi rabitəli etmək olmaz. Rabitəsiz nitq isə diniñəyiçi (oxue) üçün daşlaşdırılmaz olur. Nitq mədəniyyətinin bu tələbləri haqqında şagirdlərin başa düşəcəyi tarzdə əlamət verdikdən sonra müəllim əlavə edir ki, bunların içərisində nitqin düzgünlüyü, təqiqiliyi və ifadəliliyi nitq mədəniyyətinin əsas şartlarıdır. Əslində yuxarıda göstərilən tələblərin bir çoxu bu üç əsas şərt daxilində öz əksini tapır. (Sonrakı dərslərdə müəllim nitq mədəniyyətinin bu üç əsas şərti üzərində ayrıca dayanır).

# LİRİK ŞEİRLƏRİN TƏDRİSİNĐƏ YENİ TEXNOLOGİYALARIN TƏTBİQİ YOLLARI

Soltan HÜSEYNOĞLU,  
pedaqoji elmlər namizədi, dosent

Bədii əsərlərin yeni texnologiyaların – fəal/interaktiv təlimin tətbiqi əsasında öyrədilməsi bu gün müəllimləri, eləcə də metodist alımları ciddi düşündürür. Bu istiqamətdə çox iş görülməlidir. Başlıcası isə, hazırlanmış metodik tövsiyələrin eksperimentlə yoxlanması, alınmış nəticələrin təhlil edilməsi yalnız bundan sonra ümumun müzakirəsinə və istifadəsinə verilməsi vəzifəsi həyata keçirilməlidir. Oxuculara təqdim olunan bu məqalə lirik şeirlərin öyrədilməsi ilə əlaqədar aparılmış uzunmüddətli eksperimentin nəticəsində ərsəyə gəlmişdir. Məqalədə eksperimentin ən mühüm məqamları (oxucuların işini asanlaşdırmaq üçün dörsin təsviri icmal şəklində verilmişdir) phata edilmişdir.

**Mövzu:** S. Vurğunun «Ceyran» qoşmasının təhlili və əsaslı məzhduları.

**Məqsəd:** — şeirin ideyası və bədii xüsusiyyətləri barədə qazanılmış biliklərin dərinləşdirilməsi və tamamlanması;  
— şagirdlərin bədii-estetik tərbiyəsinin zənginləşdirilməsi;  
— şagirdlərin vətənşərəvərlik və təcəssübkeşlik hisslerinin dərinləşdirilməsi;  
— əməkdaşlıq, birgə işləmək bacarığının inkişaf etdirilməsi;  
— həm müştəqil, həm də qrupda bilik qazanmaq bacarığını formalasdırmaq;  
— məntiqi və yaradıcı təşəkkürün inkişaf etdirilməsi.

**İş forması:** fardı iş, gruplarda iş, bütün sınıfla birgə iş.

### Metod privom

**Mətəd, priyom** — müallimin izahı, müsahibə, tədqiqat, ifadəli oxu.

**Təchizat:** — Ədəbiyyat. V sinif üçün dərslik (müəlliflər: S.Hüseynoğlu, Ə.Quliyev, B.Həsənli). B., 2006, səh. 227—229.  
— iş vərəqləri;  
— bədii söz ustasının ifasında «Ceyran» qoşmasının lənt yazısı.

**Problemli vəziyyətin yaradılması və problemin qoyuluşu.**  
Sinfə müraciət edicəm;

## Sıfır müraciət edirəm:

Artıq «Ceyran» qosşması ilə bağlı xeyli məlumatınız var. Keçən dərs - şeirin məzmununu öyrənərək şairin bu əsəri yazmasının səbəbi üzərində də düşündünüz. Öyrəndiklərinizə əsaslanaraq bələ bir suala cavab verməyə çalışın: Bu şeiri yazımaqdə S. Vurğunun niyyəti nə olmuşdur?

Şagirdlərə öz mövqelərini sərbəst açıqlamaq üçün imkan yaradıram. Onları tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə cəlb edirəm. Şagirdlərin fəal iştirakı ilə aşağıdakı tədqiqat suali (lövhədə yazılır) formalasdırılır.

## Tədqiqat suali:

Şeirin ideyası nədir və bunu ifadə etmək üçün müəllif bədii vəzitələrdən necə istifadə etmişdir?

Sualın cavabı ile bağlı şagirdlerin fərziyyələri (bir-birini təkrar edənlər də az olmur) dinişlənilir. Səcivəvi olanlar lövhədə yazılır.

### Sıfıra müraciât edirəm:

Gördüyünlük kimi, fikirləriniz bir-birindən fərqlənir, onların hansının neqiqət olduğunu, yaxud həqiqətə yaxın olduğunu qəti söyləməkdə, hökm verməkdə cətinlik çəkirsiniz. Bunun üçün araşdırma aparmalısınız.

#### Tədqiqatın aparılması.

Sinifdəki şagirdləri dörd qrupa bölürəm. Onların hər biri iş vərəqi alır. Sonra tapşırığın icrası üçün ayrılan vaxtı elan edirəm. Şagirdlər müstaqil işləyirlər, hər qrupun və qrupların hər bir üzvünün faaliyyətini diqqətlə müşahidə edirəm. Müəyyən məqamlarda — ehtiyac yarananda şagirdlərə istiqamətləndirici suallarla kömək edirəm.

İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra dərsin növbəti mərhələsinə kecilir.

### Oazanılmış biliklerin mübadiləsi.

Qruplar öz işlərinin nəticələrini bir-bir şərh edirlər. Çıxış edənlərə digər qrupların üzvləri suallar verir, cavabla razılışmadıqda əlavələr edir, öz mövqelərini əsaslandırmaya çalışırlar. Darsin bu mərhələsini, eləcə də sonrakı mərhələni («Qazanılmış biliklərin müzakirəsi və formalasdırılması») olduğu kimi təsvir etmək, canlandırmak imkan xaricindədir. Buna görə də bəzi məqamları nəzərə çarpdırmaqla ifşa olunur.

**Birinci** qrupun nümayəndəsi (lideri) digər qrupları apardıqları tədqiqatın (tapşırıqları: «Şeiri, şərti olaraq, neçə hissəyə bölməyin mümkün olduğunu müyyənələşdirin. Hansı hissədəki fikri əsərin ideyası kimi qəbul etmək olar?») nəticələri ilə tanış edir. Onun təqdimatının əsasında aşağıdakı fikirlər dayanır:

— sejri, sərti olaraq, iki hissəyə bölmək mümkündür;

– şeirin ilk beş bəndini birinci, son iki bəndini ikinci hissə saymaq olar;

- birinci hissədə ceyranın gözəlliyindən danışılır;
- ikinci hissədə ceyranın tələyindən narahat olan şairin ovçunun timsahında insanları mərhəmətli olmama çağrışı əksini tapıb;

– şeirdə ceyranın tərişi mühüm yer tutur, əsərdə on çox bundan danışılır, elə buna görə də «əsərin ideyası ceyranın gözəlliyini tərif etməkdir» fikri doğru sayılmadır;

– şair öz niyyətini çatdırmaq üçün maraqlı bənzətmələrdən istifadə etmişdir<sup>6</sup>...

Digər qrupların üzvləri suallar verirlər<sup>7</sup>:

1. Nə üçün şeiri, şərti olaraq, üç yox, iki hissəyə bölürsünüz? Axi şeirdə şairin Mugan çöllündə ceyranla «görüşü», təbiətin sərt üzü ilə qarşalan ceyranların vəziyyəti də əks olunub?
2. Bu əsərdə şairin bir neçə niyyəti ola bilməz? Yəni əsərin ideyasından yox, ondakı ideyalardan danışmaq mümkün deyil?
3. Ceyranın gözəlliyi yalnız bənzətmələrlə ifadə olunub?

Təqdimatları dinlənilən qrupun üzvləri (yalnız lideri yox) suallara cavab verirlər. Eksperimentin gedişində dəfələrlə müşahidə etdiyim və yuxarıda xatırlatdığım maraqlı faktın üzərinə bir də qayıdır: dərsin istor bu mərhələsində, əstərə də sonrakı mərhələsində eyni qrupun üzvlərindən biri, yaxud ikisi fərqli mövqə nümayiş etdirir. Onlar elə təqdimat prosesində nümayəndələrinin (liderlərinin) dedikləri ilə (deməli, qrupun digər üzvləri ilə) müəyyən məsələlərdə (bəzən də bütövlükdə nəticə ilə) razılışmadıqlarını bildirirlər. Belə şagirdlərə öz tükənmək təhlükəsi ilə üz-üzə qalan bu nadir heyvana mərhəmət hissi oyatmaqdır» fikrinə nə əlavə edərsiniz?

4. Dilimizin zəngin imkanlarından şeirdə necə istifadə olunmuşdur?

mərhələsi qazanılmış biliklərin sistemləşdirilməsində və formalasdırılmasında əhəmiyyətli rol oynayır.

#### **Qazanılmış biliklərin müzakirəsi və formalasdırılması.**

Bu mərhələnin müəllimdən böyük məsuliyyət tələb etməsi və mürəkkəbliyi barədə yuxarıda danışılmışdır. Onu səciyyələndirən cəhətlərdən biri də qrupların işinin müqayisə edilməsi, hansının (eləcə də hansılarının) daha səmərəli fəaliyyət göstərdiyinin müəyyənləşdirilməsidir.

Müzakirə prosesinin səmərəli keçməsi, artıq qeyd olunduğu kimi, müəllimin çəvikliyindən, vəziyyəti dərhal qiymətləndirib çıxış yolu tapmasından, istifadə etdiyi sualların sanbalından da çox asildir. Bu dərsdə müzakirəni istiqamətləndirmək üçün istifadə etdiyim sualların bir qismini oxucuların nəzərinə çatdırıram:

1. Ceyranın şairin diqqətini cəlb etməsinin səbəbini necə izah edərsiniz?
2. «Şeirdə ceyranla təbiət sıx əlaqədə verilmişdir» — fikrinə necə aydınlaşdırarsınız?
3. «Əsərin ideyası təkcə ceyranın gözəlliyini ifadə etmək deyil, həm də tükənmək təhlükəsi ilə üz-üzə qalan bu nadir heyvana mərhəmət hissi oyatmaqdır» fikrinə nə əlavə edərsiniz?
4. Dilimizin zəngin imkanlarından şeirdə necə istifadə olunmuşdur?

#### **Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.**

Müzakirə başa çatıldıqdan sonra qrup işlərinin nəticələri ümumiləşdirilir. Mövzunu mükəmməl mənimsəyen şagirdlər mənim yekun sözümə ehtiyac duymur və verdiyim istiqamətə asaslanaraq nəticə çıxarırlar: Xalq şairi S. Vurgun «Ceyran» qoşmasında vətənini sevən hər bir insanın ürəyindən keçənləri əks etdirmişdir. Azərbaycan təbiətinin bəzəyi, yarasığı olan ceyranın gözəlliyi çoxları kimi, şairi də heyran etmiş, onun qəlbində sevinc, fərəh, məhəbbət hissi coşub-daşmışdır. Şair vətənimizin bənzərsiz təbiəti ilə bu nadir gözəlin — «çöllər qızının» bir-birini tamamladığını görmüş və insanların diqqətini buna cəlb etmişdir.

Ciyində ov tüsəngi Azərbaycanın müxtəlif bölgələrini qarış-qarış gəzən şair təbiətə, quşlar və heyvanlar aləminə vurulan sağalmaz yaraları da göründü. Bu, həssas şairi sarsırdı. «Ceyran» qoşmasının yaranmasının bir səbəbi də elə bu idi. Şair insanların diqqətini təbiətimizin, onun yarasığı olan nadir quşlarının, heyvanlarının qorunmasına cəlb edirdi...

...Təbiətə amansız münasibət bu gün də davam edir. Meşələrin qırılması, çayların, göllərin quruması, onların qayğısına qalınmaması, nadir quşların, heyvanların məhv edilməsi vətənini dərin məhəbbətlə sevən insanları həyəcanlandırır...

<sup>6</sup> Təqdimatda şeirdən seçilmiş misallar göstərilir.  
<sup>7</sup> Burada sualların bir qismı təqdim olunur.

### Qiymətləndirmə.

Bu qaydada apardığım dərsdə şagirdləri həm sərdi, həm də qrup işini qiymətləndirirəm. Fərdi qiymətləndirmədə şagirdin fəallığını, mühüm məsələlər qaldırmasının, suallara əhatəli, inandırıcı cavab verməsini əsas götürürəm. Qrup işinin qiymətləndirilməsini isə aşağıdakı meyar cədvəli əsasında həyata keçirirəm.

Qruplar	Tapşırıqın kəsişsiz icra- si və keyfiy- yəti	Diqqətla dinləmə və intizamlılıq	Birgə işləmək bacarığı	Əlavələr			Cəmi
				Sual lar	Cavab lar	Əlavə lər	
I qrup							
II qrup							
III qrup							
IV qrup							

Hər meyar üzrə nəticə qrafada qoyulan «+» və ya «—» işarəsi ilə göstərilir. Bu işarələr sonda hesablanaraq – cəmlənərək sonuncu sütundan əks olunur.

Dərsin sonunda şeirin ifadəli oxusuna hazırlıq işinin təməli qoyulur. Şeirin birinci bəndi lövhədə yazılır. Bir şagird sınıfın fəal iştirakı ilə həmin bənddə məntiqi fasılərin yerini, məntiqi vurgulu sözləri, ayrı-ayrı misraların oxusunda səsin aldığı çalarları müəyyənləşdirir. Sonra həmin bəndin oxusu üçün ifaçılıq vəzifəsi («Ceyranın iti qəçisi, sürü halında yaşaması, gözəlliyi barədə təsəvvür yaratmaq») aydınlaşdırılır. Bir neçə şagirdin ifası dinləniləndikdən sonra şeirin lent yazısındaki birinci bənd (M.Sadiqovanın ifasında) dinlənilir. Şagirdlər öz ifaları ilə bədii söz ustasının ifasını müqayisə edirlər.

### Müəllim üçün məlumat

Bütün bu işlər tədris ilinin əvvəlindən yeni texnologiyaların tətbiq edildiyi eksperimental sinifdə aparılır. Deməli, bu sınıfın şagirdləri xeyli təcrübə qazanmışlar. Bu, sınıfın daha əvvəl işləməsinə səbəb olur, vaxt itkisinə yol vermır. Təsvir olunan nümunəni olduğu kimi tətbiq etməyə çalışan müəllimlərin ilk mərhələlərdə vaxt qithığı ilə üzləşəcəyi təbiidir. Məhz buna görə də dərs nümunələrindəki bəzi məqamları ilk mərhələlərdə ixtisar etmək, yaxud yiğcam formaya salmaq məqsədəyündür.

#### Yaradıcı tətbiqətə:

##### Ev tapşırığı:

1. Dərslikdəki «Şeirin ifadəli oxusuna hazırlanın» mətnini əsas örtürməklə «Ceyran» qoşmasının 3 bəndinin ifadəli oxusuna azırlaşmaq.
2. «Doğma təbiətimizin, onun nemətlərinin qorunmasına biz necə irak edə bilərik» mövzusunda yiğcam inşa yazmaq.

## QABAQCIL TƏCRÜBƏ VƏ ŞAGİRD İSTEDADININ INKİŞAF ETDİRİLMƏSİ

Şövkət ASLANOVA,  
Bakı şəhərindəki 285 nömrəli orta məktəbin müəllimi

Qabiliyyətli, istedadlı şəxslər cəmiyyətin aparıcı qüvvələridir. İstedadların üzə çıxarılması, inkişaf etdirilməsi isə məktəbin, o cümlədən müəllimin üzərinə düşür.

Mən şagird istedadını üzə çıxarmaq və inkişaf etdirmək üçün işi iki istiqamətdə aparıram: 1. Dərs prosesində; 2. Sınıfdən xaric iş zamanı.

İstedad, ilk növbədə, fəaliyyət prosesində təşəkkül tapır. Təlim prosesi nə qədər məqsədəyən qurulsa, şagirdin istedadı da bir o qədər tez üzə çıxır.

Mən təcrübəmdə şagirdlərə həssaslıqla fərdi yanaşmağa, qayğıkeş, təmkinli olmağa, hər bir şagirdin psixoloji xüsusiyyətlərini nəzərə almaqla, onun sırkı, qəribə qəlb dünyasına daxil olmağa, qabiliyyətini düzgün müəyyənləşdirməyə, inkişafına düzgün istiqamət verməyə çalışıram.

Həm Azərbaycan dili, həm də ədəbiyyat dərslərində bu işin optimal yolları müxtəlifdir. Müəllim şəxsiyyətinin təriyənin mühüm faktoru olduğunu bildiyimdən həmişə şəxsi nümunə olmağa üstünlük verirəm. Mənçə, şagirdin bacarığının, istedadının vaxtında müəyyənləşdirilib, düzgün istiqamətləndirilməsində bu, önəmli işdir.

Bir neçə il bundan əvvəl dərs dediyim siniflərin birində öz sakitliyi, nisbətən zəifliyi ilə fərqlənən bir oğlanın Ə. Məmmədəxanlının "Buz heykal" əsərinə çəkdiyi illüstrasiyanın məni də, şagirdləri də heyrətləndirdiyi yadimdadır. Qabiliyyətli olduğunu bildirəndən sonra dərs oxumağına da marağı artdı, uşaqlarla ünsiyyəti də yaxşılaşdı. Sonralar ədəbiyyatdan keçdiyimiz mövzulara aid şəkillər çəkirdi. Valideyni ilə danışüb övladının gözəl rəssam ola biləcəyinə onu inandırdım, elə də oldu.

Əlbəttə, fəal təlim xüsusi istedadların aşkarlanmasında, onların yaradıcılıq potensialının inkişafında əvəzedilməzdir. Interaktiv təlim metodlarından (əqli hücum, BiBö, Klaster, diskussiya, debat və s.) yerliyəndə istifadə edirəm ki, nəticə effektli olsun. Ən başlıcası şagirdlərdə maraq yaradıram. Onlar əsərlərdən öyrəndiklərini, təbiətdə, cəmiyyətdə baş verən hadisələri qarvayırkən onları təhlil edir, qiymətləndirir, münasibət bildirirlər. Maraq nə qədər dərin olarsa, şagirdlərdə öyrənmək stimulu, arzuya çatmağa inam o qədər güclənər.

Ədəbiyyat dərslərində qruplarla iş zamanı belə şagirdləri qrup liderləri təyin edirəm. Əsas iş – məlumatları axtarır, tapmaq, paylaşdırmaq, qrupda hamının hazırlığını yoxlamaq onların üzərinə düşür. Bacarıqlı şagird ədəbi-

bödii nümuneleri onların mazmunundan ıralı golon manı çalarlarına uygun ifadeli oxuyur, məni bödii - emosional cəhdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir, müxtəlif janrlarda yazılmış matnlar üzərində sərbəst işlayır, onlarda ifadə olunmuş əsas ideyani şöhr edir, adəti əsərlərin kollektiv müzakirəsi zamanı başqalarının fikrina sabrlı, obyektiv və adalılı münhasibat göstərməklə yanaşı, öz mülahizələrini müdafiə etməyi və osaslandırmayı, ümumiləşdirməyi, ayri - ayri ünsiyyət möqamlarında öz fikrini aydın, ardıcıllıq məqsədyönlü ifadə etməyi bacarırlar.

V sınıfından etibaren adlıyyat derslerinde aseri oluyor. Vâliazî  
xüsusi diqqet yetirir. Hər mövzunun mənşəsi mənim sədiləndən sonra  
"Oxuyun. Fikirəşin. Cavab verin" adı altında verilmiş sallara şagirdlərin  
mənşiqli cavabları daha maraqlı olur. Məsələn, "Buz heykəl" hekayosının  
təhlili zamanı bir şagirdin dediklərindən: "Hekayədə övlad üçün camidən hər  
an keçməyə hazır olan, körpəsini donmaqdən qorumaq üçün həyatını qurban  
verən, balasını əlindən almaq istəyən bütün bədheybət qüvvələrə üşyan edən  
mükəddəs bir ana obrazı var. Məhəbbəti böyük olan Ana! Elə bu övlad  
məhəbbəti gənc ananı buzzdan yaranmış heykələ çevirir..."

Ösarı oxuduqdan sonra men bütün anaların simasında öz undum dama  
çox sevdim, onun varlığına daha çox bağlandım".

XI sınıfda R.Rzanın "Qızılıgül olmayıyaydı" poemasının tədrisində əvvəldən aparılmış hazırlığa görə fəal şagirdlərin cavabları maraqlı, əhatəli, obrazlı və təsirli oldu. Nümunələr:

1-ci şairdə: "Qızılgıl olmayıyadı" poemasında bilirsiniz kimdən danışılır? Gəlimli- gedimli, son ucu ölümlü dünyada həyat sınağına çəkilən və Tanrıdan qismətinə nakamlıq düşən bir şair barəsində. Cəmi on il poetik fəaliyyətə, yəzib - yaratmaqla məşğul olan bu şair qəlamindən çıxan lirik şeirləri və poemaları ilə Azərbaycan ədəbiyyatında silinməz iz buraxmış Mikayıll Müşfiqdir".

2-ci şagird: " Poema repressiya qurbanı Mikayıl Müşfiqə həsr olunmuşdur. Əsərdə 1937- ci il faciələrində minlərlə görkəmli ziyalimizin taleyinin Markaryanlar, Topuridzələr tərafından həll olunması milli faciə sayılır. Poema Mikayıl Müşfiqin 60 illik yubileyi münasibəti ilə yazılmışdır. Əsərdə Cuvarlı, Seyid Hüseyn, Əhməd Cavad, Hüseyn Cavid kimi ədiblərin də repressiyaya məruz galmışından söhbət açılır. Poema belə tamamlanır:


Elin igid gəlini  
Qızılgül olmayıydı,  
Saralıb solmayıydı”...

3-cü şagird: "Qızılgül olmayıyadı" poeması mənə bir el deyimini də təqdim edir:

Gözeldir vətənimiz,  
Durmadı yatanımız  
Qolları bağlı getdi  
Dili söz tutanımız.

Bu asarı daha dərindən mənimsədikdən, Müşfiqin hayatı və yaradıcılığı barədə olavaş məlumatları da öyrəndikdən sonra qalbimdən bu fikirlər keçir: "Kaş Müşfiq hayatı itirmək qorxusunu hiss edib asərlərində ("Öbadıyyat nağməsi", "Duyğu yarpaqları" və s.) qəmli notlar çalmayıyadı. Kaş repressiya qurbanları siyahısında Müşfiqin adı olmayıyadı. Kaş Müşfiq haqqında ölüm hökmü çıxarılmayaydı və tezliklə yerinə yetirilmayaydı. Yox, yox, kaş həmin əsər- repressiya olmayıyadı..."

Sağirdların cavablarından nümuneleri alırmak da olar. Bazı sagirdların, lazımlı galorsa, Klaster cədvəli tərtib etmələrini təşkil edirəm.



ƏQLİ HÜCUM

Nº	Rəsul Rza	Düzungün	Yanlış
1.	Novator şair idi	+	-
2.	"Qızılgül olmayıydi" poeması əruz vəznində yazılmışdır	-	+
3.	Yaradıcılığa lirik şeirlə başlamışdır	+	-
4.	Yazıcıtlar İttifaqının sədri olmuşdur	+	-
5.	N. Gəncəvinin " Leyli və Məcnun" poemasını Azərbaycan dilinə tərcümə etmişdir	-	+

6.	"Qızılğül olmayıdı" poeması sovet dövrünün acı xatirələrini eks etdirir	-	+
7.	"Çınar" şeiri sərbəst şeir formasıdır	-	+
8.	Şeir və poemalarının bir qismi beynəlxalq mövzudadır	-	+
9.	Gənclik illərində teatr sənəti ilə yaxından maraqlanırdı	+	-
10.	Sərbəst formada bir sıra şeir və poemalar yazmışdır	+	-
11.	Poemada 37-ci il repressiyasi milli faciə kimi təqdim olunur	+	-
12.	Yaradıcılığı yalnız lirik və epik əsərlərdən ibarətdir	-	+
13.	"Çınar" şeiri şairin xalq ruhuna, mənəviyyatına bağlılığını işarədir	+	-
14.	Yaradıcılığında anaya, torpağa, Azərbaycana və s. aid şeirləri var	+	-

Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsində müxtəlif mövzularda diskussiya, debata xüsusi yer verirəm. "Qızılğül olmayıdı" poeması ilə əlaqədar "Repressiya barədə nə biliram", "R. Rza Müşfiqi günahkar sayırımı?", "R. Rza özünü bağışlamamamaqda haqlıdırı?" və s. mövzularda diskussiya yaranır. Dəyirmi masa arxasında bu, daha effektli olur, çünki hamı bir – birinin üzünü görür, işgüzər səs – küy şəraitində bir – birinin fikrinə münasibət bildirir, öz fikirlərini əsəslandırmığı öyrənirəm.

Diskussiya istedadlı uşaqların idrak marağını stimullaşdırır, müsahibini axıradək dİNləmək, toleranlıq vərdişləri, xarakteri, davranışları və ünsiyyət mədəniyyəti tərbiyə edir, demokratik mühit yaradır.

Debatların rolü da bu işdə inkaredilməzdir. Məsələn, hamını narahat edən mövzu əsasında debat qurulur: "Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalına Ermənistan musiqiçiləri gəlməlidir, ya yox?". Problem ətrafında cavablar üzrə qruplaşma əmələ gəlir: istəyənlər və istəməyənlər. Qruplararası dialoq, mübahisə, müzakirə başlanır. Adı diskussiyada opponentlər bir – birilərini inandırmağa çalışırlarsa, debatda üçüncü neytral tərəf inandırılmalıdır. Üçüncü tərəf xüsusi olaraq istedadlı uşaqlardan ibarət olur. Neytral tərəf hər bir qrupun mövqeyini qiymətləndirərək ədalətli, obyektiv natiqa çıxarıır və nəyə görə bu qərara gəldiyini elan edir.

Debata qoşulan qruplar öz mövqelərini müdafiə etmək üçün əvvəlcədən nüfuzlu argumentlər müəyyənləşdirir, sorğu kitablarından, mətbuatdan, televiziya verilişlərində faktlar hazırlayırlar.

Düzgün təşkil olunmuş debat zamanı istedadlı uşaqlar daha müştəqil və əl olurlar; həqiqət aşkarlanır, onların tənqidü təfəkkürü inkişaf etdirilir, həqiqatçılıq fəaliyyətləri tənzimlənir.

İşin digər bir əsuluna inşa yazılarından başlayıram. Şəkil üzrə, təsviri, mühakimə xarakterli inşa yazıları yaradıcı şagirdin daxili aləmini üzə çıxarıır. Lövhədə könlə açan, qəlb oxşayan gözəl mənzərə şəkli, yaxud ana – övlad sevgisinə, vətənpərvərliyə aid şəkillər asılı, şagirdlərə həmin mövzularda fikirlərini şeir və hekayə kimi ifadə etmələrini tapşırıram. Təbii ki, şeirin texnologiyasını öyrədir, hekayələr düzəlişlər edir, lazımlı olarsa, mətbuatda dərc etdirməyi tövsiyə edirəm.

Istedadın üzə çıxmazı şagirdin özünündərkindən başlayır. Bu işdə qarşılıqliq fəaliyyətin – müzakirələrin, yazılı cavabların, kompüter tədqiqatlarının rolü əvəzsizdir. Nisbəton zəif şagirdlərə hazır testlər, işçi vərəqləri, qiymətləndirmə vərəqləri payladığım haldə, bunları fəal şagirdlərin özlərinə hazırladır və öz aralarında bölgüsdürürəm ki, nəticədə rəqabət güclənir.

Dərs prosesində şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdiridikdən sonra sinifdən xaric, məktəbdən kənar tədbirlərə cəlb edirəm. Bu tədbirlərin əsasını ədəbiyyat, dram dərnəyi və müxtəlif yarışlar, müsabiqələr təşkil edir. Belə şagirdlər məktəb, rayon, şəhər olimpiadalarında fəal iştirak edir, inşa müsabiqələrində, poçtla "Açıq məktublaşma" işlərində, yazıçı və şairlərin yubiley tədbirlərində, bayramlarda, el şənliklərində, keçirilən ədəbi-bədii gecələrdə öz istedadlarını nümayiş etdirirlər.

Şagird şəxsiyyətdir. Bu şəxsiyyətdə özünəinam yaratmaq lazımdır ki, göləcəkdə cəmiyyətin önündə gedə bilsin. Aparıcılıq qabiliyyəti, şeir yazmaq və ifa etmək, ssenari tərtib etmək, istedadlı, mahir bir aktyor kimi rol oynamaq bacarığı olan şagird pis ola bilməz.

Məhz Azərbaycanlıq məskurcasının dərk olunmasına yönəldilən istedadların sorağında olmalıydıq. Bu günün şagirdləri göləcəkdə ölkəmizin idarəciliyində, dövlətçiliyində, müstəqilliyyin qorunub saxlanılmasında bilavasitə iştirakçı olanlardı.

Möhtərem Prezidentimiz İlham Əliyev istedadlı gənc nəslə böyük ümidi bəsləyir: "Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübələrinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyil, yaxud da hansısa başqa iqtisadi nailiyyətlər deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar – bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir".

Ölkə başçısının sərəncamı ilə "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı" təsdiq olunmuşdur. Gənclərimizin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil alması layihələrinin əhatə dairəsi daha da genişlənir. Bu, müəllimlərin xüsusi istedadla malik uşaqların (gənclərin) potensial imkanlarını üzə çıxarmaq işində daha da məsuliyyətli olmalarını zəruri edir.

# "SƏNƏ "ASLANIM" DEYƏN..." HEKAYƏSİNİN TƏDRİSİNĐƏ YENİ TEXNOLOGİYALARIN TƏTBİQİ

Emilia NƏBİYEVA,  
Bakı şəhərindəki 42 nömrəli orta məktəbin müəllimi

Yeni texnologiyalardan sayılan fəal/interaktiv təlimlə bağlı artıq xeyli yazı çap edilmiş, dərs nümunələrini oks etdirən məqalələr nəşr olunmuşdur. Mübahisə doğuran, aydınlaşdırılmasına ehtiyac duyulan mətləblər hələ çoxdur. Buraya termin dəlaşıqlığını da əlavə etmək lazımdır. Deməli, yeni texnologiyaların mahiyyətinin aydınlaşdırılması, tətbiqi yollarının müəyyənləşdirilməsi istiqamətində hələ çox iş görülməlidir. Etiraf edilməlidir ki, görülmüş işlər də az deyildir. Həmin işlərlə mükməmməl tanışlığım, ixtisasartılmış kurslarında mənim sədiklərim iş təcrübəmədə fəal/interaktiv təlimə müraciət etməyimə səbəb olmuşdur. Bu, sinfimə yeni ovqat gətirmişdir; şagirdlərim fəallıq, müstəqillik tələb edən yeni iş formalırmaböyük maraq göstərmişlər. Bu dərslərə hazırlıq böyük zəhmət, xeyli vaxt tələb etsə də, onların vaxtaşırı tətbiqinə səy göstərirəm. Yeni texnologiyaların və ümumiyyətə hər bir yeniliyin tətbiqi fikir mübadiləsi və qazanılmış təcrübənin öyrənilməsini tələb edir. Elə bu niyyətlə nəşr əsərlərinin tədrisinə həsr olunmuş dərslərimdən birinin səciyyəvi məqamlarını həmkarlarımın diqqətinə çatdırıram.

**Mövzu:** İ.Şixlinin "Sənə "aslanım" deyən..." hekayəsinin məzmunu üzərində iş.

**Məqsəd:** – hekayənin məzmunun öyrənilməsi;  
– başqasının kölgəsində şöhrət qazanmağın və lovğalığın insanı alçatması barədəki təsəvvürün dərinləşdirilməsi;  
– sadəliyin və təvazökarlığın insanın ləyaqətini ucaltması barədəki təsəvvürün zənginləşdirilməsi;  
– məntiqi təfəkkürün inkişaf etdirilməsi.

**İş forması:** fərdi iş, bütün siniflə birgə iş.

**Metod, priyom**

və iş növləri: müsahibə, söz assosiasiyaları, fasılələrlə oxu.

**Təchizat:** – Ədəbiyyat. VI sinif üçün dərslik (müəlliflər: B.Həsənli, Ə.Quliyev, S.Hüseynoğlu). B., 2006, səh. 146-151;  
– hekayənin məzmununa uyğun şəkillər;  
– Atalar sözləri toplanmış kitablar.

Ənənəvi təlimdə olduğu kimi, dərsi sinfin təşkili ilə başlayıram. Bu mərhələdə çalışıram ki, şagirdlərdə gümrah, şəhərəval-ruhiyyə və görüləcək işlərə maraq oyadım. Yalnız bundan sonra keçmiş mövzunun (İ.Behrənginin "Balaca Qara Balıq" hekayəsinin təhlili) soruşulmasına keçirəm. Başlıca

diqqəti dərslikdəki "Oxuyun. Fikirləşin. Cavab verin" mətnində oksini tapmış sualların aydınlaşdırılmasına yönəldirəm. Hekayənin təhlilinin həmin sualların əsasında şagirdlər tərafından müstəqil həyata keçirilməsinə səy göstərirəm.

Yeni mövzuya ("İ.Sixlinin "Sənə" "aslanım" deyən..." hekayəsinin məzmunu üzərində iş") ayrılan saat az olduğu üçün vaxta qənaət etmək məqsədi ilə müdllişin həqiqətindən məlumatı özün şəhər edirəm. Yazıçının şəxsiyyətinə və yaradıcılığına maraq oystamğa çalışır, dərslikdə onun həqiqətindən verilmiş məlumatə əsaslanıram. Bütün bunlardan sonra dərsin yeni mərhələsinə keçirəm.

**Problemlə vəziyyətin yaradılması və problemin qoyuluşu.**

**Sinfə müraciət edirəm:**

Lövhədə yazdığım sözə uyğun sözlər fikirləşin və yadınıza düşənləri lövhədə qeyd edin.

Sonra lövhədə "lovğalıq" sözünü yazıram. Bir neçə sənliyədən sonra şagirdlərdən biri lövhədə "şöhrətpərvəstlik" sözünü qeyd edir. İkinci şagird "yekəxanlıq", üçüncüsü "özündən razi olmaq" kəlmələrini yazar. Şagirdlərdən bəziləri fikirlərini şifahi şəkildə bildirirler: "özünü bəyanmak", "özünü hamidən üstün tutmaq" və s.

Öz fikirlərini yazımaqdə və söyləməkdə şagirdlərə sərbəstlik verir, onlara irad tutmur, müzakirə açırmır.

Yazılmış və deyilmiş sözlərdən dərsin məqsədləri ilə daha çox bağlı olanları seçib belə bir fikir (əslində, tədqiqat suali) formalasdırıram: "Lovğa adamlara başqalarının münasibəti necə olar?"

Şagirdlərə fikirlərini bildirmək imkanı yaradıram.

Fərqli fərziyyələr irəli sürürlər. Onlardan səciyyəvi olanları, bir – birini təkrar etməyənləri lövhədə yazıram.

**Sinfə müraciət edirəm:**

Fərqli fikirlər söylədiniz. Bunlardan hansı, yaxud hansılar doğrudur? Bunun müəyyənləşdirilməsində "Sənə "aslanım" deyən..." hekayəsi yardımçıınız olacaq. Hekayəni sizə məlum olan qaydada – fasılələrlə oxuyacaqsınız. Hekayəni üç hissəyə ayırmışam, əvvəlcə birinci hissəni oxuyacaqsınız. O, birinci cümlədən "Pəhləvan gedəndə də heç kəsi saymadı" cümləsinə qədər olan parçanı əhatə edir.

Şagirdlər həmin hissəni fərdi qaydada oxuyurlar. Onlar artıq bilirlər ki, hər hissənin oxusundan sonra fasılə ediləcək və oxunmuş parça ilə bağlı müsahibə aparılacaq. Elə buna görə də oxuda diqqəti olurlar.

Birinci hissənin oxusu (oxuya ayrılan vaxtı əvvəlcədən elan edirəm) dörd dəqiqədən də az vaxt aparır. Oxu başa çatdıqdan sonra birinci hissə ilə əlaqədar hazırladığım aşağıdakı suallar əsasında müsahibə aparıram:

1. Oxuduğunuz parçadakı "hüzuruna", "şərtlə", "məhəl qoymamaq" sözlərinin mənasını necə başa düşmüsünüz?
2. Diziaynalı pəhləvan şahin hüzuruna gələndə özünü necə apardı?
3. Onun davranışına məclisdəkilərin münasibəti necə oldu?
4. Şah sevimli pəhləvanı ilə na barədə danışdı?

5. Şahin pəhləvanla səzdə hansı hissələr oyadı?
6. Şah pəhləvanı hara və nə məqsədə göndərdi?
7. Size, pəhləvani nə gözləyir? Nə üçün belə düşüñürsünüz?

Cəmi dörd-beş dəqiqə çəkən müsahibədən məlum olur ki, şagirdlər oxuduqları parçanın məzmununu hərtərəfli mənimmsəmişlər. Cavablardan bu da məlum olur ki, şagirdlərdə obrazlara və təsvir olunanlara ilkin münasibət də yaranıb.

Bu mərhələdən sonra şagirdlər yenə fərdi qaydada ikinci hissəni ("Pəhləvan gedəndə də heç kəsi saymadı" cümləsindən "Birdən ayağının yer titrdi" cümləsinə qədər) oxuyurlar. Parçanın oxusuna ayrılan üç dəqiqə başa çatdıqdan sonra əsasında aşağıdakı suallar dayanan müsahibəyə beş dəqiqə vaxt ayırıram:

1. Oxuduğunuz parçadakı "intizarla", "təkəbbürlə" sözlərinin mənasını necə başa düşmüsünüz?
2. Diziaynalı pəhləvan qəbiristanlıqda ilk dəfə kimlərlə qarşılaşdı?
3. Adları Rüstəm olan ölürlər pəhləvan necə rəftər etdi?
4. Qəbiristanlıqda pəhləvanın başından keçən fikirlər, onun davranışısı səzdə hansı hissələr oyadı?

Suallara şagirdlərin müstəqil cavab vermələrinə çalışır, mətndən nümunələr gətirmələrinə səy göstərirəm.

Bunun ardınca hekayənin sonuncu hissəsinin ("Birdən ayağının yer titrdi" cümləsindən sona kimi) fərdi qaydada oxusu həyata keçirilir. Oxuya altı dəqiqə vaxt ayırdığını elan edirəm. Vaxt başa çatdıqdan sonra aşağıdakı suallar əsasında müsahibə aparıram:

1. Rüstəm Zalın pəhləvana yaxınlaşması hekayədə necə təsvir edilib?
2. Pəhləvan Rüstəm Zallla görüşəndə hansı hissələr keçirir?
3. Rüstəm Zal Diziaynalı pəhləvana öz gücünü necə göstərdi?
4. Rüstəm Zal Diziaynalı pəhləvana hansı həqiqəti başa çatdı?

Təxminən beş dəqiqə vaxt aparan bu müsahibədən sonra dərsin növbəti mərhələsinə (buraya qədər aparan işləri "tədqiqatın aparılması", "qazanılmış biliklərin mübadiləsi" mərhələlərinin məzmunu kimi qəbul etmək olar) keçirəm.

#### **Qazanılmış biliklərin müzakirəsi və formalasdırılması.**

Bu mərhələdə aşağıdakı istiqamətləndirici suallardan istifadə edirəm:

1. Hekayə maraqlıdır mı? Fikrinizi əsaslandırın.
2. Ən çox xoşladığınız epizod hansıdır? Məhz həmin epizodu xoşladığınızın səbəbini izah edin.
3. Şahı Diziaynalı Pəhləvanla çox yumşaq rəftər etməkdə günahlandırmaqları mı?
4. Diziaynalı pəhləvanın lovğa olmasının əsil səbəbi, sizcə, nədir?
5. Rüstəm Zalın danışığı, Diziaynalı pəhləvanla rəftəri səzdə hansı hissələr oyadı? Fikrinizi əsaslandırın.

Bu mərhələdə şagirdlərin öz fikirlərini sərbəst bildirmələrinə imkan yaradıram. Bu, maraqlı müzakirəyə, əksər hallarda, diskussiyaya səbəb olur.

Qazanılmış biliklərin aydın formaya düşməsi, bitkin şəkil alması məhz bu mərhələdə həyata keçirilir.

#### **Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.**

Dərsin bu mərhələsində şagirdlərin əsaslı nəticə çıxarmalarına nail olmaq üçün aşağıdakı yardımçı suallarla onların fəaliyyətinə istiqamət verirəm:

1. Başqasının kölgəsində şöhrət tapan adamın lovğalığı insanlarda hansı hissələr oyadır? Fikrinizi hekayədən nümunələr söyləməklə əsaslandırın.

2. Qabiliyyətli, bacarıqlı adamların sadə və təvazökar olması səzdə hansı hissələr oyadır? Fikrinizi əsaslandırırkən hekayədən nümunələr söyləyin.

Hekayənin məzmununu mükəmməl öyrənən, yardımçı sualların üzərində düşünən şagirdlər əsaslandırılmış nəticə çıxarmaqda ciddi çətinlik çəkmirlər: Başqasının kölgəsində yaşayıb şöhrət qazanan, yüngül yolla maşhurlaşan adamlar heç kimin qədrini, qiymətini bilməz. Belə adamlar kobud və lovğa olur. Onların lovğalığı ləp dözülməz olur. İnsanlar bu cür adamlardan uzaq olmağa çalışır, onları sevmirlər.

#### **Qiymətləndirmə.**

Şagirdləri qiymətləndirməni həyata keçirməyə cəlb edirəm. Onların hər birinə aşağıdakı formada qiymətləndirmə vərəqi verirəm. Cədvəldə göstərilən tələbləri əsas götürən şagirdlər öz fəaliyyətlərinə uyğun olan rəqəmi (5 rəqəminə qədər zəif, həmin rəqəmdən sonrakılar isə güclü nəticəni əks etdirir) dairəyə alırlar.

**Şagirdin adı və soyadı: \_\_\_\_\_ Tarix: \_\_\_\_\_**

**Mövzunun mənimşənilməsi.**

**Cox zəif:** 0 1 2 3 4 5 6 7 8 9 10 tam mənimşəmişəm.

**Dərsdə fəal olması (sual verməsi, suallara cavab verməsi, əlavələr etməsi).**

**Fəal olmadum:** 0 1 2 3 4 5 6 7 8 9 10 çox fəal oldum.

**Dərsdə digərlərini dinləməsi.**

**Zəif dinləmişəm:** 0 1 2 3 4 5 6 7 8 9 10 diqqətlə dinləmişəm.

**Dərsin maraqlı keçməsi.**

**Maraqsız oldum:** 0 1 2 3 4 5 6 7 8 9 10 çox maraqlı oldum.

#### **Yaradıcı tətbiqetmə.**

##### **Ev tapşırığı:**

1. Hekayədəki epizoddardan birini bədii nağıletmənin tələblərinə uyğun danişmağı öyrənmək.

2. "Tanıdığım lovğa adam", yaxud "Tanıdığım təvazökar adam" mövzusunda yüksəm işşa yazmaq.

Tapşırıqdakı bədii nağıletmə tələbi şagirdlərim üçün yeni deyil. Bu cür nağıletməyə onları beşinci sinifdən (həmin sinifin dərsliyində "Məlikməmmədin nağılı" mövzusu ilə əlaqədar verilən tapşırıqda bu qəbildən nağıletmə üzrə maraqlı nümunə verilmişdir) alışdırılmışam.

# BƏDİİ ÜSLUBDA OBRAZLILIĞIN LEKSİK SƏVIYYƏDƏ TƏZAHÜRLƏRİNİN ÖYRƏDİLMƏSİ

Şəhla MİRZƏYEVƏ,

Bakı şəhərindəki 30 nömrəli orta məktəbin müəllimi

Sırr deyil ki, bədii üslubda obrazlılığın leksik səviyyədə təzahürlərinin müəyyənlaşdırılması şagirdlərin ən çox çətinlik çəkdikləri mövzulardan biridir. Bu dərslerin tədrisi hər bir müəllimdən yüksək biliklə yanaşı, metodik ustalıq da tələb edir. Hər seydən əvvəl, onu demək istərdim ki, müəllim mövzu ilə bağlı öz biliyiñ nümayiş etdirməməlidir. Müəllimin bilikli olması heç kimdə, xüsusilə şagirddə şübhə doğurubilməz. Əsas məsələ mövzuya aid biliklərə şagirdlərin müştəqil yanaşmalarına və əldə etdikləri faktları təqdimat kimi vermələrinə şərait yaratmaqdır. Ola bilər ki, şagird öz təqdimatında yanlışlışa yol versin. O zaman biliklərin qazanılması yolunda bələdçi mövqeyində dayanan müəllim şagirdi düzgün istiqamətləndirməlidir. Burada biz ənənəvi üsuldan tam imtina da edə bilmərik. Akademik M.Mehdizadənin belə bir fikri var: "Müasir dərs ənənəvi dərsin rasional toxumlarını inkar etmir".

Bu mövzu ilə bağlı əvvəlki dərslərimi ənənəvi təlim əsasında qurmusdum. Proqram materiallarında mövzunun tədrisinə kifayət qədər dərs saatı ayrılib. Şagirdlərin aldığıları bilikləri tətbiq etmək üçün M.Müşfiqin "Yenə o bağ olaydı", H.Cavidin "İblis", S.Vurğunun "Aygün", S.Rüstəmin "Təbrizim", M.Şəhriyarın "Heydərbabaya salam" əsərlərinin mətnlərindən istifadə etmişdim. Bütün bunlardan sonra "Mətn üzərində iş" in təkrarına bir saat vaxt ayrılır ki, bu dərsdə müəllim mətn seçməkdə sərbəstdir. Mən də M.Füzulinin "Leyli və Məcnun" əsərinin mətni üzərində işləməyi qərara aldım. Bu vaxt deməliyəm ki, şagirdlərin bir çoxu M.Füzuli yaradıcılığına məxsus beytlərin mənasını açmaqda çətinlik çəkir. Bəzi Azərbaycan dili və ədəbiyyat müəllimlərinin onlara haqq qazandırmaları və hətta onlarla həmfikir olmaları çox acınacaqlı haldır. M.Füzulinin "Leyli və Məcnun" əsərində obrazlılığın müəyyənlaşdırılması həm də M.Füzuli poetikasının şagirdlər tərəfindən dərk olunmasına kömək məqsədi daşıyır. Bilirki, M.Füzuli yaradıcılığı ilə şagird X sinifdə geniş şəkildə tanış olub. Uşaq bir yaşı da böyüyüb, M.Füzuli yaradıcılığına o, bu dəfə sırf linqistik baxımdan yanaşır. Əvvəlki dərslərdə mən şagirdlərə macazların müəyyənlaşdırılmasında cümlənin sintaksisində fikir verməyin vacib olduğunu demişdim. Bu dərsdə də həmin üsuldan istifadə edəcəyəm.

M.Füzuli dilinin aydınlığı, şəffaflığı onun sintaksisi ilə bağlıdır. Füzuli sintaksisində boşluq yoxdur, bir kiplik var. Artıqlıq da yoxdur, əskiklik də. Şair "Gər çox istərsən, Füzulu, izzətin, az et sözü" prinsipi ilə işləyir. Qeyd etmək istərdim ki, bugünkü sadə və mürəkkəb cümlə tiplərinin hamısı bütün

grammatik əlamətləri, semantik ölçüləri ilə Füzuli dövründə təşəkkül tapıb. (H.Mirzazadə "Azərbaycan dilinin tarixi grammatikası", Bakı, 1989).

Dərsin səciyyəvi məqamlarına nəzar salaq.

Əvvələcə şagirdlərə üzərində sözlər yazılmış iş vərsəqləri verilir və onların mənasını izah etmək tələb olunur. O sözlər bunlardır: *əbsəm, zinhar, dürəcüldür-şahvarum, məzədə*.

Cavabları dinləyirəm, sonra isə Akvarium üsulundan istifadə edirəm. Belə ki, sözlərin mənasını düzgün tapan şagirdlər daxili dairədə əyləşir və onlara test təqdim olunur. Qalan şagirdlər isə xarici dairədə əyləşirlər. Onlar yoldaşlarını diqqətlə dinləyir, aydın olmayan və ya razi qalmadıqları məqamları qeyd edirlər.

Daxili dairədəki şagirdlərə təqdim olunan test açıq test nümunəsidir.

Hazırda ölkəmizdə qəbul imtahanlarında qapalı tipli test tapşırıqları formasından istifadə edilir. Bu test tapşırıqları verilmiş cavablardan bir doğru cavabı seçməyə əsaslanan elektiv tapşırıqlardır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında digər test tapşırığı formasından-açıq tipli (injetiv) test tapşırıqlarından da istifadə etməyi planlaşdırır. Bu nümunə həmdə uşaqların açıq testlə işləmə vərdişlərinin formalasdırılması məqsədi daşıyır.

## TEST NÜMUNƏSİ:

**Bədii üslubda obrazlılığın leksik səviyyədə göstəriciləri baxımdan uyğunluğunu müəyyən edin.**

- 1) Metafora.
- 2) Təşbeh.
- 3) Metonimiya.
- A) Div ilə pəri olurmu həmdəm?  
Olmaz sözü açma, əbsəm, əbsəm!
- B) Lala kimi sənda lütf çoxdur,  
Əmma nə deyim, üzün açıqdır.
- C) Ey iki gözüm, yaman olur ar!  
Namusumužu itirmə zinhar!
- D) Key munisi- ruzigarım ana!  
Dürcü-düri-şahvarım ana!
- E) Dövrən ki manı məzədə saldı,  
Bilməm kim idi satan, kim aldı?

Cavablar işgüzar səs-küy şəraitində müzakirə olunur. Qeyd etmək lazımdır ki, tapşırıq kifayət qədər mürəkkəbdir və müəllimə imkan verəcek ki, ən istedadlı və bacarıqlı şagirdini müəyyən edə bilsin. Müzakirələr zamanı, əlbəttə ki, müəllimin əlavə şərhinə, izahatına ehtitac duyuldu.

Gəlin testdəki D variantına nəzər salaq. Bu variant doğru cavablar sırasında ola biləməz. Belə ki, bir çox hallarda epitet təşbehlə qarşıq salınır. Bu cəhət bənzəyənən bənzədilənin iştirak etdiyi təşbeh növündə mükəmməl təşbehənən daha çox özünü göstərir. Çünkü şagirdlər üçün təşbehin dörd ünsürünün (bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti) də iştirak etdiyi növünü (müfəssəl təşbeh) müəyyənləşdirmək nisbətən asan olduğu halda, təşbehin digər bir növü sayılan mükəmməl təşbeh tapmaq və onu epitetdən ayırmak bir qədər çətindir. Nəzərə almaq lazımdır ki, epitetdə bənzədilən təyin kimi, mükəmməl təşbehə isə xəbər kimi çıxış edir. Məhz bu baxımdan testin D variantında mükəmməl təşbeh yox, epitet var. Testin sərtində isə şagirdlən epitet tapmaq tələb olunmur.

Bildiyimiz kimi, klassik ədəbiyyatda (bəzən müasir ədəbiyyatda da) çox vaxt sevgili əvəzinə pəri sözü işlədir. Bunlar da metafora sayılır. Metafora ilə metonimiya da şagirdlər tərəfindən çox vaxt qarşıq salınır. Metafora ilə metonimiyanın fərqləndirilməsində bir cəhəti xüsusişə nəzərə almaq lazımdır. Metonimiyanın fərqli olaraq, metafora təşbeh və epitet kimi bənzətmə, müqayisə əsasında yaranır. Müqayisə- qarşılaşdırma zamanı buraxılan tərəfi barpa etməklə metaforanı müfəssəl təşbehə çevirmək mümkün olduğu halda, metonimiyanı təşbehə çevirmək mümkün olmur, çünkü o, müqayisə, bənzətmə əsasında yaranır. Deməli, A variantındaki nümunə metaforaya aiddir.

Metafora ilə metonimiyanı fərqləndirməyə çalışarkan bir vacib amili də nəzərdən qaçırmaq olmaz, belə ki, metaforada metonimiyanın fərqli olaraq, köçürülen bənzəmə xüsusiyyəti (burada: hərəkət) bənzəyənin özü tərəfindən icra edilir. Bu baxımdan E variantındaki nümunəyə gəldikdə isə onu qeyd edə bilərəm ki, şagird əsərin məzmunu ilə tanışdır və bilir ki, bu nümunə Leylinin Məcnuna məktubundandır. Leylini "məzədə" salan dövrən yox, dövrənin adamlarıdır. Məhz buna görə də burada metonimiya var.

Düzgün cavab variantı: 1-A,C; 2-B; 3-E.

Sonra isə şagirdlər yerlərini dəyişirlər. Bu vaxt ekranда Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasından şagirdlər üçün seçdiyim nümunələrin işləndiyi hissələrdən fragmentlər verilir. O fragmentlər elə hazırlanıb ki, şagirdlər ümumi məzmunu başa düşsünlər. Sonra isə onlara test təqdim olunur. Bu test də açıq test nümunəsidir. (Qeyd edək ki, bu dəfə daxili dairədə oturanlar nisbətən zəif şagirdlərdir və əvvəlcədən görülmüş hazırlıq işləri onlara kömək məqsədi daşıyır).

### TEST NÜMUNƏSİ:

**M. Füzulinin " Leyli və Məcnun" əsərindən verilmiş nümunələrdə obrazlılığın leksik səviyyədə göstəricilərini müəyyən edin.**

- 1) Mübaliğə.
- 2) Tazad.
- 3) Təkrir.

- A) Yanar od olub çəkib zabana,  
Ol gürluxə dedi yana-yana.
- B) Bir türfə sənəm ki, aqlı-kamil,  
Gördükdə onu olurdu zail.
- C) Div ilə pəri olurmu həmdəm?  
Olmaş sözü açma, absəm, absəm!
- D) Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm.  
Kimi kim, bivaşa dünyada gördüm, bivaşa gördüm.
- E) Oldu dürü-əşki-biqərəri,  
Qəbr içəri nigarının nisarı.

Doğru cavab: 1-A,E; 2-B,D; 3-C,D.

Gördüyüümüz kimi, bu test əvvəlkü qədər müsrəkkəb deyil. Bunun da səhbi yuxarıda qeyd edildi.

Yenə də cavablar işgüzar səs-küy şəraitində müzakirə edilir. Xarici dairədə əyləşən şagirdlər əllərindəki qiymət vəraqında müəllimin, daxili dairədəki yoldaşlarının və öz fəaliyyətlərini qiymətləndirirler. Sonra isə müəllim meyarlər cədvəli əsasında qiymətləndirmə aparır.

Gruplar	"Daxili dairə"	"Xarici dairə"
Meyarlar		
İşgüzar müsahibə		
Yoldaşları ilə əməkdaşlıq etmək		
Bir-birini dinləmə mədəniyyəti		
Təqdimetmə və nəticə-çıxarma		
Vaxtdan səmərəli istifadə etmək		

**Ev tapşırığı:** M.Füzulinin "Leyli və Məcnun" əsərinin mötnəndən obrazlılığın leksik səviyyədə göstəricilərinin olduğu nümunələr seçmək.

# S.VURĞUNUN “AYIN ƏFSANƏSİ” POEMASINDAKI KAİNAT MƏSƏLƏLƏRİNİN ŞAGİRLƏRƏ ŞƏRHİ

Allahverdi EMİNOV,  
pedaqoji elmlər namizədi, dosent

Bir qədər qaribə görünə bilər: görəsən bədii əsər, xüsusən, poetik nümunə kainatdakı proseslərə necə münasibət bəsləyər? Mənəcə, bu sualın cavabını Səməd Vurğunun məşhur “Ayın əfsanəsi” poemasında tapmaq mümkündür. Yerin sakini olan şairlə göyün gözəllik ilahəsi olan Ayın səhbətini xatırlayın. Şair daima gözəllik vurğunuñdur və Aya da belə bir duygudan yanaşır. Ay ilk dialoqunda tamam öz daxili düşüncələrini dili gətrir və şair də bunları ağı kağıza köçürür. Sütətin şərti fabulası sandığımız dialoqda biz Kainatın sırlarının seyrinə özümüzü hazırlayıraq. Həqiqətənmə Ay öz gözəlliyindən şairə söz açacaq?

...Yer kosmik qüvvələrlə qarşılıqlı təsirdə bulunan vahid vəhdətdə orqanizmə birləşir və antropofiya prinsipi baxımından planetimizin müxtəlif regionları insan bədəninin mühüm üzvləri kimi bütün bəşəriyyət üçün xüsusi əhəmiyyət daşıyır. Görünür, bu təbii qanuna uyğunluqdur ki, yerdəki insan göy cisimlərlə daima maraqlanır, hələlik kainatı nəzəri və bədii idrak gücү ilə qarxayır. K.Marks yazırdı ki, insan dünyaya nəzəri dərkətmə vasitəsilə, yaxud başqa üsullarla yanaşır; bu işa dünyanın bədii, dini, əməli-əxlaqi mənimsənilməsindən ibarətdir. Bir qədər elm tarixinə qayıtsaq – bəlliidir ki, təbiətin və cəmiyyətin dialektik inkişafı qanunlarının mərkəzində “hərəkət” anlayışı durur.

İdrak daima rasional proseslərə (“proses” eyni zamanda “hərəkət”i də özündə ehtiva edir) meyillidir, çünki idrak bədii təcəssümədə mütləq dəqiqliyə - istər mikro, istərsə makro mühitə zəmin yaradır. Kainatın sırlarını açan elmlərdə belə bir dəqiq formula vardır: hərəkətdə inkişafın məntiqi gedisi mövcuddur. Əgər biz (şair) idrakin bədii-estetik funksiyasını da nəzərə alırsaq, İnsan və Kainat konsepsiyasının poetik həllini təsvir etməklə, daha optimal yol seçirik: İnsanla Kainatın harmoniyası gözəlliksiz qeyri-mümkündür və gözəllik cyni zamanda hər iki məshuma (insan və kosmos) münccədir.

Ay gözəllik çadrumu asib, durdu buludlarda,  
Yenə bizim ay, başına dolanırkən buludlar da,  
Gözərimə göz dikərək gəlib baxdı pəncərədən.

Şair gözəlliklə kamalı qarşılaşdırmaqla insanla kosmosun əlaqəsindəki sağlam düşünəcəni, fəaliyyətin (hərəkətin – prosesin) rasionəl həllini, ziddiyyətlərin mahiyyətini dərk etməyi və ilaxını aydın görmüşdür.

*Mənim böyük camalımdan İlham alır bütün aləm,  
Mən də insan xayalı tək gündüzlərin aşiqiyəm.  
Lakin bəzən sairlərdən incimışam sözün dəzü,  
Onlar bəzən düz görməyir nə gecəni, nə gündüzü.*

Poemada Təbiət bütövün, tamin harmonik dərkinə xidmət edir və əxlaqi təminatın təsvirinə impuls verir; ağıl, ismət və gözəlliyin harmonik anlamı oxucunu düşündürür. Bu nöqtədə, hansı ki, səhbat Kainatda Ayın maddi varlığından gedir – mövhumi təsəvvürər – gerçəkliyin təhrif olunmuş elementləri birləşir, bədii məzmun kəsb edir. Filosof Hegel göstərir ki, sağlam insan düşünəcəsi öz dövrünün təsəkkür tərzini, cəhəng təsəvvürərini və mövhumatlarını özündə ehtiva edir... Əlbəttə, Ayın təsviri fonu – mövhumi şür ünsürləri təsəvvürərin və illüziyaların yaranmasına meydən vermir. Çünkü şair real zəmindo, gerçəklikdən ayrılmır. Bu prosesdə - hərəkətdə idrakin çevikliyi və müccərdə anlayışların yaranması taxayyülün konkret obyektindən kənara çıxmır; hərçənd, Ay qızı anasının razılığı ilə göyləri gəzir;

*Mən örtdüm başıma bir ağı kəlağayı,  
Buludlar qarşısında açıldı lay-lay.  
Mən getdim arxamca su sapdı anam,  
Bütün kainatın çıxdım seyrinə.*

və:

*Az getdim, üz getdim, dolandım yenə,  
Gəlib yaxınlaşdım yer kürəsinə,*

deməkən gerçəklikdən ayrılmazlığın təsdiqinə gəlir. S.Vurğun Ayın işığında öz dünyagörüşü ilə mənəvi-fəlsəfi problemlərin, Təbiət-İnsan paralelinin bədii həllinə gəlib çıxır. İnsanın içərisində cüccərən və yaşıyan məhəbbəti onu dünyaya gətirən Anada özünü tapmalıdır. Ana elə Təbiətin – Kosmosun özündədir, Təbiətin özü Anadır və İlahi tərəfindən idarə olunur. Ona görə də Allah Anaya bütün məhəbbətini vermişdir, ecazkar qüvvə bəxş etmişdir. Onun qarşısında hər şey solğun təsiri bağışlayır. Bu səməralı poetika insanın mənəvi davranışını, varlığın harmoniyasını açır və yeni problemlər meydana çıxır. İnsan yaşamaq üçün doğulmuşdur, təmiz, saf, qəbahətsiz, günahsız ölüm sürməlidir və Allah qarşısında buna cavabdehdir. Əgər ləkəli bir iş görmüşsə, bari, çalışıb onu yumağa, təmizləməyə nail olmalıdır. Necə ki, Ayın üzündəki ləkə Ana əllərinin “günahıdır” və bu “günahla” Kainati gəzir. Deməli, Ana bütün əzəməti və müqəddəsliyilə bərabər, övladlarına vurduğu ləkəni təmizləməyə çalışır. Bu ləkə ilə Kainatı – Kosmosu dolaşan Ay harmoniyani tənzim edə biləcəkmi? Axi, Kosmik kolliziyalar hələ ki, insanın əxlaqi təminatından asılıdır. Və Ana “günahını” həll etmək imkanından məhrumdur. Belə iş niyə Ay anasına güzəştə getmir? Əxlaqi

təminatı ödəməyən bu faciə kosmik kolliziyalara daxil olub, orada itmir? Əvvəlcə bu faciənin təsdiqini Aym sözündən eşidirik:

*Üzümdə gördüyüün bu uğ ləkələr  
Bil ki, anamdan bir yadigardır.  
Görürsən, nə böyük faciəm vardır.*

Biz Kosmosda ülvyyəti, onun (Kainatın) İnsanla harmoniyasını görməyi bacarmalıq ki, mənəvi faciə baş verməsin. Əgər buna nailiksə, insan əxlaqının nailiyyətində bir işq seli vardır, mənəvi katarzis Kainatın – Kosmosun harmoniyasında yerini tapmalıdır.

İnsan Təbiətdə – Anada özünü itirməməlidir, heçləşməməlidir və həyatın yaritmazlığını aradan qaldırmaq gücünə malik olmamalıdır. Təbiətə – Kainata – Anaya məhəbbətin ilkin cüçətilərindən yaranan əxlaqi ödəmə (təminat) bu prosesdə parçalanmamalıdır, məntiqi və emosional komponentlərini itirməməli və varlığın fiziki mənada, həyatda ontoloji funksiya daşıdıǵına zəmanət verməlidir.

Təbiət insan faciəsinin fərdi mövcudluğu probleminə yönəlir və burada insan təkə özünün yox, bəşəri harmoniyanın dərkini reallaşdırır. İlahi qüvvə - varlıq enerjisini eyni zamanda Yer kürəsinə vermişdir və əlaqəsini üzənməmişdir. Ayın məskən saldığı o yer də bir planetdir, canlı varlığın yaşamasına şərait yaratmışdır. Vaxt gəlib, ruzi-yemək qurtarmışdır, anbar boşalmışdır, bircə təknə unum qalmışdır – deyir Ana:

*Ah, qızım! Mən bəxtikəm  
O unu da bışırsəm,  
Ac qalarıq sabahdan,  
De, neyziyim, balacan?!*

Və Ay qızının Yer planetinə səfərinə etiraz etmir. Onun sözlərinin müşayiətçisi olan şairdir, bu fiziki şəxs də Allahla Yer oğlu – İnsan arasında poetik əlaqə yaradır. S.Vurğun şeirlərini yaranmasını İlahidən gələn “ağ işq yolu” timsalında görürdü. Ona görə də mənim fikrimcə, hər şeir yanan şair deyil, misraçıdır. Bu gün də hər ildə minlərlə şeir yazılır, oxuyuruq, yalnız bu rəqəm 5-10 şeirdə təsəlli tapır. Bəli, şairlər Allahın poetik xəzinə üstündə qoruduğu söz elçisidir!

Ay qızı öz Kosmos – məkanından – orbitindən çıxmışdır. Gördüyü, duyduğu hər predmetdə bir aləm var:

*Aləmə baxdıqca anladım ki, mən  
Hər kiçik zərrənin öz aləmi var.  
Dünya bir ahəngdə tutmuşdur qərar...*

Bu sonuncu fikir onu diqtə edir ki, Dünya, Kainat bir duyumda iarmoniya (ahəng) yaradır və İnsanın əlaqəni yaranan, bu dəfə isə bu missiya Ay qızının üzərinə düşmüşdür. O, Yer kürəsinə yaxınlaşır, dərələr, dağlar, əhələr, daxmalar, odlar, ocaqlar görün və yaşayan insanların xoş nəfəsini yur, ilk dəfə insan səsini eşidir. Bu səsdən böyük ləzzət alır:

*Bill kl, illiyimə işlədi bu səs,  
Yüz min il yaşasam canımdan getməz..  
Mən onda bildim ki, “yaranmaq”�dir?  
Başərsiz Kainat bir viranadır,  
Bildim, insan kimi böyük bir qüdrət,  
Hələ yaratmamış bizim təbiət.*

Ay qızı gənədir, ilk dəfə səyahətə çıxdığı üçündür – Yer kürəsini, onun insanlarını dərin idrakla anlamaqdə acizdir, onu hələlik Yer planetinin gözəllikləri, insan səsi təsəccübəldirir. Belə də olmalıdır, İnsan əqli hər şeyin mahiyyətinə, onun dərinliyinə vara bilməz. İlahinin sırları – hər kəs tərəfindən açılmağa qadır deyil. Dünyanın, Kainatın – Kosmosun bakırəliyi, anlaşılmazlığı da onun açılmaz sırrının gözəlliyindədir. Antik filosof Sokrat yerində demişdir: “İnsan idrakinin hüdudu İlahi idrakin nisbatında məhduddur”.

Maraqlı bir detal: Ay qızının diqqətini bir cütçü özünə çəkir, şair cütçünə filosofla da görüşdürü bilərdi, lakin... bax, o da ilahi sırrı açmağa cəhd göstərir, amma bu təşəbbüs baş tutmur və ilk dəfə Yer sakinlərinin mərhəmətini, öncə bərəkət-ruzi uğrunda işini görür. Haradan gəldiyini soruşur:

*Dedi ki: - Yaxın gəl, uzaqda durma,  
Yetim uşaqları kimə boyunu burma!  
Bu səsədə bir böyük mərhamət duyдум,  
İlk dəfə torpağı mən qədəm qoyдум.*

Cütçü: - Sən heç bənzəmirsin bizimkilərə, - deyir və cavab alır:

*Dedim: - Günsəz qızı Aydır adım,  
Daima göylərdə uçur qanadım.  
İndisə gəlmışam Yer kürəsinə.*

Cütçü - əkinçi, ruzi-bərəkət simvolu obraz olaraq fantastik deyil; Yer kürəsinin insanlarına çörək verən bir İnsandır; eyni zamanda mərhəmətlidir, həssasdır, diqqətlidir. Ay qızının gözündəki qəmli baxışı duyur, rənginin ağarmasını da. Müsahibindən onun ac olduğunu eşidəndə dərhal bağlamasını açır, bu nemətin “çörək” olduğunu dilə getirir. Ay qızı da ayıqdır, həssasdır; cavabında:

*Dedim: - Nə şirindir bu gözəl nemət!*

Cütçü də cavabında:

*Dedi: - İnsan əli yaradır bunu.  
Bu çörək yaşıdadır insan oğlunu.*

S.Vurğunun dahiyyəsinə baxın: Yerlə Kosmos arasında dialoq yaradır və Ay qızı hər iki planet arasında əlaqəsi rolunu oynayır. Cütçü:

*Get, günsəz anana xəbər ver ki, sən  
Bol isti, bol işq göndərsin biza,*

- deyir.

Ay qızının əqli qabiliyyətini, müqayisə aparmaq fərasətini görürük. Belə olmalıdır, hər halda o, Kainatı – Kosmosu təmsil edir və sual verir:

*Dedim: - Bəs nə üçün göylər mülkündə*

*Cörək tapılmayır biza bir gün da?  
Anamın istisi orda da vardır,  
Bəs nədən göy üzü bir boş anbardır?*

Ay qızının bu sualına marksizm-leninizm ideologiyasının – fəlsəfəsinin nəzəriylə yanaşmaq istəməzdəm: Kosmosda həyat yoxdur, torpaq da həmçinin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin! Ona görə də "cörək" anlamı mücərrəddir və s. Söhbət S.Vurğunun hərəkətin!

*Torpaqdan süd əmir hər sari sünbül,  
Torpaqdan göyərir hər çiçək, hər gül.*

Və Cütçü baba Ay qızına bir ovuc dən verir:

*Apar Göt üzünə bizim bu yerdən,  
Orda əlinizlə sapib becərin,  
Bir az zəhmət çəkib barını dərin.*

Demək, Yer oğlu insan Göt sakinlərinə dərin mərhəmət hissi bəsləyir, İnsanla Kainat arasındaki bu bağlılıq – ahəng pozulmamalıdır, inkişafda olmalıdır. Yox, əgər bu əlaqlılık pozulursa, insan öz alın təriylə çörək qazanmırısa, ...amma firavan ömür sürürsə - bunun özü harmoniyanın məhvidir. Harmoniya ilk növbədə fərdlər – insanların arasından başlayır; əgər biri digərinin hüququnu nəzərə almırsa, öz şəxsi həyatını bütün insanlardan üstün tutursa... bu fərd (dar mənədə) haçansa fiziki, yaxud mənəvi faciəylə karşılaşmalıdır. Ona görə ki, fərd-insan Təbiətin-Kainatın bir üzvüdür, aralarında məkan fərqliliyi var, cıçığından çıxdı, cəzası veriləcəkdir, özü də İlahi tərəfindən...

Ay qızı nəhayat, yetişir anasına - ən böyük hədiyyəsi nədir?

*Mən ona göstərib toxumluq dəni,  
Danışdım başımdan galib keçəni.  
Dinlədikcə məni anam şad oldu  
Ehtiyac dərdindən o, azad oldu.*

Səhərisi ana-bala göy üzünün seyrinə çıxırlar, cütçünün verdiyi toxumları mavi göy üzünə sapırlar...

Digər bir detal: Dən cürcər. Ulduzlar parlayır – bunlar ağ sünbüllərdir. Və Dünya dəyişir – Təbiətin qanunudur:

*Dəyişmiş yerini dağlar, dərələr,  
Bəlkə də qalmamış ilk mənzərələr.  
Nə deym! Dünyanın qocadır yaşı,  
Daima sırlanır dəyirmən daşı.*

Təbiidir, həyat dialektikanın qanunları ilə hərəkətdədir – inkişafdadır. Həyatda heç bir şey mahv olmur, fiziki görünümü dəyişir (Bu məsələ ayrıca mövzudur). Ay qızı tamam maraqlı açıqlama verir:

*Nələr flyütəməmiş!.. Lakin ulduzlar  
Hələ də cütçüdən qalmış yadigar.  
Onlar düşmənilər hərəkətindən,  
İnsan çörəyinin hərəkətindən  
Göy üzü daima gülər-gülşəndir –  
Hər kiçik ulduzun surəti şəndir.*

Bələ təxmin yaranır: Kosmosdakı – Kainatdakı ulduzların hər birində Yer planetindən göndərilən dənin (bu, şərti də ola bilər) sayəsində həyat vardır. Onların sakinləri əkib-becərirlər və şən yaşayırlar.

S.Vurğun poemada İnsan və Kainat konsepsiyasının bədii həllini təsvir etməzdən əvvəl, daha optimal yol seçir: İnsanla Kainatın harmoniyası gözəlliksiz qeyri-mümkündür və bu gözəllik eyni zamanda hər iki məfhuma (insana və kosmosa) aiddir.

*Ay gözəllik çadırını astı, durdu buludlarda,  
Yenə bizim ay, başına dolanırkən buludlar da,  
Gözlərimə göz dikərək galib baxdı pəncərəmdən.*

Təkrar verdiyimiz bu misralarda şair Gözəlliklə Kamalı qarşılaşdırmaqla İnsanla Kosmosun əlaqəsindəki sağlam düşüncəni, fəaliyyətin rasional həllini, ziddiyyətlərin mahiyyətini dərk etməyi və sairi aydın görmüşdür. Təsadüfi deyil ki, cütçü Ay qızına bir ovuc dən verir, aparsın bu yerdən göy üzünə, sapib becərsinlər. Ay qızı Xumar halallaşır:

*Mən uşub yüksəldim, yenə yüksəldim,  
Bir zaman anamın yanına gəldim.*

Şair intellekti və fantaziyasına yanaşsaq, deməli, o, uçur kainata, özü də "haman" vaxtunda. Təbii ki, S.Vurğun fizik deyildi, Eynşteynin Nisbilik nəzəriyyəsindən xəbərsizdi. Anası "nə zaman gecikdin" – sözlərini də təsadüfi deməmişdi...

Cütçünün verdiyi toxumları mavi göy üzünə - Kosmosa sapırlar... Qərinələr ötür, Dünya dəyişir öz cisimləriylə. Hətta ulduzlar da cütçüdən yadigar qalmışdır, hərəkətindən isə qalmamışdır. Buna səbəb insan çörəyinin bərəkatıdır.

Belə görünür ki, Kosmosdakı həyatın yaşaması səbəbləri Yer kürəsiylə bağlıdır. Burada cütçü, dediyimiz kimi, rəmzi obrazıdır, o. Allah tərəfindən göndərilmiş yaşam simvoludur. S.Vurğun adekvat olaraq Ay qızı obrazını verir; o da Kainatın – Kosmos məkanını rəmzi olaraq səciyyələndirir; eyni zamanda ilk dəfə İnsan varlığı ilə qarşılaşır, "bəşərsiz Kainat bir viranıdır", - deyir. Maraqlı bir detal nəzərə çarpır: Ay qızı – övladı mütəmədi olaraq Yerlə, insanlarınla temas tutur, əgər bircə gün görməsə insan oğlunu, ilan vurmuş kimli rəngi qaralar – etirafi. Bu kənar müşahidə idi və az sonra ayağı torpağa dayır, çobani görür, cütçü əkir, yer şumlayır. Cütçünün bu səsində bir

mərhəmət duyur. Lakin bu qızçıqazın yad yerdən – planetdən gəldiyini sezir və “haralısan?” – deyə soruşur: - Sən bizimkilərə bənzəmirsən:

*Dedim: - Günsəş qızı Aydır öz adım,  
Daim göylərdə uçur qanadım.  
İndisə gəlmışəm Yer kürəsinə.*

Ay qızına çörək verir, o isə ilk dəfə bu azuqəni – qidanı görür, fikrini cütçüyə də deyir.

*Dedim: na şirindir bu gözəl nemət!  
Dedi: - İnsan əli yaradır onu.  
Bu çörək yaşadır insan oğlunu.*

S.Vurğun “Ayın əfsanəsi” poemasını 1941-ci ildə qələmə almışdır; ikinci dünya müharibəsi artıq başlamışdı. Faşizm rejimi özünü əcaib ideyalarını dünya xalqlarına zorla qəbul etdirmək istəyirdi. Dünyamızın (Yer kürəsinin) və Kainatın (Kosmosun) harmoniyasının pozulması təhlükəsi reallığa çevrilirdi. Bu, baş tutarsa, növbəti falakətlə üzləşməli olacaq bəşəriyyət: İnsan qırğını, gözəlliyyin məhvini, məhəbbətin yarımqıq qalması və sair istər-istəməz ahəngin də məhvidir. Və belə bir durumda yegana “Sovet şairi” idi S.Vurğun – bəşəri mövzunu seçdi. Şair sosial prosesləri, kənar planetlərdə həyatın mövcudluğunu, hələlik Yer planetinin sivil keyfiyyətlərini təsvir etməklə, gözəllik məsələsini unutmadı. Və bu gözəlliyyin mənbəyi Yerdir, dünyanın əşrəfisi İnsan yaşayır burada, əkir-becərir və əldə olunan çörəklə insan yaşayır, nəsil artırır, Allaha itaətkar övlad dünyaya gətirir - ən böyük səadət!

S.Vurğun qeyri-adi inamı və poetik istedadı ilə oxuculara təlqin etdi ki, mühəribə(lər) Kainatın, Yer kürəsinin, bütövlükdə Kosmik dünyanın harmoniyasını pozmağa qadir deyildir və mənfi emosiya heç zaman hakim rolunu oynamaq qüdrətində deyildir. Necə ki, şair poemaya - əsərinə nöqtə qoyanda rahatlanır, qürur hissini yaşayır. Təbiət - görüm - fantom hərəkətdədir:

*Azacıq keçmədən açıldı səhər,  
Geydi al donunu yaqut üfüqlər.  
Xəzər bir aynadır üzü ləkəsiz,  
Ayıldı yuxudan qızım Aybəniz.  
Mən basıb bağrıma bu ayuzlümü,  
Bu şirin dillimi, şəkər sözlümü.  
Dedim ki: - Aybəniz! O Aya bənzə,  
Daima saf yaşa, daima təzə!*

Şairin qızının – cocuğunun poemaya gətirməsində də bir rəmz vardır və abəs yərə demir ki, “O Aya bənzə”. Deməli, Yer və Kainat bütövdür və bunların bağlılığını pozmaq qeyri-mümkündür. Bu ahəngin kontekstində İnsan özünü Kosmosda - Təbiətdə - Kainatda hiss etməli və buna zəmanət verməlidir.

## S.S.AXUNDOVUN “QARACA QIZ” ƏSƏRİNİN TƏHLİLİ

Sevda MEHDİYEVA,  
Bakı şəhərindəki 22 nömrəli orta məktəbin müəllimi

Milli uşaq ədəbiyyatımızın yaranması və inkişafında müstəsnə rolü olan ədəbilərimizden biri Süleyman Sani Axundovdur. Məktəb programında ədibin “Qırxulu nəşrlər” silsiləsinə daxil olan beş əsərindən (“Əhməd və Məleyka”, “Abbas və Zeynab”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf”) üçü - “Əhməd və Məleyka”, “Qaraca qız”, “Nurəddin” hekayələri V – VI - VII siniflərdə tədris olunur. Bu mövzuları tədris edərək yeni interaktiv təlim metodlarından istiادəyə xüsusi diqqət yetirirəm. Bu yazida S.S.Axundovun “Qaraca qız” əsərinin təhlilinə həsr olunmuş dərs icmali ilə həmkarları tanış etmək istəyirəm.

**Sınıf :** VI.

**Fənn :** Ədəbiyyat.

**Mövzu :** S. S. Axundovun “Qaraca qız” əsərinin təhlili.

**Məqsəd :** 1. “Qara” və “ağ” deyə cəmiyyətin təbaqalanması və bunun insanların həyallinə təsiri barədə şagirdlərin müəyyən fikir yürütmələri nail olmaq. Şagirdlərin daha humanist təbiyyə olunmasına nail olmaq, onlarda insanların kateqoriyalara, sınıflara ayrılmamasına nifrat hissə yaratmaq.

**İş forması :** Qruplarla iş.

**İş üsülu :** 1. Müzakirə. 2. Venn programı.

**Resurslar :** 1. “Qaraca qız” filmindən çəkilən fot kadrları. 2. Mövzu barada Power Point programında hazırlanmış təqdimat. 3. İş vərəqləri. 4. Darslık.

**Dərsin gedisi :**

Şagirdləri “Azadlıq”, “Cəsarət”, “Qələbə”, “Sədaqət” adlı 4 qrupa bölmərəm. Liderlər özlərini və qrup üzvlərini təqdim edirlər. Qruplara iş vərəqləri paylanır. İş vərəqlərində “Qaraca qız” filmində aid şəkillər eks olunmuşdur. Eyni zamanda, həmin iş vərəqlərini projektorla ekranда göstərəcək adımlar da təqdim edirəm. Qruplar onlara paylanan şəkilləri ardıcıl düzüb həmin hissənin məzmununu danışırlar.

**İş vərəqi 1. (“Azadlıq” qrupu)**



**İş vərəqi 2. (“Cəsarət” qrupu)**



### İş vərəqi 3 ("Qələbə" qrupu)



### İş vərəqi 4 ("Sədaqət" qrupu)



I mərhələ: Sonra motivasiya mərhələsi üçün tədqiqat suali qoyulur.

Tədqiqat suali : "Qaraca qız" əsərinin əsas ideyası nədir?

### II mərhələ : Tədqiqatın aparılması

Aşağıdakı iş vərəqlərini paylayır, eyni zamanda, proyektor vasitəsilə ekranda göstərir və şəhər edirəm:


### İş vərəqi 1 ("Azadlıq" qrupu)

"Qaraca Qız" əsərində Qaraca qızla Ağca xanımı müqayisə edərək onları təciiyyələndirən əsas cəhətlərini qeyd edin.

Qaraca qız	Ağca xanım

### İş vərəqi 2 ("Cəsərat" qrupu)

Şəhərin mövzusu "Poçt qutusu" əseri olmuşdur. "Qaraca Qız" əsərini "Poçt qutusu" ilə müqayisə edərək oxşar və fərqli cəhətlərini qeyd edin.



### İş vərəqi 3 ("Qələbə" qrupu)

Heyadtəki bütün insanları "Ağ" və "Qara" qruplarına ayırin. Sizce, Qaraca qız "Qara" qrupuna aiddirmi? Aldırsə, niyə? Beləliklə, əsərin ideyasını təpmağa çalışın.



### İş vərəqi 4 ("Sədaqət" qrupu)

Heyadtəki eşyalanı "Ağ" və "Qara" qruplarına ayırin. Əşyaları nəyə əsaslanaraq qruplaşdırıldınız? Bunların Qaraca qız və Ağca xanımı əlaqəsini müəyyən edin. Beləliklə, əsərin ideyasını təpmağa çalışın.



### III mərhələ: İnfomasiya mübadiləsi

Grup liderləri işlərini təqdim edir. İş vərəqləri lövhədən asılır. Onlar öz yazdıqlarını izah edirlər.

"Azadlıq" qrupunun cavabı:

Qaraca qız

Qabiliyyətli və bacarıqlıdır, tez bir zamanda çalışmağı, oxumağı, rəqs etməyi öyrənə bilir.

Ağca xanım

Mehribandır, bunu Qaraca qız və atası ilə münasibətlərində görürük.

Şərailə tez uyğunlaşdırıb, qaraçı dəstəsinə, Piri babaın komasına tez alışa bilir.

Cəsərətlidir, anasının və mürəbbiyəsinin iradəsinə əks çıxıb Qaraca qızla görüşür.

Mehribandır. Bunu Piri baba və Ağca xanımı münasibətlərində görürük.

Bacarıqlıdır, Qaraca qızdan rəqs etməyi öyrənə bilir.

Sədaqətlidir, dostlu Ağca xanımı ölmədən xiləs edir.

Sədaqətlidir, Qaraca qızə görə anasından söz götürür.

Baxımsızdır, Ağca xanım kimi onunla maraqlanan yoxdur.

Baxımlıdır, müəyyən rejimle yaşayır.

Qayıdan məhrumdır, ata və anasını itirir. Yusifin zülmlərinə maruz qalır.

Sözəbaxandır. Atasının icazəsi ilə hərəkət edir.

"Cəsərat" qrupunun cavabı:

"Poçt qutusu"	Hər iki əsərin oxşar cəhətləri	"Qaraca qız"
Savadsızlıq aleyhine yazılmışdır.	Hər iki əsərdə varlı və kasib təbəqənin münasibəti təsvir olunur.	Əsər sosial bərabərsizliyin təqidinə həsr olunmuşdur.
Ermənin bildiyi halda, azərbaycanlı poçt qutusunun nə olduğunu	Hər iki əsərdə kasib təbəqə sədaqəlidir.	

bilmir. <b>Novruzelinin başına gelen hadiseler onun sadələvhətliyi və nadanlığı səbəbindəndir.</b>	Her iki əsərdə axırdı azılen kəşb tövəqədir.	Qaraca qızın ölümüne sebəb həm onun həddən artıq sədəqəli, həm də yuxarı tövəqənin laqeydiyidir.
Xan Novruzeliyə 3 ay iş keşfildiyi üçün bəkəf olsa da, heç nə etmir.	Xan Novruzelinin dulusaqxanadan xılas edir, Hüseynqulu ağa Qaraca qızı evinə götürür, qızının onuna cynamasına mane olmur, ona həkim çağırır.	Hüseynqulu ağa Qaraca qız üçün həkləm getirse də, onu Ağca xanımdan qat – qat aşağı hesab edir.

"Qələbə" qrupunun cavabı:

"Ağ" insanlar	"Qara" insanlar
Ürəyişliyidirlər	Paxıldırlar
Qayığışdırırlar	Biganadırlar
Ədalətlidirlər	Qəddardırlar
Dözümlüdürlər	Dözümsüzdürler
Təvazökardırlar	Lovğadırlar
Pistli unudandırlar	Kinlidilər
Mehribandırlar	Acidildilər
Optimistidlər	Pessimistidlər
Fedakardırlar	Unutqandırlar
Sadiqidlər	Etibarsızıdlar
Səmimiidlər	Yalançıdlar
Həssasdırlar	Təkəbbülüdürlər
Hayatseverdirlər	Bağışlınlardır
Ürəyişlişəqəndlər	Qorxaqdırlar
Ürəyişyanandırlar	Qısqancıdlar
Diqqətlidirlər	Adamayovuşmazdlar
Zərifidlər	Əvəzçixəndlər
Güzəştə gedəndirlər	Avamidlər
Qırurfluqlar	Sadələvhətli
Ağlıldırlar	Davakardırlar
Savadlıdlırlar	Oğrudurlar

Biz insanları irqinə, rənginə, varına görə yox, mənəvi keyfiyyətlərinə görə təsnif etdik.

"Sədaqət" qrupunun cavabı:

Rənginə görə	
"Ağ" əşyalar	"Qara" əşyalar
Pambıq	Neft
Mətbəx əşyaları (soyuducu, paltaryuyan maşın və s.)	Maqnit
Süd, pendir	Torpaq
Qiymətli daşlar (almaç, brilyant)	Qiymətli daşlar (almaç, brilyant)
Texnika	Texnika
Kağız	Marmar
Geyim, ayaqqabı	Geyim, ayaqqabı
Dərmanlar	
Təbaşir	


Tanıdığımız əşyaları rənginə görə qruplaşdırıq. Lakin dəyərinə görə onlar heç

de bir – bir torrindən geri qalmır. Əşyaların rənginin onların mahiyyətinə və qiymətinə təsiri yoxdur.

IV mərhələ: *İnformasiyanın müzakirəsi.*  
*Müzakirə sualları:*

- Qaraca qızın dost yolunda bu dərəcədə fadakarlığı barədə nə deyə bilsiniz? Sizcə, bəle fadakarlıq lazımdır?
- Sizcə, Ağca xanım da böyükəndə Pəriçahan xanım kimini qadın olacaqmı?
- Qaraca qızın rənginin qara olması onun məhz "qara" qrupuna daxil olmasına əsas sebəb olub illərmi?
- Qara insanların ağ insanlardan, qara əşyaların ağ əşyaldan mahiyyət etibarilə fərqi varmı?

V mərhələ: *Nəticə və ümumiləşdirmə*



Ümumiləşdirmədən sonra formalasdırılmış ideyanı tədqiqat suali ilə (o bu suala cavab verim?) və ilkin farziyyələrlə müqayisə etmək lazımdır.

VI Mərhələ: *Yaradıcı tətbiqetmə (möhkmənləşdirmə)*

"Qaraca qız" hekayesinin məzmun və təhliliin aid qazanılan bilgilərin yaradıcı surətdə tədbiqinə dair test təpşiriciləri variantları üzrə şagirdlər paylanır. Nəticələr liderlər tərəfindən yoxlanıb təqdim olunur.

VII Mərhələ: *Qiymətləndirmə*

Meyarlar	Fealiyə və eməkdaşlıq	Tədqiqat və təqdimat	Təhlilətmə və nəticəçixarma	Ümumi bal
Qruplar				
Azadlıq				
Cəsarət				
Qələbə				
Sədaqət				

Ev tapsırığı: Ətrafinızdakı tanığınız insanları müsbət və mənfi keyfiyyətlərinə görə qruplaşdırın və səbəbin faktları göstərin.

## DİLİN TƏDRİSİNİN BƏZİ PROBLEMLƏRİ

Tariyel ƏLİYEV,  
Azərbaycan Dövlət Ağrар Universitetinin dosenti

18 noyabr 1991-ci il tarixdə "Azərbaycan dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan tarixində yeni dövr başlandı. Bu yeni dövrün banisi və qurucusu olan Heydər Əliyev cəmiyyətin inkişafına, dövlətin gələcək uğurlu təleyinə xidmət edən bütün sahələrə diqqəti cəlb etdi. Uğurla aparılan islahatlar nəticəsində artıq Azərbaycan dilinə də qabaqcıl əlkələrin təhsilinə integrasiya olunmaqdadır. Bu da şübhəsizdir ki, təhsil islahatında ayrı-ayrı fənlərin tədrisi problemi həmişə diqqət mərkəzində olmuşdur. Həmin fənlər içərisində Azərbaycan dilinin özünəməxsus yeri vardır. Bu özünəməxsusluq ilk növbədə Azərbaycan dilinin cəmiyyətdə tutduğu mövqə ilə – dövlət dili olması ilə bağlıdır. "Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu" ilə müəyyənənəşen bu status ana dilimizin işlənməsi, təkmilləşməsi üçün geniş üfüqlər açır. Elə həmin Qanunun 5-ci maddəsində yazılır: "5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. 5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir". Deməli, Azərbaycan dili fənninin məktəbdə yerini müəyyən edən amillərdən biri də onun təhsil dili olmalıdır. Bu dil, bir növ, digər fənlərin də tədrisində açar rolunu oynayır: Azərbaycan dilini bilməyən şagird, təbii ki, bu dildə tədris edilən digər fənləri də lazımı səviyyədə qavraya bilməyəcək.

Son illər Azərbaycan dilinin tədrisi ilə bağlı çox işlər görülmüşdür: yeni proqramlar tərtib edilmiş, dərsliklər nəşr olunmuş, elmi-tədqiqat işləri aparılmışdır və s. Lakin müşahidələr göstərir ki, dilimizin tədrisi ilə bağlı hələ də bir çox problemlər qalmaqdır, həllini gözləməkdədir. Onlardan bəzilərini nəzərdən keçirək.

Son vaxtlar **interaktiv təlim metodları**, **təlimdə yeni texnologiyalardan** istifadə barədə çox sõhbət gedir. Təbii ki, Avropa təhsil sistemində qoşulmaq üçün bu metodlardan istifadə vacibdir. Bu baxımdan Azərbaycan dilinin tədrisi metodikası sahəsində də müəyyən işlər görülmüşdür. Ayrı-ayrı metodist alımların, "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalının problem baxımından gördükleri işlər təqdirəlayıqdır. Lakin bu metodlardan istifadə sahəsində özünü göstərən bəzi meyillər narahatlıq doğurur:

a) Bəzən interaktiv təlim metodlarından istifadə kor-koranə xarakter daşıyır, fənnin, ayrı-ayrı mövzuların xüsusiyyətləri nəzərə alınır.

b) Ənənəvi metodlardan imtina edilir. Bu da elmdə ən ciddi prinsiplərdən olan varisliyi pozur. Təbii ki, təlimdə istifadə olunan metodlar mövzunun xarakterinə uyğun seçilməlidir. Azərbaycan dili dərsliklərində elə mövzular var ki, onları ənənəvi metodlarla üyrətmək daha uğurlu nəticələr verər.

c) İnteraktiv təlim metodlarından istifadə, bir növ, kompaniya xarakter alır, bundan daha çox açıq dərslərdə istifadə olunur. Əslində, müəllim yen təlim texnologiyalarından müntəzəm şəkildə istifadə etməlidir. Belə olduqda şagirdlər həmin metodlara alışır, mövzunu daha yaxşı mənimsayırlar.

d) Bu sahədə fundamental tədqiqat işləri aparılmalı, tədqiqatın nəticələr orta məktəb praktikasına ciddi və məqsədli şəkildə tətbiq olunmalıdır.

Orta əməmtəhsil məktəblərində Azərbaycan dilin tədrisi ilə bağlı problemlərdən biri də program və dərsliklərlə əlaqədardır. Hazırda qüvvədə olan "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dil proqramı" Təhsil Nazirliyinin 09 oktyabr 2002-ci il tarixli 967 sayılı əmri ilə təsdiq edilmişdir. Sonradan bu proqrama müəyyən əlavə və dəyişikliklər edilmişdir. Məsələn, 2005-ci ildə proqramın ümumi redaktoru və tərtibçilərindən biri professor Yusif Seyidov mətbuatda çıxış edərək bildirdi ki, müəllimlərin istək və arzularını nəzərə alaraq, bəzi mövzular VIII sinifdən IX sinfə keçirilir. Bura "Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər", "Cümənin şəxsə görə növləri" daxil edildi. Bu dəyişiklik sonra nəş olunan alternativ dərsliklərdə birində (Y.Seyidovun əsas müəllifliyi ilə olaraq VIII və IX siniflərin dərsliklərində) nəzərə alındı, digərində isə (Q.Kazimovun əsas müəllifliyi ilə çap edilən VIII və IX siniflərin dərslikləri əvvəlki bölgü saxlandı). Bu dəyişiklik məlum olmadıqdan respublik məktəblərində ikili istiqamət öz əksin tapdı; bəzi məktəblərin IX siniflərində mürakkəb cümlə ilə, bəzilərində isə qrammatik cəhətdən cümlə növləri ilə bağlı olmayan sözlərlə dərslərə başlanılması ilə nəticələndi.

Yeri gəlməkən, bir məsələni də qeyd etmək istəyirəm. Məlumudur ki, əvvəl dövlət proqramı tərtib edilməli, müzakira və təsdiq olunmalı, sonra isə bu proqram əsasında dərsliklər yazılmalıdır. Ancaq bəzən belə bir ənənə özünü göstərməkdədir: dərslik yazıılır, həmin sinfin proqramı dərsliyi sonunda verilir. Bu, əslində yaxşıdır: proqramı əldə edə bilməyən müəllif onun dərslikdəki variantından faydalana bilir. Amma bəzən də dərslikdək proqramla Təhsil Nazirliyinin təsdiq etdiyi proqram uyğun gəlmir. Fakt nəzər salaq: X sinfin "Azərbaycan dili" dərsliyinin (müəlliflər: Tofiq Hacıyev Nizami Cəfərov, Nizami Xudiyev) sonundakı proqramda "Dil haqqında ümumi məlumat" bölməsinin tədrisinə 13 saat, Təhsil Nazirliyini proqramında isə 8 saat ayrıılır. Bölməyə daxil edilən mövzularda da fərqlər var. Hər ikisindən sitat göstirməklə müqayisəni oxucuların ixtiyarına veririk:

"Azərbaycan dili anlaysı. Ədəbi dil haqqında. Azərbaycan ədəbi dil Azərbaycan dilinin türk dilləri ailəsində yeri.

Dil və mədəniyyət. Dil və xalqın tarixi. Azərbaycan dili milli və dövlət dili kimi. Azərbaycan xalqının böyük şəxsiyyətləri ana dili haqqında.

Dil nədir? Dilin funksiyaları. Yazı. Dilçilik. Dilçiliyin digər elmlərin içərisində yeri ("Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili programı". Bakı, 2002, səh.53).

"Dil nədir? Dilin funksiyaları. Yazı. Dilçilik və onun digər elmlər içərisində yeri. Azərbaycan dili anlayışı. Azərbaycan dilinin türk dilləri ailəsində yeri və morfoloji quruluşu.

Dil və mədəniyyət. Dil və xalqın tarixi. Azərbaycan dili milli və dövlət dili kimi. Azərbaycan xalqının böyük şəxsiyyətləri ana dili haqqında" (X sinifin dərsliyi, 2009, səh. 141).

Dövlət programında "Dilçilik sistemi"nin öyrədilməsinə 37 saat vaxt ayrılmış və burada aşağı siniflərdə keçilmiş sistematiq kursun bütövülükda (fonetikadan sintaksis də daxil olmaqla axırı qədər) təkrarı nəzərdə tutulur. X sinif dərsliyində isə bu bölmə "Azərbaycan dilinin quruluşu" adlanır, tədrisi üçün 7 saat nəzərdə tutulur. Bu sinifdə fonetika, leksika və frazeologiya, sözün tərkibi, söz yaradıcılığı bölmələri təkrar edilir və sistema salınır, digər bölmələr XI sinif saxlanılır. Program dövlət sənədidir, ona əlavə və döyişikliklər ayrı-ayrı şəxslər (hətta bunlar mütəxəssis olsalar belə) tərəfindən aparla bilməz. Program nazirin əmri ilə təsdiq olunursa, ora edilən döyişikliklər də rəsmi şəkildə təsdiqlənməlidir.

Pedaqoji ictimaiyyətə yaxşı məlumatdır ki, bu təhsildə islahat işi çoxdan başlanmışdır. Uzun müzakirələrdən sonra ayrı-ayrı fənlər və siniflər üzrə kurikulumlar hazırlanmış və mətbuatda dərc edilərək pedaqoji ictimaiyyətin müzakirəsinə verilmişdir. 2008-ci ildən isə I sinifdən başlayaraq bu kurikulumlar tətbiq olunmağa başlamışdır. Yaxşı haldır ki, bu prosesin gedişi "ildə bir sinif" prinsipinə əsaslanır. Deməli, 2008-ci ildə I sinifdən başlayan bu iş şagirdlər sinifdən sınıf keçidkən tətbiq olunmağa başlayacaq. Növbəti tədris ilində mövcud I, II və III siniflərdə yeni fənn kurikulumları əsasında hazırlanmış program və dərsliklər üzrə iş aparılacaq. Deməli, bir neçə ildən sonra artıq V siniflərdən başlayaraq Azərbaycan dili fənninin tədrisi də bu prosesə qoşulacaq. Mətbuatda dərc olunmuş "Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ana dili kurikulumu" deməyə əsas verir ki, bu iş uğurla davam etdiriləcək. Fənn kurikulumunda ana dili kurikulumunun xarakterik cəhətləri, fənnin əhəmiyyəti, məqsədi, vəzifələri, əsas və orta təhsil pilləsi üzrə ana dili təliminin məzmunu, ana dili kurikulumunun strukturunu, lənləyib-anlama və danışma, oxu, yazı, dil qaydaları üzrə məzmun xətləri, bu xətlər üzrə aparılan işlərdən gözlənilən nəticələr və s. ətraflı şəkildə şərh lunur. Sonra hər sınıf üzrə məzmun standartları verilir. Sinifdən sınıf keçidkən qeyd etdiyimiz məzmun xətləri dəyişir, mürəkkəblaşır və beləliklə, girdin inkişafı təmin edilir. Azərbaycan dili dərslikləri hazırlanarkən ana i kurikulumundakı bu tələb və göstərişlər nəzərə alınsa, dərsliklərlə bağlı tərəfdaşlıqda qeyd etdiyimiz problemlər də öz həllini tapar.

Ümumiyyətlə, ana dilinin öyrədilməsi, inkişafı və qorunması məsələsi məktəbin problemi deyil. Sözsüz ki, məktəb bu baxımdan öndə əlidir, nümunə göstərməlidir. Ancaq dil ümumxalq sərvəti olduğundan öyrədilməsi, qorunması kimi masələlər də ümumxalq işinə çevriləməlidir.

## Polemika

# MİLLİ-MƏNƏVİ KİMLİYİMİZ VƏ DİLİMİZ...

Mobil ASLANLI,  
Bakı Dövlət Universitetinin dosenti,  
pedagoji elmlər namizədi

Ana dilinin dərindən öyrənilməsi, sevilməsi doğma xalqın tarixini, onun qəlbini, təcəyini anlamaq deməkdir. Dilin unutulması millətin öz varlığından, mənəvi mədəniyyətindən məhrum olması ilə nəticələnir. Vətənsevərliyin əsas meyarlarından biri də dilsə münasibətdir.

Bir vaxtlar ədəbi mətbuatda və çıxışlarda Bəxtiyar Vahabzadə, Asif Ata, Aydin Məmmədov, Kamil Vəli Nərimanoglu, Yusif Seyidov, Tofiq Hacıyev, Qabil, Tofiq Bayram, Kamal Abdulla, Abbas Abdulla, Hüseyn Abbaszadə, Sabir Rüstəmxanlı və başqa ünlü alimlərimiz, tanınmış qəlam sahiblərimiz diliimizə göstərilən əgəy münasibətlə bağlı həyəcanlı təbili çalırdılar.

Yetmiş ildən artıq bir dövrə rus imperiyasının təsiri ilə formalasılmış bəzi "ziyahılarımız" ana dilinə nəinkar münasibət göstərir, onun saflığı uğrunda mübarizədən kənardır qalırdılar. İclaslar, konfranslar, seminarlar, elmi şuralar... hamısı rus dilində. Getsin o günlər, bir də gəlməsin! Amma bu olaylar nə digər Qafqaz respublikalarında, nə də Pribaltikada baş verib. Yalnız Orta Asiya və Qazaxistan kimi respublikalarda, bir də bizzət beləydi.

Bu yazınızı mən itkisi, yoxluğunu xalqımızın hayatında çox ağır facia olan şair Bəxtiyar Vahabzadənin xatirəsinə ünvanlayıram. Zalim fələk, amansız ölüm onu aldı. Xalqımız müdrik ağsaqqalını itirdi. Onunla mənəvi varlığımızın, ədəbi dünyamızın şəmi əridi, dilimizin keşiyində sayiq dayanan əsgəri qeyb oldu!

Şairin bir neçə il bundan öncə Bakı Dövlət Universitetində dilimizin bənzərsiz gözəlliyi, şirinliyi barədə dediyi xoş sözləri xatırlayıram. Milliyətə erməni olan Marietta Şaginyanın dilimi «bütün Şərqi dillərinin açarı» adlandırması, özünün də bu dili bilməsi ilə bağlı məqamlar yadına düşür. Bəli, bu barədə yetərinə misallar görtirmək mümkündür. Vaxtilə klassik şairimiz M.Ş.Vazehdən Şərqi dillərini öyrənmiş almanın şairi və tərcüməçisi Fridrix Bodenstedt dilimizin coğrafi miqyas baxımından geniş, sərhədsiz ərazidə sevilərək işləndiyinin şahidi olduğunu gizlətmirdi. O yazdı ki, Qafqazda yaşayan adamlarla ənsiyyətdə olmaq üçün Azərbaycan dilini bilmək kifayətdir.

XX əsrin ən böyük nəşr ustadlarından olan türk övladı Çingiz Aytmatovun vaxtilə SSRİ-nin ən nüfuzlu mətbü organelərindən biri olan «Literaturnaya qazeta»dakı müsahibəsi yadından çıxmır: «Hər bir dil

xalqı üçün böyükdür. Və hər bir kəsin qarşısında bir övladlıq borcu var; ana dilinin təmizliyini qorumaq, onu daha da zənginləşdirmək. Xalqın ölməzliyi, əsasən, onun dili ilə ölürlür».

Dünya miqyasında tanınmış bir çox şəxsiyyətlər dilimizin müsiqi, poeziya, məhəbbət, gözəl ünsiyyət vasitəsi olduğunu dənə-dənə vurgulayıblar. Dilimizin bənzərsiz şirinliyindən vədə gələn görkəmli alman tədqiqatçısı Avqust Müller dediyi kimi, sanki dünyanın bütün dilçisi alımları yüksib bu dili (Azərbaycan türkəsini. – M.A.) öyrənmək üçün yaradıblar ki, baxın, dil belə olar. Məşhur alim qeyd edirdi ki, Azərbaycan türkəsi öz qrammatik formaları, söz ehtiyatı, üslub imkanları ilə barlı-böhrəli ağacı xatırladır.

Azərbaycan (türk) dili lügət ehtiyatının zənginliyi, ifadə imkanları və üslub gözəlliyi ilə sehri bir gücə malikdir. Dilimizin ahəngdarlığından, müsiqiliyində bəhs edən rus şairi M.Y.Lermontov yazdı ki, mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum. Azərbaycan dilini öyrənməyə başladım. Həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri dildir.

Yadına bir neçə il bundan əvvəl iranlı soydaşımızın – Bəxtiyar müəllimə yad dildə yazdığı məktubda dilimizi öyrənmək üçün ondan dərslik göndərməsini xahiş etməsi düşür. Şair də haqqı olaraq, həmin şəxəs «Adam dilini lügətdən deyil, yalnız anasından, onun laylasından öyrənməlidir» deyrək, həmin ürək ağırdıcı məktuba «Nə ondansan, nə bundan» adlı şeirlə cavab yazır:

Yad dildə məktub yazıb qardaş öz qardaşına,  
Bu məktubu oxuyan nə kül töksün başına?  
Hökümənə bax həsrətin,  
Hökümənə bax zillətin.  
Bəs anası yox imiş bu zavallı millətin-  
Bir amcadan süd əman əkiz övladlarına öz dilini öyrəde?..

Dil xalqın ən böyük sərvəti, tükənməz mədəniyyət xəzinəsidir. Dil şəxsiyyətin qabiliyyətini və aqlını, kamillik səviyyəsini göstərən meyərdir. Böyük mütəşəkkir, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, milli mücahidimiz M.Ə.Rəsulzadənin «Milli dirilik» adlı əsərində yazdığı kimi, milliyyətin ümdə yükünü təşkil edən şey dildir. Dil xalq, millət deməkdir. Milliyət gəmimizin sükanını bərk-bərk tutub onu məqsədinə doğru yönəltməliyik. Azərbaycanda hələ də dilinə həqarətlə baxan övladının rus (indi də ingilis) dilində təhsil almasından fərəhələnən soydaşlarımız nə qədər desən. Təəssüfə deyirəm ki, onlar nə folklorumuzu, nə klassik ədəbiyyatımızı, nə çağdaş ədəbiyyatımızı, nə müğəmimizi, nə sazımızı tanıyırlar. Rus imperiyasının qılıncının kəsən vaxtlarında Bəxtiyar Vahabzadə yazdı:

Ey öz doğma dilində danışmağı ar bilən,  
bunu iftixar bilən  
Fasonlu ədəbazılar,  
Qəlbinizə oxşamır, qoşmalar, telli sazlar  
Bunlar qoy mənim olsun,  
Ancaq vətən çörəyi sizlərə qonım olsun. ("Ana dili" şeiri)

Şübhəsiz ki, Bəxtiyar müəllim həmin şeiri ən aşağıdan başlamış rəsmi tədbir və icaslarda, mötəbər məclis və yığıncaqlarda bütün məruzə və çıxışlar rus dilində gedən dövrlərdə yazılmışdır. B.Vahabzadənin böyük lüyü Azərbaycan xalqının təşəkkür ilə danışmağındadır. Və bir vaxtlar ailəsi rusca danışan, övladlarını əcnəbi dildə oxutdurulan dövlət məmurları Bəxtiyar müəllimin belə şeirlərini əsərlərində çıxarırdılar. Həmin Bəxtiyar Vahabzadədir ki, sovet imperiyasının diktator rejiminin kəsəkəs dövründə «Ağlar – güləyən» (1962) poemasını yazdı:

...Hansi qanunda var ki,  
Bir xalqın ana dili  
Dilim-dilim kəsilsə.  
Od içində yansan,  
Sənə yasaq edələr  
Yandım deməyi belə?..

Xalqın içində yaşayıb, xalqdan uzaq olanlar az deyil. Bəxtiyar müəllim publisistik məqalələrinin birində yazdı ki, S.Rəhimov, Ə.Vəliyev, B.Bayramov, Q.Qasimzadə ilə birlikdə vaxtilə böyük vəzifədə olan bir məmурun qəbuluna getmişdik. Kim olduğumuzu soruşdu, dedik. Qəribədir, bu yoldaş heç birimizi tanımırdı. (B.Vahabzadə. Gəlin açıq danışaq. Bakı, Azərnəşr, 1988, səh.34.). Amma mən inanıram ki, həttə ən xırda rus məmuru belə öz yaziçıları Leonovu, Markovu, Sofronovu, Trifonovu, Astafyevi, Rasputini, Bondarevi və b. tanımasın. S.Razinin, Sisianovun, Yermalovun dilinim Vazehin, Vaqifin, Sabirin, M.Cəlilin dilindən daha üstün olmasını zənn edən manqurtlar barədə alovlu vətənsevər şairimiz Əli Nəzmi hələ keçən əsrin əvvəllerində belə deyirdi:

Hər kəs ki, gedir rus dilini qılmağa təhsil,  
Az-maz qonşur türkü lisanın bir-iki il.  
Bəs ki qarışır bir-birinə sonra bütün dil,  
Kim zənd edəcəkdir bu müsəlman gərək olsun.

Poeziyasına bütün dünya vaqif olmuş qüdrətli söz və sənət bahadını M.Füzuli də ona canı qədər əziz olan türk dilində yazıb-yaratmaq yanğını belə izhar etmişdir:

Ey feyzəsəni ərabı türkə acəm,  
Qıldırm ərabı afsahi-ohli-aləm,  
Etđin füshayi-acəm İsadəm  
Mən türkəbandan iłtifat eyləmə kam...

Füzuli bu parçada uca Tanrıya müraciət edərək deyir: «Ey ərab, acəm və türk millətlərinə zövq verən Tanrı, ərab millətinin dünyanın ən fəsih danışan milləti etmişən, acəm (fars) fasılərinin sözlərini İsa nəfəsi kimi cana can keçən bir gözəlliyyət ullaşdırımsın. Mən türkəm, türk dilində yazmaq istiyirəm. İltifatını məndən əsirgəmə!».

Bu yaxınlarda respublikamızın qonağı olmuş Almaniyanın Frayburg Universitetinin professoru Volker Adamin xalqımızın ünvanına dediyi bir söz yadına düşür. Almaniyalı alim soydaşlarımızın hələ də biri-birilə rusca danışmalarına təccüb edərək bildirdi ki, bizim ölkədə bu cür insana çox pis baxırlar. Xalqımızın istəkli şairi, qeyrət simvolümüz Bəxtiyar müəllimin bir vaxtlar Xətai dilinə nankor baxanlara üz tutaraq yazdığını bir şeir yaddaşında dərin iz buraxıb:

Xətai, taxtında sən fərman oldun  
Dillərə hökm edən qəhrəman oldun,  
Bəs nüvə sən bu gün pərişan oldun,  
Babak qılıncdan od alan dilim?!

N.B.Vəzirov da vaxtilə öz ana dilini bəyənməyənləri, bu dilə laqeyd olanları ciddi tənqid etmiş, qələm dostları olan H.B.Zərdabi və F.Köçərli ilə eyni mövqedən çıxış edərək, dilin aradan çıxmamasını millətin məhvini kimi şərh etmişdir. Ədibin bu məsələyə həsr etdiyi felyetonlarının birində o öz dilini bəyənməyən, damışanda yad sözləri işlədən cahilləri ifşa edib yazmışdır: «- Oğlan, nə əcəb «Heyat»ın rəsmi-güşədina, yəni açılmasına təşrif götirməmişdiniz?

- Bana, «priqlaşeniyə» göndərməmişdilər və bir də, vallah, «zanyatiyə», işim o qədər çoxdur ki, sən ölüsan, «abed də yadına düşmür... Danış görək nə var idi, yaxşımı keçdi? «Reç» zad deyən oldumu?... (N.B.Vəzirov. Məqalə və felyetonlar, səh.29).

Bəzliklə, M.Ə.Rəsulzadə, Ə.Nazmi, H.B.Zərdabi, F.Köçərli, Ə.F.Nemanzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, A.Səhhət, M.Hadi və b. parlaq ziyanlarımız kimi Cəmənzəminlini də ana dilinə bəzi ziyanların belə münasibəti ciddi şəkildə narahat edirdi. Bəla burasındadır ki, daim dilimizin keşiyində duran B.Vahabzadənin təbrincə desək, bu cür "Fasonlu ədabazlar", alovlu mücahidimiz Xəlil Rza Ulutürkün dili ilə desək, "Qab dibi yalanıyanlar" nə öz dillərini, nə də rus dilini mükəmməl bilirlər. Həm o dildən geri qahırlar, həm də bu dildən.

1990-ci il 20 Yanvar qırğıından sonra Bakıdan qaçmış rusları yenidən yalvarıb geri qaytarlığımız zaman bir rus qadını ölkəmizi tərk etməyinin başlıca səbəbini artıq respublikada dövlət dilinin Azərbaycan dili (!) kimi qərarlaşması amili ilə əlaqələndirirdi. Xatirimdədir, jurnalistin qadına "burada doğulub boy-a-başa çatdığınız halda, bəs nəyə görə bizim dili öyrənməmisiniz" sualına qadın: «mənimlə ünsiyyətdə olan azərbaycanlıların özləri bir-biriləri ilə rusca danışırlarsa, onda mənim bu dili öyrənməyə ehtiyacım vardırmı?» - deyə cavab verirdi.

Deyilənə görə, türk dünyasının böyük şairlərindən olan Nazim Hikmat mühacirət döñəmində Moskvadan Bakı hava limanına enərkən ətrafdakı çoxsaylı şur və plakatlara nəzər saldıqda heyrətə gəlir. Şair onu qarşılayanlara deyir ki, azərbaycanlılar sülh istəmirlər, deyəcəksiniz niyə, çünki mən burada bütün yabançı dillərdə sülh sözünü oxudum, təkcə Azərbaycan türkçəsindən savayı. Bu problemlə bağlı mərhum şairimiz, istedadlı alim Qasim Qasimzadənin maraqlı bir söhbəti yadına düşür. Soydaşımız Tiflisdə məşhur gürcü şairi Qalaktion Tabidzenin yubiley gecəsində dünya şöhrətli türk yazarı Əziz Nesinlə dil mövzusunda apardıqları söhbəti ürkən ağrısı ilə yada salırdı. Professor qeyd edirdi ki, yığıncaqlarda, mitinqlərdə, küçələrdə, danışıqlar gürcüçə gedirdi. O danışırkı ki, təntənəli gecədə Əziz Nesinlə yanaşı əyləşmişdik. Ə.Nesin birdən soruşdu: «Sizdə, Bakıda neçin böylə deyil?» Mən haqli suala haqsızın bərəət cəhdini kimi cavab verdim ki, «Bakı beynəlmiləl şəhərdir, u baxımdan Tiflisdən çox fərqlənir». O, razılaşmadı: «Hayır, canım, -

dedi, - Sizinkilər odalarında kəndi sevgilisi ilə də rusça konuşuyorlar». Əlbəttə, bu, ötəri irad deyildi. Böyük nasır dəfələrlə Azərbaycanda gördüyü mənzərədən haqli qənaata gəlmış və onu çox sərrast ifadə etmişdir.

Bəli, bu həmin xalqdır ki, ölkələrinin paytaxtının ən görkəmli yerində gürcü dilinə möhtəşəm abidə ucaltmışdır. Dilə biganə münasibətdən təşvişə düşən Bəxtiyar Vahabzadə şeirlərinin birində məzəlmlüğün hökm sürdüyü bir zamanda qüber olmuş qəlbimizdəki siziltini bəslə təsvir edirdi:

Niya mənim ana dilim  
Gəlmə dilin qabağında  
titim-titim titrəməli?  
Niya doğma yad olmalı.  
Öz sözərim öz dilimdən qovulmalı?

Bələ sözləri yalnız Bəxtiyar Vahabzadə deyə bilərdi. Tanrıya şükür olsun ki, xalqın milli varlığını qoruyan, heysiyatını yaşadan, kimliyini təlqin edən qan yaddaşı varmış. Nə yaxşı ki, damarlarına milli mənlik duyğusu hopan B.Vahabzadə kimi təpərlə, qeyrətlə fədailər varmış.

Mənbələrdə göstərilir ki, böyük Səlcuq imperatoru Alp Arslan dövlət başına gəldikdən sonra dərhal xalqın doğma dilində (Türk. - M.A.) yazıl oxumasına, özünəməxsus ədəbiyyat yarada bilməsi üçün bələ bir fərman verir: «Yerli dildən başqa fars və ərəb dillərində yazüb-oxuyanlar cəzalandırılacaq, özlərinə fars və ərəb dillərində təxəllüs və ləqəb götürən hökumət məmurları vəzifədən xaric ediləcəkdir».

Yalnız Şah İsmayı və oğlu Şah Tahmasib istisna olmaqla Azərbaycanda və İranda şahlıq edən bütün türk sülalələrinin varisləri türk dilində deyil, farsca yazırıldilar. Sarayla bağlı olan elm, sənət, söz adamlarının və millətin mənəvi faciəsinə səbəb təqlidçilik oldu. Təbrizlilər, Gəncəvilər, Şirvanilər, Urməvilər, Marağalılar, Rumlular, Bakuvilər, Xaqqanilər, Əvhədilər, Tusilər kimi dühalarımız bənzərsiz türk dilini qoyub, fars və ərəb dillərində yazüb yaratırdılar. Neticədə bu gün nəinki onların əsərlərinin, hətta özlərinin bəla türklüyünü dünyaya sübut etmək üçün dəridən, qabiqdan çıxırıq. Xalqımızın məşhur şairi Mirzə Ələkbər Sabir «Ürəfa marşı» adlı satirik şeirində ana dilinə xor baxanları gülüş obyektiñə çevirirdi. Sabirin yaradıcılığında Vətən həsrəti, dil sevgisi, millət yanğısı daim diqqət mərkəzində olub.

İntelijentlik, bu ki, bəhətan deyil.  
Türkü danışmaq bizi şayan deyil.  
Türk dili qabili-ürfan deyil.  
Biz buna qail olan insanları...  
Ay bərakallah, nə gözəl canları!

Vətən, millət, dil - bu üç qüdrətli və müqəddəs simvolun vətən övladlarına aşılanması, milli varlığımızın yaşadılması baxımdından tutarlı vasitədir. Xüsusiə klassik irdimizdən bəhərlənmək bütün sahələrdə aparılan tərbiyə işlərinin özəyini təşkil etməlidir.

## **"Meyxana" yox, "bədiha"!**

Məlum olduğu kimi, son vaxtlar "meyxana" sözü şeirlə bədahətən deyişən söz sahibləri tərəfindən başqa sözlərlə əvəzlənməkdədir. Onu gah "bədyə", gah "bədiyyə", gah "bədia", gah da "bədiha" adlandırırlar. Tədqiqatçılar isə həmin əvəzlayıcıların düzgün olub-olmadığını araşdıraraq, müxtəlif məməmməslər üzə çıxardırlar.

Hazırda "meyxana" sözünün şeirlə deyişməsi məqamında işlənməsi həqiqətən də düzgün olmazdı. Çünkü həmin söz "şərab içilən yer", "şərab dükəni" manalarını verir. Fars dilindən leksikonumuza keçən bu sözün "meyxana" deməkla, şeirlə deyişməklə yalnız simvolik əlaqəsi var ki, o da bu gün ilkin mənasını (icib-deyişmək, bir növü söyüşmək mənasını) itirmişdir. İndi artıq o cür deyişmələrin məkanı da dəyişib, məzmunu da.

Poeziyanın bədahətən şeirlə deyişmək janrı klassik ədəbiyyatda qədimdən üzübüri mövcud olduğu üçün o, "bədiha" adlandırılmışdır. "Bədiha" sözü hazırlıqla, birdən-birə deyilən şeir mənasındadır. Ərəbcə olan bu söz "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə də vardır. Lüğətimizdə "bədihaçı" "bədihədeyən" sözləri də yer almışdır. "Meyxana" sözünün "bədiha", "meyxanaçı" sözünün "bədihaçı", "bədihədeyən" adlandırılmasının də düzgün olardı.

O ki qaldı "bədia" sözüne (o da ərəbcədir), mənası təcəcübə səbəb olan; ixtira, yenilik; görünməmiş şey, qarınba, nadir tapılan şey deməkdir. Lakin "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yoxdur. "Bədiyyə" və "bədyə" sözlərinin də həmin lüğətdə rast galınmır.

Yalnız "Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti"ndə "bədiha" sözünün yuxarıda göstərdiyimiz izahından sonra "bədyə"nin adı çəkilir. Bu isə şivədir.

**M.BAHARLI.**

### **Oxuların nəzərinə**

Jurnalımızda 2010-cu il üçün abunə yazılışı davam edir. Baki şəhəri üzərə abunə yazılmaq istəyənlər aşağıdakı mətbuat yayımı firmalarına müraciət edə bilərlər:

1. "Qasid". Ünvan: Cavadxan, 21; telefon: 4-93-16-43
  2. "Səma". Ünvan: H.Cavid, 9, mənzil 63; telefon: 4-94-09-59
  3. "Kaspı". Ünvan: Mətbuat pr., 25; telefon: 5-10-61-96
- Rayonlarda isə abunəni Azərbaycan Mətbuat Yayımı İstehsalat Birliyinin yerli yayım şöbələri aparır.*

## **Məlumat**

### **AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT PROQRAMLARINA EDİLMİŞ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR**

Güləra XUDİYEVA,  
Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi,  
Sevil YUSİFOVA,  
Təhsil Problemləri İnstitutunun elmi işçisi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.10.2002-ci il tarixli, 967 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili programı" və 17.07.2003-cü il tarixli, 716 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat programı" 34 tədris həftəsindən ibarət dərs ili üçün nəzərdə tutulmuşdur. "2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planları"nda göstərildiyi kimi, bu dərs ili 32 tədris həftəsindən ibarətdir. Bu səbəbdən də son illər nəşr olunmuş dərsliklərə program materiallarının 32 tədris həftəsi üçün uyğunlaşdırılmış variantları əlavə edilmişdir. Beləliklə, program materialları və onlara ayrılan saatlar aşağıdakı kimi olmuşdur:

#### **AZƏRBAYCAN DİLİ**

##### **V sinif**

*Həftədə 5 saat hesabı ilə cəmi 160 saat*

##### **I-IV sinifdə keçilmişlərin təkrarı (9 saat)**

Sintaksis və durğu işaretləri (19 saat)

Dil haqqında məlumat (2 saat)

Fonetika (32 saat)

Leksika (35 saat)

Sözün tərkibi və söz yaradıcılığı (27 saat)

Rabitəli nitqin inkişafı (28 saat)

İl ərzində keçilmişlərin təkrarı (8 saat)

##### **VI sinif**

*Həftədə 4 saat hesabı ilə cəmi 128 saat*

##### **V sinifdə keçilmişlərin təkrarı (4 saat)**

Qrammatika (3 saat)

Nitq hissələri (4 saat)

İsim (28 saat)

**Sifat (16 saat)****Say (10 saat)****Əvəzlilik (11 saat)**

Rabitəli nitqin inkişafı (24 saat)

Motn anlayışı (5 saat)

Nitqda əslub anlayışı (17 saat)

İl ərzində keçilmişlərin təkrarı (6 saat)

**VII sinif***Həftədə 4 saat hesabı ilə cəmi 128 saat*

VI sinifdə keçilmişlərin təkrarı (4 saat)

**Fel (43 saat)**

Zərf (14 saat)

Köməkçi nitq həssələri (3 saat)

Qoşma (7 saat)

**Bağlayıcı (7 saat)****Ədat (7 saat)****Modal sözlər (6 saat)****Nida (3 saat)**

Rabitəli nitqin inkişafı (27 saat)

İl ərzində keçilmişlərin təkrarı (7 saat)

**VIII sinif***Həftədə 3 saat hesabı ilə cəmi 96 saat*

VI-VII sinifdə keçilmişlərin təkrarı (3 saat)

Sintaksis grammatikanın bir şöbəsi kimi (1 saat)

Söz birləşmələri (8 saat)

Sintaktik əlaqələr (8 saat)

Cümə (6 saat)

Cümə üzvləri (22 saat)

Cümənin həmcins üzvləri (6 saat)

Qrammatik cəhətdən cümə üzvləri ilə bağlı olmayan sözlər (6 saat)

Cümələlərin şəxşə görə növləri (10 saat)

Müxtəsar və geniş cümələlər (2 saat)

Söz-cümə (2 saat)

Adlıq cümə (2 saat)

Rabitəli nitqin inkişafı (18 saat)

İl ərzində keçilmişlərin təkrarı (2 saat)

**IX sinif***Həftədə 2 saat hesabı ilə cəmi 64 saat*

VIII sinifdə keçilmişlərin təkrarı (3 saat)

Mürəkkəb cümə və onun növləri haqqında (6 saat)

Tabesiz mürəkkəb cümələr (6 saat)

Tabeli mürəkkəb cümələr (29 saat)

Vasitasız və vasitəli nitq (4 saat)

Rabitəli nitqin inkişafı (17 saat)

V-IX siniflərdə keçilmişlərin təkrarı və sistema salınması (8 saat)

**X sinif***Həftədə 2 saat hesabı ilə cəmi 64 saat*

V-IX siniflərdə keçilmişlərin təkrarı (2 saat)

Dil haqqında ümumi məlumat (13 saat)

Azərbaycan dilinin quruluşu (7 saat)

Nitq mədəniyyəti (22 saat)

Rabitəli nitqin inkişafı (18 saat)

İl ərzində keçilmişlərin təkrarı (2 saat)

**XI sinif***Həftədə 2 saat hesabı ilə cəmi 64 saat*

X sinifdə keçilmişlərin təkrarı (2 saat)

Dilin quruluşu (15 saat)

Üslubiyyat (26 saat)

Rabitəli nitqin inkişafı (16 saat)

İl ərzində keçilmişlərin təkrarı (5 saat)

**ƏDƏBİYYAT****V sinif***Həftədə 3 saat hesabı ilə cəmi 96 saat*

Bədii mətnlərin öyrənilməsi - 74

Sinifdən xaric oxu dərsləri - 8

Yazı vərdişlərinin inkişaf etdirilməsi - 10

Testlərlə yoxlama dərsləri - 4.

**VI sinif***Həftədə 2 saat hesabı ilə cəmi 64 saat*

Bədii mətnlərin öyrənilməsi - 48

Sinifdən xaric oxu dərsləri - 8

Yazı vərdişlərinin inkişafı - 4

Testlərlə yoxlama dərsləri - 4.

**VII sinif***Həftədə 2 saat hesabı ilə cəmi 64 saat*

Bədii mətnlərin öyrənilməsi - 48

Sinifdən xaric oxu dərsləri - 2

Yazı vərdişlərinin inkişafı - 12

Testlərlə yoxlama dərsləri - 2.

**VIII sinif***Həftədə 2 saat hesabı ilə cəmi 64 saat*

Bədii mətnlərin öyrənilməsi - 52

Sinifdən xaric oxu dərsləri - 4

Yazı vərdişlərinin inkişafı - 8

**IX sinif**

Bədii mətnlərin öyrənilməsi - 78

Sinifdən xaric oxu dərsləri - 8

Yazı vərdişlərinin inkişafı - 10

### X sinif

*Həftədə 3 saat hesabı ilə cəmi 96 saat*

Bədii mətnlərin öyrənilməsi - 88

Ədəbiyyat nəzəriyyəsi - 4

Yazı vərdişlərinin inkişafı - 4.

### XI sinif

*Həftədə 2 saat hesabı ilə cəmi 64 saat*

Bədii mətnlərin öyrənilməsi - 60

Ədəbiyyat nəzəriyyəsi - 4

*Qeyd: XI sinif üçün bu il çap olunmuş programda ötən illərdən fərqli olaraq, Mirzə İbrahimov (4 saat) əlavə olunmuşdur.*

*Programda yazı vərdişlərinin inkişafı üçün xüsusi saat nəzərdə tutulmadığından bədii mətnlərin öyrənilməsinə və ədəbiyyat nəzəriyyəsinə ayrılmış vaxtdan ona 4 saat verilməsi məqsədə uyğun hesab edilir.*

Program materialları və onlara ayrılan saatlar dəqiqləşdirilərkən aşağıdakı dərsliklər və onlara əlavə olaraq çap edilmiş programlara istinad olunmuşdur:

Azərbaycan dili (V sinif) – Rafiq İsmayılov, Faiq Şahbazlı, Xanım Qasımovə, Qənirə Əmircanova. Bakı, 2008

Azərbaycan dili (VI sinif) – Rafiq İsmayılov, Fazıl Ellazov. Bakı, 2008

Azərbaycan dili (VII sinif) – Rafiq İsmayılov, Xanım Qasımovə, Fazıl Ellazov. Bakı, 2008.

Azərbaycan dili (VIII sinif) – Qəzənfər Kazımov, Faiq Şahbazlı, Aygün Mikayılova. Bakı, 2010

Azərbaycan dili (IX sinif) – Qəzənfər Kazımov, Aygün Mikayılova. Bakı, 2010

Azərbaycan dili (X sinif) – Tofiq Hacıyev, Nizami Cəfərov, Nizami Xudiyev. Bakı, 2009

Azərbaycan dili (XI sinif) – Tofiq Hacıyev, Nizami Cəfərov, Nizami Xudiyev. Bakı, 2009

Ədəbiyyat (V sinif) – S. Hüseynoğlu, Ə.Quliyev, B.Həsənli. Bakı, 2008.

Ədəbiyyat (VI sinif) – B.Həsənli, Ə.Quliyev, S. Hüseynoğlu. Bakı, 2008.

Ədəbiyyat (VII sinif) – B.Abdulla, M.Vəliyeva, A.Quliyeva. Bakı, 2008.

Ədəbiyyat (VIII sinif) – N.Cəfərov, N.Arashlı, S. Hüseynoğlu. Bakı, 2009.

Ədəbiyyat (IX sinif) – B.Həsənli, N.Nəcəfov. Bakı, 2009.

Ədəbiyyat (X sinif) – N.Cəfərov, T.Kərimli, Z.Əsgərli, A.Bakıxanova. Bakı, 2009.

Ədəbiyyat (XI sinif) – N.Cəfərov, İ.Həbibbəyli, N.Əliyeva, A.Bakıxanova. Bakı, 2010.

## ƏDƏBİ ALƏMDƏ

Qədim Səmərqənddə yerləşən YUNESKO-nun Mərkəzi Asiya Araşdırmaçıları İnstitutu Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

\*\*\*

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında xalq yazıçısı Gülhüseyin Hüseynoğluun yaradıcılıq gecəsi keçirilmişdir. Tədbirdə çıxış edənlər bildirmişlər ki, Gülhüseyin Hüseynoğlu nasır, ədəbiyyatşunas alim, filologiya elmləri namizədi, professordur. O, Mikayıl Müşfiq ırsının araşdırıcılarından biri, onunla bağlı elmi monoqrafiyə əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Gülhüseyin Hüseynoğlu həm də Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınmışdır.

\*\*\*

Azərbaycan Yazarılar Birliyinin Natəvan klubunda cavan çağlarında dünyasını dəyişmiş şair, etnoqraf alim Aydın Səlimzadənin xatirəsinə həsr olunmuş "Hər ürkədə bir Aydın" kitabının təqdimat mərasimi keçirilmişdir.

\*\*\*

Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin beynəlxalq miqyasda təbliğinə daha bir töhvə verərək "Leyli və Məcnun" operasının yeni quruluşa sahnələşdirilməsinə yardım etmişdir. Tamaşanın premyerası Almanıyanın Reyn-Rur bölgəsində keçirilən Rurtriennale musiqi və incəsənət festivalı çərçivəsində olmuşdur. Məcnun rolunda Nils Kuper, Leyli rolunda isə İren Kuqler çıxış etmişlər.

\*\*\*

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Fikrət Qocanın anadan olmasının 70 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilmişdir.

\*\*\*

Heydər Əliyev adına Sarayda xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi təntənəli şəkildə qeyd edilmişdir.

\*\*\*

M.F.Axundov adına Milli Kitabxanada Çağdaş Elazığ (Türkiyə) şairlərinin əsərlərindən ibarət "Elazığ çələngi" adlı şeirlər toplusunun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə elazığlı şairlərdən Şener Bulud, Tarık Özən, Şükri Kacar, Hadi Önal, Midhat Yılmaz, Günerken Aydoğmuş və başqaları iştirak etmişlər.

\*\*\*

## XARİCİ ÖLKƏLƏRDƏ

Yüz illərdir dağlımadan olduğu kimi qalan, dönyanın yeddi möcüzəsindən biri olan Çin səddinin sırrı açılıb. Çinli kimya professoru Zhang Binjian tarixin sinqlarından keçən səddin tikintisində fəhlələrin düyü unu və səndürüləməş əhangdan istifadə etdiklərini ortaya çıxarıb. Onun sözlərinə görə, düyü unu yapışqan xarakterə malikdir. Bu yapışqan o qədər güclü təsirə malik olub ki, divarın inşasından 600 il ötməsinə baxmayaraq, onun çox hissəsində hətta yabani otlar belə bitməyib. Kimyaçıların sözlərinə görə, yapışqan unun içində amilopektin maddəsi var. Bu undan hazırlanan maye tərkibində kalsium karbonat olan sönmüş əhəngə qatılır. Bunun sayəsində əldə edilən məhlulun keyfiyyəti daha da artır. Qeyd edək ki, Böyük Çin səddi ilk dəfə e.e.220-ci ildə Çin imperatoru Çin Shi-Xuandi tərəfindən cəmi 10 ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək uzadılıb. Min süllalasının imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək Çin xalqını vahid məqsəd - Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir gərkəmini qoruyaraq saxlayıb. Hazırda bu nadir və qeyri-adı tikinti qədim dünya insanların əlləri ilə tikilmiş ən böyük möcüzələrdən biridir. Çinin şərqindən qərbinədək 4450 kilometrlik məsafəni əhatə edir.

\*\*\*

Bəzi emosiyalar insana nəinki psixoloji baxımdan narahatlıq yaradır, hətta onun organizminə ciddi zərər də vurur. "For Life" jurnalının yazdığına görə, Avstriya psixoloqları 5 il ərzində 2 mindən artıq insan arasında araşdırma apararaq, orqanizmə ən çox zərər vuran emosiyaların hansılar olduğunu müəyyənləşdiriblər. Məlum olub ki, sağlamlığa ən ciddi zərər vuran hissələrdən biri və demək olar ki, birincisi qısqanlıqdır. Onunla eyni dərəcədə ziyana malik emosiya paxıllıqdır. İlk "beşlik"də özünü günahkar saymaq, similik və insanın özünə yazılı gəlməsi kimi hissələr var. Alımlar bildirirlər ki, qısqanlıq seksual problemlərin yaranmasına, özünü günahkar saymaq xərçəng xəstəliyinə, paxıllıq həzm sisteminin sıradan çıxmamasına, özünə yazılı gəlmək isə serroza, qastrit və mədə xorasına yol açır.

\*\*\*

Amerikalı bioloqlar insan ətrafında mövcud olan bakteriyaların miqdarına dair araşdırma aparıblar. Yerli mətbuatın yazdığına görə, araşdırma bakteriyaların zərif cinsin nümayəndələrini daha çox "sevdiyini" üzə çıxarıb. Məlum olub ki, qadının ətrafında - iş masasında, telefonunda, işlədiyi kompüterin "siçan"ı və klaviaturasında, siyirtmələrində və digər şəxsi əşyalarında bakteriyalar kişilərlə müqayisədə düz 4 dəfə artıq olur. Alımlar bunun səbəbini də müəyyənləşdiriblər: xanımların daha çox istifadə etdikləri müxtəlif kosmetik maddələr, həmçinin əl kremləri bu mikroorganizmlərin yaşaması üçün münbit məkandır.

\*\*\*

## YENİ NƏŞRLƏR

Rahim Həsənoğlu pedaqoji elmlər namizədi, dosentdir. 20-dən çox xarici ölkədə elmi konfranslarda çıxış edib. Elmi əsərlərlə yanaşı, bir neçə hekaya, şeir kitabının və iki romanın müəllisidir. Əsərlərini rus dilində yazar. Bu, onun daha geniş miqyasda oxunmasına kömək edir. Yaxınlarda yazıçının "...Ocağın açarı" (Bakı, "Maarif" nəşriyyatı - 2010) adlı romanı Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur. Maraqlı süjet əsasında qurulmuş romanda çox da uzaq olmayan keçmişdə Azərbaycanda baş vermiş hadisələr, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə bədii həllini tapmışdır.

\*\*\*

Filologiya elmləri üzrə fəlsəfə doktoru A.A.Rüstəmovun "Dünya jurnalistikası tarixi" (Bakı, AzTU-nun mətbəəsi - 2010) adlı dərs vəsaiti nəşr olunmuşdur. Kitabda on ölkənin (Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Rusiya, Türkiyə, Yaponiya) kütləvi informasiya vasitələrinin formalşeması və fəaliyyəti barədə məlumat verilir. "Əlavələr" bölməsində təqdim olunan mediya ilə bağlı qararlar, sənədlər, görkəmli şəxsiyyətlərin məqalə və çıxışlarından nümunələr kitabı həm jurnalistikaya ixtisasına yiyələnən tələbələr, həm də geniş oxucu auditoriyası üçün maraqlı etmişdir.

\*\*\*

Professor Fəxrəddin Veysəllinin "Seçilmiş əsərləri"nin I cildi 2009-cu ildə "Mütərcim" nəşriyyatında çap olunmuşdur. Bu cilddə alimin elmi yaradıcılığı başladığı ilk dövrlərdən son illərə qədər dövri mətbuatda, elminənəzəri jurnallarda dərc etdiridiyi məqalələri öz əksini tapmışdır. İnanıraq ki, dilçiliyin maraqlı sahələri ilə bağlı aparılmış tədqiqatların nəticəsi kimi ümumiləşdirilmiş bu məqalələr aspirant, dissertant və doktorantlar üçün faydalı mənbə olacaqdır.

F.Veysəllinin bu yaxınlarda işiq üzü görmüş "Mirzə Şəfi Vazeh və Bodenstedt: yozumlar və faktlar" (Bakı, "Təhsil" NPM-2010) adlı əsəri göstərdi ki, bu dəyərli alim ədəbiyyat tariximizin araşdırılması sahəsində də əvəzsiz xidmət göstərə bilmişdir. Əsərdə ədəbiyyatımızın həmişə mübahisəli olan bir cəhətinə - Mirzə Şəfi Vazehlə Fridrix fon Bodenstedt əlaqələrinə təkzibədilməz faktlarla aydınlıq gətirilir, bu vaxta qədər elmə məlum olmayan məsələlər almanın mənbələri əsasında oxuculara çatdırılır.

\*\*\*

Vaqif Nəsibin "Lalların əli danışır" (Bakı, "Vektor" Nəşrlər Evi-2009) adlı şeirlər toplusu işiq üzü görmüşdür. Kitab məzmunca çox zəngindir. Bu zənginlik oxucuya səmimi bir dilla, yüksək peşəkarlıqla təqdim olunur. Kitabda göstərildiyi kimi, onu ərsəyə gətirən Elçin İsləndərzadədir. Fəlsəfi düşüncəyə, bədii zövqün alılıyinə ünvanlanmış şeirlərin oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq.

\*\*\*

**BAS REDAKTOR:**  
Məhəmməd BAHARLI

**MƏSUL KATIB:**  
Vaqif ALKƏRƏMOV

**ŞÖBƏ REDAKTORLARI:**  
Oqtay ABBASOV  
Soltan HÜSEYNOĞLU

**REDAKSİYA HEYƏTİ:**  
ANAR

Ağamusa AXUNDOV  
Ənvər ABBASOV  
Nizami CƏFƏROV  
Nurlana ƏLİYEVA  
Qənirə ƏMİRCAANOVA  
Tofiq HACIYEV  
İsa HƏBİBBƏYLİ  
Nizami XUDİYEV  
Qəzənfər KAZIMOV  
Əsgər QULİYEV  
Şəmistan MİKAYILOV  
Bəkir NƏBİYEV  
Yusif SEYİDOV

**ÜNVANIMIZ:**

**Bakı-10, Dilarə Əliyeva küçəsi, 227, 6-cı mərtəbə, otaq 608.**  
**Telefonlar: 498-55-33; 493-06-09. Faks: 498-55-33**

**Kağız formatı 60x84 1/8. Uçot nəşr vərəqi 5.**  
**Şərti çap vərəqi 6,3. Tiraj 800.**

**Jurnal Azərbaycan Respublikası Mətbuat və İformasiya  
Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi 191.  
Lisenziya V 236.**

**Jurnalda dərc olunan məqalələr Azərbaycan Respublikası Prezidenti  
yanında Ali Attestasiya Komissiyasında nəzərə alınır.**

**Jurnal ildə 4 dəfə çıxır. O, redaksiyanın kompüterində yiqlıhr, «Avropa»  
nəşriyyatında çapa hazırlanır və işıq üzü görür.**  
**Çapa imzalanıb: 24.09.2010.**

**Jurnalda abunə mətbuat yayımı şöbələrində aparılır.  
Bir nömrənin abunə qiyməti 2 manatdır.**

**INDEKS 1012**

